

**E.İ.ƏHMƏDOV, N.A.RZAYEVA**

# **KİMYƏVİ KİNETİKA VƏ KATALİZ**

Azərbaycan Respublikası Təhsil  
Nazirliyinin Elmi-metodik şurası  
«Kimya və kimya texnologiyası»  
bölməsinin 333 sayılı 10.05.2005-ci il  
tarixli qərarı ilə təsdiq edilmişdir.

**Bakı – 2005**

541

UDK 541

+ 541.1  
+ 236

**Rəyçilər:** k.e.d., prof. Mirzai C.İ.

(*ADNA-nun fiziki kimya kafedrasının müdürü*)

k.e.n., dos. Şəmилov N.T.

(*BDU-nun fiziki və kolloid kimya kafedrasının müəllimi*)

**Elmi redaktor:** k.e.d., prof. Babanlı M.B.

(*BDU-nun ümumi və qeyri-iüzvi kimya kafedrasının müdürü*)

Əhmədov E.İ., Rzayeva N.A. Kimyəvi kinetika və kataliz.  
Dərs vəsaiti, Bakı, Bakı Universiteti nəşriyyatı, 2005, 165 s.

*Bu kitabda kimyəvi kinetika və katalizin əsas məsələləri: formal kinetika, aktiv toqquşmalar və aktiv kompleks nəzəriyyələrinin əsasları, monomolekulyar, fotokimyəvi və zəncirvari reaksiyaların nəzəriyyələri, fermentativ, homogen və heterogen katalitik reaksiyaların müəsir nəzəriyyələri və kinetikaları nəzərdən keçirilmişdir.*

*Dərs vəsaiti Universitetlərin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur, bu kitab magistrantlar, aspirantlar və müəllimlər üçün də faydalı ola bilər.*

**541.0000000 - 000** 54 - 2005  
**658(07) - 051**

© Bakı Universiteti nəşriyyatı, 2005



*Görkəmli kimyaçı alım və pedaqoq  
k.e.d., prof. Ə.A.Quliyevin  
aziz xatirəsinə ithaf olunur*

## Ön söz

Təqdim olunan dərs vəsaiti müəllimlərin BDU-nun kimya və biologiya fakültələrində ümumi fiziki kimya kursunun kimyəvi kinetika və kataliz bölməsi barədə uzun müddət oxuduqları mühazirələr əsasında tədris programına uyğun tərtib edilmişdir.

Kitabın məqsədi kimyəvi kinetikanın müxtəlif istiqamətlərinin: fenomenoloji (formal) kinetika, mürəkkəb, fotokimyəvi və zəncirvari reaksiyalar, kimyəvi kinetikanın nəzəriyyələri, homogen, fermentativ və heterogen katalizin nəzəri əsasları və müasir vəziyyəti haqqında təsəvvür yaratmaqdır.

Azərbaycan dilində latin qrafikasında «Fiziki kimya» fənni, o cümlədən «Kimyəvi kinetika və kataliz» barəsində dərslik və dərs vəsaiti yox dərəcəsindədir. Prof. K.Y. Əcəmovun əsasən texnoloqalar üçün nəzərdə tutulmuş «Kinetika və kataliz» kitabının az (200) tirajla nəşr olunması bu sahədəki boşluğu doldura bilmir. Bu səbəbdən də «Kimyəvi kinetika və kataliz» dərs vəsaitinin yarılması ehtiyac olmuşdur.

Dərs vəsaiti universitetlərin kimya fakültələrinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Eyni zamanda magistrantlar, aspirantlar və gənc müəllimlər üçün də faydalı ola bilər.

Kitabın əlyazmasına etdikləri tənqidini iradlara görə müəlliflər prof.M.M.Babanlıya, prof.C.İ.Mirzai və dos.N.T.Şamilova öz dərin təşəkkürlərini bildirirlər.

Müəlliflər həmçinin kitaba olan iradlarını və təkliflərini bildirəcək oxuculara əvvəlcədən öz minnətdarlıqlarını bildirirlər.

Əhmədov E.İ.  
Rzayeva N.A.

## FORMAL KİNETİKA

**§1. Reaksiyanın sürəti, onun tərtibi və molekulyarlığı**

(7)

 Kimyəvi termodinamika özbaşına gedən kimyəvi proseslərin istiqamətini və kimyəvi tarazlıq halını təyin etməyə imkan verir. Termodinamik təhlklərdə zaman faktoru iştirak etmədiyindən kimyəvi termodinamikaya əsasən prosesin sürətini təyin etmək olmur.

 Kimyəvi reaksiyanın sürəti və ona müxtəlif amillərin təsiri fiziki kimyanın kinetika bəhsində tədqiq olunur. Burada kimyəvi reaksiyanın mexanizmi və onun tarazlıq halıra yaxınlaşma sürəti öyrənilir. Kimyəvi reaksiyanın sürəti reaksiya ya daxil olan maddələrin təbiətindən, qatılığından, temperaturdan, təzyiqdən və katalizatorun iştirakından asılıdır. Heterogen katalizdə reaksiyanın sürəti həm də fazalararası səthin vəziyyətindən asılıdır. Məsələn, hidrogen və oksigen gümüş və kvars qablardada müxtəlif sürətlə reaksiyaya girir. Bəzi reaksiyaların, məsələn, hidrogen və xlor arasında reaksiyanın sürəti şüalanmanın intensivliyindən asılıdır. Bütün kimyəvi reaksiyaların sürəti temperaturdan asılı olduğundan kinetik tədqiqatlar sabit temperaturda aparılır. Kimyəvi kinetikanın əsas məsəlesi qeyd oluna ı amillərin reaksiya sürətinə təsirini aydınlaşdırmaqdan ibarətdir.

Kimyəvi kinetikanın reaksiyanın mexanizmini nəzərə almadan onun sürətini riyazi təsvir etməyə imkan verən bölməsi formal kinetika adlanır.

Kimyəvi kinetikanın əsas anlayışı kimyəvi reaksiyanın sürətidir. Vahid həcmdə vahid zamanda reaksiyaya daxil olan və ya əmələ gələn müəyyən növ molekulların miqdarı reaksiyanın sürəti adlanır. Lakin əksər reaksiyalarda reaksiyaya daxil olan başlangıç maddələr, aralıq birləşmələr və reaksiya məhsulları arasında stexiometrik nisbət gözlənilmədiyindən reaksiyanın ümumi sürətini deyil, onun reaksiyada iştirak edən her hansı bir komponentə görə sürətini təyin etmək lazımdır.

Homogen sistemdə reaksiyada iştirak edən komponentlərdən birinə görə reaksiyanın sürəti vahid həcmə və vahid zamanda onun miqdarının (mol sayının və ya molekullarının sayının) dəyişməsinə bərabərdir.

Onda reaksiyanın verilən maddəyə görə anı sürəti üçün aşağıdakı ifadəni yazmaq olar:

$$v = \mp \frac{1}{V} \frac{dn}{dt} \quad (1)$$

burada,  $v$  - reaksiyanın sürəti,  $V$  - reaksiya sisteminin həcmi,  $dn/dt$  - vahid zamanda maddənin miqdarının dəyişməsidir.

Reaksiyanın sürəti həmişə müsbət kəmiyyət olduğundan reaksiyanın sürəti başlangıç maddəyə görə təyin edildikdə, onda (1) ifadəsi mənfi işarə ilə, reaksiya məhsuluna görə təyin edildikdə isə müsbət işarə ilə götürülür, çünki reaksiya zamanı başlangıç maddələrin miqdarı azalır, reaksiya məhsullarının miqdarı isə artır. (1) tənliyi reaksiya sürətinin dəqiq ifadəsi olub, həm dəyişən həcmli, həm də sabit həcmli sistemlər üçün doğrudur. Lakin sabit həcmə gedən reaksiyalarda daha sadə tənlikdən istifadə edilir. Bu halda reaksiya sürəti qatılığın zamana görə törəməsi kimi də təyin olunur. Maddənin molyar qatılığı

$$c = \frac{n}{V} \quad (2)$$

tənliyi ilə ifadə olunur. Qatılığın zamana görə törəməsindən

$$\frac{dc}{dt} = \frac{1}{V} \frac{dn}{dt} - \frac{n}{V^2} \frac{dV}{dt} \quad (3)$$

almır. Həcm sabit olduqda (1) və (3) ifadələrinə əsasən yazmaq olar:

$$v = \mp \frac{1}{V} \frac{dn}{dt} = \mp \frac{dc}{dt} \quad (4)$$


Beləliklə, reaksiya sürəti qatılığın zamana görə törəməsi kimi təyin olunur.

Deməli, sabit həcmə homogen sistemdə gedən reaksiyanın reaksiyada iştirak edən maddələrdən birinə görə sürəti həmin

maddənin qatılığının vahid zamanda dəyişməsinə bərabərdir. Qaz fazasında molekullar sayının dəyişməsilə gedən reaksiyalarda həcm dəyişdiyindən reaksiyanın sürəti qatılığın vahid zamanda dəyişməsinə bərabər olmur. Belə haliarda həcmnin dəyişməsilə qatılığın necə dəyişməsini bilmək lazımdır.

[Reaksiya sürətinin tərifindən aydın olur ki, onun ölçü vahidi  $\{[\text{qatılıq}] \cdot [\text{zaman}]^{-1}\}$ -dir.] Kimyəvi kinetikada qatılığı çox vaxt mol/l və ya molekul/sm<sup>3</sup>-la, zamanı saniyə ilə ifadə edirlər. [Onda reaksiya sürətinin ölçü vahidi  $\{\text{molekul} \cdot \text{sm}^{-3} \cdot \text{san}^{-1}\}$  və ya mol·l<sup>-1</sup>·san<sup>-1</sup>] olur.

Fərz edək ki, A maddəsi B maddəsinə çevrilir:



Bu reaksiyanın sürətini A maddəsinin qatılığının zamandan asılı olaraq azalmasına, yaxud B maddəsinin qatılığının zamandan asılı olaraq artmasına görə hesablaməq olar. A maddəsinin qatılığı (miqdarı) zamanından asılı olaraq azaldığından  $\frac{dc_A}{dt} < 0$  ( $\frac{dn_A}{dt} < 0$ ), B maddəsinin qatılığı (miqdarı) isə artdığından dan  $\frac{dc_B}{dt} > 0$  ( $\frac{dn_B}{dt} > 0$ ) olur.

(5) reaksiyasının sürəti üçün aşağıdakı ifadəni yazmaq olar:

$$v = \frac{1}{V} \frac{dn_B}{dt} = \frac{dc_B}{dt} = -\frac{1}{V} \frac{dn_A}{dt} = -\frac{dc_A}{dt} \quad v \quad (6)$$

Aşağıdakı reaksiyanın



sürəti (8) tənliyi

$$v = -\frac{1}{a} \frac{dc_A}{dt} = -\frac{1}{b} \frac{dc_B}{dt} = \frac{1}{d} \frac{dc_D}{dt} = \frac{1}{r} \frac{dc_R}{dt}, \quad (8)$$

və onun A maddəsinə görə sürəti ilə digər maddələrə görə sürətləri arasında əlaqə isə aşağıdakı tənliklə verilir:

$$v_A = -\frac{dc_A}{dt} = -\frac{a}{b} \frac{dc_B}{dt} = \frac{a}{d} \frac{dc_D}{dt} = \frac{a}{r} \frac{dc_R}{dt} \quad (9)$$

(7) reaksiyasının sürətini reaksiyada iştirak edən maddələrin mol sayının dəyişməsinə görə də ifadə etmək olar.

$$v = -\frac{1}{aV} \frac{dn_A}{dt} = -\frac{1}{bV} \frac{dn_B}{dt} = \frac{1}{dV} \frac{dn_D}{dt} = \frac{1}{rV} \frac{dn_R}{dt} \quad (10)$$

Məsələn,  $3H_2 + N_2 \rightarrow NH_3$  reaksiyasının sürətini

$$v = -\frac{1}{V} \frac{dn_{N_2}}{dt} = -\frac{1}{3V} \frac{dn_{H_2}}{dt} = \frac{1}{2V} \frac{dn_{NH_3}}{dt}$$

və ya

$$v = -\frac{dc_{N_2}}{dt} = -\frac{1}{3} \frac{dc_{H_2}}{dt} = \frac{1}{2} \frac{dc_{NH_3}}{dt}$$

tənlikləri şəklində yazmaq olar. <sup>¶</sup>

(10), eləcə də (8) və (9) tənlikləri (7) reaksiyasının gedişində stexiometrik əmsallar gözlənilidikdə doğrudur.

(8) və (9) ifadələrindən göründüyü kimi reaksiya tənliyində iştirak edən maddələrin qatılıqlarının dəyişmə sürətləri bir-biri ilə bilavasitə əlaqədardır. Ona görə reaksiyanın sürətini reaksiya tənliyində iştirak edən maddələrdən istenilən birinin qatılığının zamandan asılı olaraq dəyişməsinə görə hesablamaq olar.

Reaksiyanın sürəti vahid zamanda vahid həcmdə reaksiyaya daxil olan hissəciklərin (molekulların) toqquşmalarının sayından asılıdır. Toqquşmaların tezliyi reaksiyaya daxil olan maddələrin qatılıqlarının hasili ilə mütənasib olduğundan, (7) reaksiyasının sürəti üçün yazmaq olar:

$$v = kc_A^a c_B^b \quad (11)$$

burada,  $k$ -kimyəvi reaksiyanın sürət sabiti,  $c_A$  və  $c_B$  uyğun olaraq A və B maddələrinin qatılıqları,  $a$  və  $b$  – reaksiyanın stexiometrik əmsallarıdır ( $a$  və  $b$ -yə həmçinin reaksiyanın A və B maddələrinə görə tərtibi də deyil).  
Bun yox! İcti Mətricəsi  
əsas gələnəkəni


Əksər hallarda (11) tənliyindəki  $a$  və  $b$  – reaksiyanın stexiometrik əmsallarından fərqli olur. Bu tənlik kimyəvi kinetikanın əsas postulatının riyazi ifadəsidir. Kinetikanın əsas postulatına görə sabit temperaturda kimyəvi reaksiyanın sürəti reaksiyaya daxil olan maddələrin müəyyən andakı qatılıqlarının müəyyən

qüvvətlərindəki hasili ilə düz mütənasibdir.

(11) tənliyindən göründüyü kimi reaksiyaya daxil olan maddələrin qatılıqları vahidə bərabər olduqda ( $c_A = c_B = 1$ ) kimyəvi reaksiyanın sürəti qiymətcə kimyəvi reaksiyanın sürət sabitinə ( $v = k$ ) bərabər olur. Ona görə  $k$ -ni reaksiyanın xüsusi sürəti də adlandırmaq olar.

✓Hər hansı bir komponentin qatılığının (miqdarının) zaman-dan asılılığını  $[c = f(t)]$  ifadə edən əyri kinetik əyri adlanır. Reaksiyanın sürətini kinetik əyridən (şəkil 1) hesablamaq mümkündür.) Bu məqsədlə  $t_i$  anına uyğun reaksiya sürətini qrafiki differensiallamaqla hesablaşdıqda  $c = f(t)$  əyrisinə  $t_i$  anında  $c_i$  qatılığına uyğun nöqtədən toxunan keçirilir. Reaksiyanın sürəti toxunanın absis oxuna meyl bucağının tangensinə bərabərdir;

$$v_i = -\frac{dc_i}{dt} = -\operatorname{tg}\alpha_i \sqrt{}$$



Şəkil 1. Birinci tərtib dönməyən reaksiyalarda başlangıç maddənin qatılığının zamandan asılılığı (kinetik əyri)

Kimyəvi kinetikada başlangıç maddənin və reaksiya məhsulunun qatılıqlarının zamandan asılıqları üçün təcrübədən alınan nticələrə əsasən sürət sabitinin hesablanması kimyəvi kinetikada tərs məsələ, maddələrin müəyyən başlangıç qatılıqları üçün məlum sürət sabitlərinə əsasən kinetik əyrinin qurulması, yəni maddənin müəyyən qatılığına uyğun zamanın tapılması düz məsələ adlanır.

(11) tənliyi reaksiyanın sürətini reaksiyaya daxil olan maddələrin qatılıqları ilə əlaqələndirir və reaksiyanın kinetik tənliyi adlanır. Bu tənlikdən göründüyü kimi maddələrin qatılıqları zaman dan asılı olaraq dəyişdiyindən reaksiyanın sürəti də zərənanın funksiyasıdır. Ona görə də kimyəvi kinetikada reaksiyanın orta sürəti ( $\bar{v}$ ) anlayışından da istifadə olunur.

$$\bar{v}_A = -\frac{n_A - n'_A}{V(t - t_i)} = -\frac{\Delta n_A}{V\Delta t}$$

və ya

$$v_A = -\frac{1}{t'' - t'} \left( \frac{n_A - n'_A}{V} \right) = -\frac{\Delta c_A}{\Delta t}$$


burada,  $n_A$  və  $n'_A$  uygun olaraq  $t'$  və  $t''$  anına uyğun A maddəsinin mol sayıdır.

$(t'' - t') \rightarrow 0$  halda yuxarıdakı ifadələrdən reaksiyanın həqiqi sürətinin ifadələri alınır:

$$v_A = -\frac{1}{V} \frac{dn_A}{dt} \quad \text{və ya} \quad v_A = -\frac{dc_A}{dt}$$

Reaksiyaları onların tərtib və molekulyarlığına görə qruplara bölmək olar. Kinetik tənlikdə qatılıqların tərtiblərinin cəmi reaksiyanın ümumi tərtibi adlanır. (11) tənliyinə görə (7) reaksiyasının tərtibi  $n = (a + b)$  olur.

Reaksiyanın tərtibi empirik kəmiyyət olub, reaksiya sürətinin qatılıqdan asılılığından hesablanır. Məsələn, aşağıdakı reaksiyanın



sürətinin reaksiyaya daxil olan olan maddələrin qatılıqlarından asılılığını tapmaq üçün, əvvəlcə, onlardan birinin reaksiya gedisində, məsələn, KOH-in qatılığının zamandan asılı olaraq ( $\text{CH}_3\text{Br}$ -un miqdарını çox götürməklə) azalması təyin olunur.  $\text{CH}_3\text{Br}$ -un miqdарını artıq götürdükdə onun qatılığı reaksiya gedisində, demək olar ki dəyişmir. Təcrübə göstərir ki, (12) reaksiyanın sürəti KOH-in qatılığını iki dəfə artırıqdə iki dəfə, üç dəfə artırıqdə isə üç dəfə artır. Buna görə (12) reaksiyasının sürətinin KOH-in qatılığından asılılığı aşağıdakı tənliklə

$$v = k[\text{KOH}] \quad (13)$$

ifadə olunur. Deməli, (12) reaksiyasının KOH-a görə tərtibi vahidə bərabərdir.

Eyni yolla KOH-in miqdарını artıq götürməklə (12) reaksiyasının sürətinin  $\text{CH}_3\text{Br}$ -un qatılığından asılılığı təyin olunur. Təcrübə bu asılılığın

$$v = k[\text{CH}_3\text{Br}] \quad (14)$$

tənliyilə ifadə olunduğunu göstərir. (12) reaksiyasının  $\text{CH}_3\text{Br}$ -a görə də tərtibi vahidə bərabərdir.

Bələliklə, (12) reaksiyasının sürətinin ümumi ifadəsindən

$$v = k[\text{CH}_3\text{Br}][\text{KOH}] \quad (15)$$

göründüyü kimi bu reaksiyanın ümumi tərtibi ikiyə bərabərdir.

Deməli, (15) tənliyindən hesablanan (12) reaksiyasının ümumi tərtibi onun stexiometrik tənliyindən hesablanan tərtibinə uyğun gəlir. Lakin belə uyğunluq çox nadir hallarda müşahidə olunur.

Reaksiyanın tərtibi müsbət və ya mənfi, tam və ya kəsr, hətta sıfır qiymət ala bilər. Tam olmayan tərtib bir neçə mərhələdə gedən reaksiyalarda müşahidə olunur. Sıfır tərtibli reaksiyalarda reaksiya sürəti sabit olub zamandan asılı olaraq dəyişmir.

Bəzi reaksiyalar istisna olmaqla reaksiyanın tərtibini onun tənliyinə görə təyin etmək olmur. Məsələn,



reaksiyasının stexiometrik tənliyinə görə onun tərtibi ikiyə bərabər olmalıdır. Lakin təcrübə bu reaksiyanın mürəkkəb mexanizmlə getdiyini göstərir. Adətən, reaksiyaların stexiometrik tənliyindən hesablanan tərtibi təcrübədə təyin olunan tərtibindən fərqlənir. Məsələn,



reaksiyasının tənliyində reaksiyaya daxil olan maddə molekullarının sayının üç olmasına baxmayaraq, onun tərtibi üçə bərabər deyil. Bu, reaksiyanın mürəkkəb mexanizmlə getdiyini göstərir. (17) reaksiyasını aşağıdakı iki ardıcıl reaksiya şəklində yazmaq olar.

- $\text{HJ} + \text{H}_2\text{O}_2 \rightarrow \text{JOH} + \text{H}_2\text{O}$  (kiçik sürətlə gedən mərhələ),
- $\text{JOH} + \text{HJ} \rightarrow \text{J}_2 + \text{H}_2\text{O}$  (yüksek sürətlə gedən mərhələ)




(a) və (b) reaksiyalarını topladıqda (17) reaksiyası alınır. (b) reaksiyası çox böyük sürətlə getdiyindən onun sürətini təcrübədə təyin etmək olmur. Buna görə də təcrübədə təyin olunan reaksiya sürəti kiçik sürətlə gedən (a) reaksiyasına uyğun geldiyi üçün onun tərtibi ikiyə bərabərdir.

Beləliklə, bir mərhələdə gedən reaksiyanın tərtibi onun stexiometrik tənliyindən hesablanan tərtibinə, mürəkkəb mexanizmlə gedən reaksiyada isə onun tərtibi ən kiçik sürətlə gedən mərhələnin tərtibinə uyğun gəlir. Reaksiyaların (16) və (17) şəkilində yazılışları sistemin ancaq başlangıç və son halını (maddə kütlösünün saxlanması qanunu) göstərir. Reaksiyaların belə yazılışında onların mexanizminə və sistemin tarazlıq halına yaxınlaşma sürətinə baxılmır. Əslində reaksiyalar, bəziləri istisna olmaqla, çoxmərhələlidir. Belə reaksiyalar mürəkkəb reaksiyalar adlanır. Əksər hallarda reaksiyanın tərtibini onun stexiometrik tənliyindən təyin etmək mümkün olmadıqından kimyəvi kinetikada reaksiyanın molekulyarlığı anlayışından istifadə olunur.


~~Kimyəvi reaksiyanın elementar mərhələsində (aktında) iştirak edən molekulların sayı onun molekulyarlığı adlanır. Ona görə reaksiyanın molekulyarlığı tam ədədlərlə (1, 2, 3) ifadə olunur.~~

Bir stexiometrik tənliklə ifadə olunan (bir mərhələdə gedən) reaksiyalar sadə reaksiyalar adlanır. Bir mərhələdə gedən reaksiyaların tərtibi onun molekulyarlığına bərabərdir.

Elementar mərhələsində bir molekul iştirak edən reaksiyalar monomolekulyar reaksiyalar adlanır. Monomolekulyar çevrilməyə (reaksiyaya) mürəkkəb molekulların parçalanmasını və izomerləşməsini misal göstərmək olar:




Elementar mərhələsində iki molekul iştirak edən reaksiyalar bimolekulyar reaksiyalar adlanır. Bimolekulyar reaksiyalara təxni misal kimi  $\text{HJ}$ -un bəsit maddələrdən sintezini göstərmək olar:



(1967-ci ildə göstərilmişdir ki, bu reaksiya mürəkkəb reaksiyadır).

Trimolekulyar reaksiyaların elementar mərhələsində üç molekul iştirak edir. Məsələn,



Trimolekulyar reaksiyalara az təsadüf olunur. Molekulyarlığı üçdən artıq olan reaksiyalar məlum deyil. Bu, üçdən artıq molekulun eyni zamanda toqquşma ehtimalının çox kiçik olması ilə əlaqədardır.

(Beləliklə, reaksiyanın tərtibi formal kəmiyyət olub, reaksiyanın kinetik tənliyilə, molekulyarlığı isə real fiziki mənaya malik olub, onun mexanizmilə təyin olunur.)

Kimyəvi kinetikanın qanunları kinetikanın əsas postulatından başqa aşağıdakı prinsiplərə də əsaslanır.

1. Kimyəvi reaksiyaların asılı olmaması prinsipinə görə mürəkkəb kimyəvi prosesin hər bir reaksiyası bir-birindən asılı olmadan gedir və ona kinetikanın əsas postulatı tətbiq olunur.
2. Reaksiyanın limit mərhələsi prinsipinə görə bir neçə ardıcıl mərhələdən ibarət olan mürəkkəb reaksiyanın ümumi sürəti ən kiçik sürətlə gedən mərhələnin sürət ilə təyin olunur.
3. Dəqiq tarazlıq prinsipinə görə kimyəvi tarazlıq zamanı mürəkkəb prosesin hər bir mərhələsi üçün düz və əks reaksiyaların sürətləri eyni clur.)

Məlum olduğu kimi kimyəvi reaksiyalar eyni zamanda düz və əks istiqamətlərdə müxtəlisif sürətlə gedir. Belə reaksiyalar dönən reaksiyalar adlanır. Hər iki istiqamətdə gedən reaksiyaların sürətləri bərabərləşdikdə sistemdə tarazlıq hali yaranır. Dönən kimyəvi reaksiya tarazlıq hali yaxınlığında sonsuz kiçik sürətlə getdikdə ona termodinamik nöqtəyi-nəzərdən dönən proses kimi baxmaq olar. Əgər düz istiqamətdə gedən reaksiyanın sürəti əks istiqmətdəki reaksiyanın sürətindən (və əksinə) əsaslı fərqlənərsə, belə dönən reaksiyaya termodinamik dönən proses kimi baxmaq olmaz. Tarazlıq halında başlangıç maddələrir, qatılıqlarının sonsuz kiçik olması reaksiyanın praktik olaraq düz istiqamətdə getməsini göstərir. Belə reaksiyalar kinetik dönməyən reaksiyalar adlanır.




Reaksiya nəticəsində alınan məhsullardan heç olmazsa biri çətin həll olan, az dissosiasiya edən, yaxud qaz halında reaksiya sferasından çıxan olduqda reaksiya praktik cənməyən olub, bir istiqamətdə gedir.)

## Statik şəraitdə (sabit həcmidə) gedən reaksiyaların kinetikası

### § 2. Birinci tərtib dönməyən reaksiyalar




Birinci tərtib dönməyən reaksiyalara misal azot 5-oksidin, azometanın ( $\text{CH}_3\text{N}_2\text{CH}_3$ ) və dimetil efirinin ( $\text{CH}_3\text{OCH}_3$ ) parçalanmasını göstərmək olar:



Bələ reaksiyalarda başlanğıc maddə molekülləri başqa moleküldən asılı olmadan, öz daxili vəziyyətindən asılı olaraq reaksiya məhsuluna çevrilir. Bələ çevrilmə spontan çevrilmə adlanır.

Aşağıdakı ümumi sxemlə ifadə olunan birinci tərtib dönməyən reaksiyaya baxaq.



burada,  $k$  - reaksiyanın sürət sabitidir.

Əgər başlanğıc halda A maddəsinin mol sayı  $a$ , B maddəsinin mol sayı isə sıfır,  $t$  anında A-nın reaksiyaya daxil olan mol sayı  $x$  olarsa, onda həmin anda A maddəsinin reaksiyaya daxil olmayan mol sayı  $(a-x)$ , alınan B maddəsinin mol sayı isə  $x$  olar.

Sistemin həcmi  $V$  olduqda,  $t$  anında A maddəsinin qatılığı

$$c_A = \frac{a-x}{V}$$

olar. Onda birinci tərtib dönməyən reaksiyanın sürəti (1) və (11) ifadələrinə əsasən

$$v = -\frac{d(a-x)}{Vdt} = \frac{k}{V}(a-x) \quad \text{yox} \quad (18)$$

və ya

$$v = -\frac{dc_A}{dt} = kc_A \quad (19)$$

şəklində verilə bilər. (18) ifadəsində  $V$ -ni ixtisar etdikdə

$$+ \boxed{\frac{dx}{dt} = k(a-x)} \quad (20)$$

ifadəsi alınır. (20) tənliyi birinci tərtib dönməyən reaksiyanın sürətinin differensial tənliyidir.

Bu ifadəni dəyişənlərinə ayırib

$$\frac{dx}{a-x} = k dt \quad (21)$$

inteqrallasaq, alarıq:

$$-\ln(a-x) = kt + \text{const} \quad (22)$$

burada, const – inteqrallama sabitidir. Onun cüymətini başlangıç şərtindən tapaqq.  $t=0$  olduqda  $x=0$  olduğundan (21) tənliyindən alarıq:

$$\text{const} = -\ln a$$

Onda (22) ifadəsindən aşağıdakı tənlikləri yazmaq olar:

$$\ln(a-x) = \ln a - kt \quad (23)$$

və ya

$$kt = \ln \frac{a}{a-x} \quad (24)$$

Sonuncu ifadədən reaksiyanın sürət sabiti üçün alarıq:

$$\boxed{k = \frac{1}{t} \ln \frac{a}{a-x}} \quad (25)$$

Natural loqarifmi orluq loqarifmlə əvəz etdikdə alarıq:

$$k = \frac{2,303}{t} \lg \frac{a}{a-x} \quad (26)$$

(25) ifadəsində loqarifmaltı ifadənin sürət və məxrəcini reaksiya sisteminin həcmində bölsək, yaxud (19) tənliyini inteqrallasaq

$$k = \frac{1}{t} \ln \frac{c_A^0}{c_A} \quad (27)$$

və ya

$$k = \frac{2,303}{t} \lg \frac{c_A^0}{c_A} \quad (28)$$

alınır. Burada,  $c_A^0$  ( $t=0$  anında) ( $c_A^0 = \frac{a}{V}$ ),  $c_A$  isə  $t$  anında ( $c_A = \frac{a-x}{V}$ ) başlanğıc maddənin qatılıqlarıdır.

Müxtəlif anlarda A maddəsinin miqdarını (yaxud qatılığını) bilməklə (25) - (28) tənliklərindən reaksiyanın sürət sabiti hesablanır.

Birinci tərtib reaksiyanın sürət sabitinin ölçü vahidini tapaq. Reaksiya sürətinin ölçü vahidini ( $\text{mol/l}\cdot\text{san}$ ,  $\text{molekul/sm}^3\cdot\text{san}$ ) və qatılığın ölçü vahidini ( $\text{mol/l}$ ,  $\text{molekul/sm}^3$ ) nəzərə alsaq, sürət sabitinin ( $k$ ) ölçü vahidi üçün (18) və ya (19) tənliyindən alarıq:

$$\checkmark \frac{\text{mol}}{\text{l}\cdot\text{san}} = k \frac{\text{mol}}{\text{l}}, \quad \{k\} = \text{l/san (1/dəq, 1/saat)}$$

Deməli, birinci tərtib reaksiyanın sürət sabitinin qiyməti qatılığın ölçü vahidindən asılı deyildir.

(25) tənliyindən aşağıdakı ifadələri yazmaq olar:

$$\frac{a}{a-x} = e^{kt}, \\ a-x = ae^{-kt}, \quad (29)$$

$$x = a(1 - e^{-kt}) \quad (30)$$

(29) və (30) tənliklərinin hər tərəfini reaksiya sisteminin həcmində bölsək, alarıq:

$$c_A = c_A^0 e^{-kt}, \quad (29 \text{ a})$$

$$c_B = c_A^0 (1 - e^{-kt}) \quad (30 \text{ a})$$

(29) və (29 a) ifadələri  $t$  anında reaksiyaya daxil olmayan A maddəsinin, (30) və (30 a) tənlikləri isə alınan B maddəsinin miqdarını zamandan asılı olaraq hesablamağa imkan verir.

Kimyəvi reaksiyaların başlanma aranı ( $t=0$ ) dəqiq təyin etmək mümkün olmadıqda (27) və (28) tənlikləri ilə sürət sabitinin qiymətini hesablaşdıqda reaksiyanın başlanmasından sonra istənilən vaxtı ( $t_1$ ) və buna uyğun qatılığı ( $c_1$ ) başlanğıc hal kimi götürmək olar. Bu hədə (19) tənliyini dəyişənlərinə ayırıb  $t_1-t_2$  zaman intervalında çatılıq  $c_1-dən c_2-yə$  kimi dəyişdikdə integrallaşıqda

$$-\int_{c_1}^{c_2} \frac{dc}{c} = k \int_{t_1}^{t_2} dt,$$

$$-\ln c_2 + \ln c_1 = k(t_2 - t_1),$$

$$k = \frac{1}{t_2 - t_1} \ln \frac{c_1}{c_2}$$

və ya

$$k = \frac{2,303}{t_2 - t_1} \lg \frac{c_1}{c_2} \quad (31)$$

alınır.


(30) tənliyindən başlanğıc maddənin çevrilmə dərəcəsini tapaq:

$$\alpha = \frac{x}{a} = 1 - e^{-kt}$$

$t=\infty$  olduqda  $\alpha = \frac{x}{a} = 1$  olur və reaksiya tam başa çatır. Başlanğıc maddənin sistemdə müxtəlif analiz üsulları ilə təyin etməyin mümkün olmadığı an reaksiyanın qurtarması vaxtı kimi qəbul olunur.

✓ Başlanğıc A maddəsinin çevrilən ( $x$ ) və qalan ( $a-x$ ) miqdalarının zamandan asılılıq əyriləri 2-ci şəkildə verilmişdir. Bu şəkildə ( $a-x$ ) və  $x$  kinetik əyrilərinin kəsişmə nöqtəsi başlanğıc maddə miqdarının yarısının reaksiyaya girməsi üçün lazım olan vaxta uyğun gəlir. Bu vaxt yarımparçalanma müddəti (dövrü) adlanır və  $\tau_{1/2}$  ilə işarə olunur.

$t=\tau_{1/2}$  olduqda başlanğıc maddə miqdarının yarısı ( $x=a/2$ ) reaksiyaya daxil olur. Bunu nəzərə alsaq, (25) tənliyindən



Şəkil 2. Birinci tərtib dönməyən reaksiyalarda ( $a-x$ ) və  $x$ -in zamandan asılılığı

$$\boxed{\tau_{1/2} = \frac{1}{k} \ln \frac{a}{a - \frac{a}{2}}} = \frac{1}{k} \ln 2 \quad (32)$$

və ya

$$\tau_{1/2} = \frac{0,693}{k}$$

alınır. Bu ifadəni (28) və (31) tənliklərindən də almaq olar.

$t = \tau_{1/2}$  olduqda  $x-x$  və  $x$  xətləri kəsişdiyindən, (29) və (30) tənliklərinə əsasən yazılıq olar:

$$ae^{-kt_{1/2}} = a(1-e^{-kt_{1/2}})$$

Bu ifadənin hər tərəfini  $a$ -ya ixtisar etsək, alarıq:

$$1 - e^{-kt_{1/2}} = e^{-kt_{1/2}}$$

və ya

$$2e^{-kt_{1/2}} = 1$$

Sonuncu ifadəni loqarifmlədikdə (32) tənliyi alınır. (32) tənliyindən göründüyü kimi, birinci tərtib dönməyən reaksiyalarda yarımparçalanma müddəti maddənin başlangıç miqdərindən asılı olmur.

Yarımparçalanma müddətini təyin etməklə (32) tənliyindən reaksiyanın sürət sabitini hesablamaq olar:

$$k = \frac{\ln 2}{\tau_{1/2}} = \frac{0,693}{\tau_{1/2}}$$


Reaksiyanın sürət sabitinin qiyməti təcrübi nəticələrə əsasən ya (25-28) tənliklərindən, ya da həmin tənliklərin xətti şəkildə ifadə olunmuş formallarının, məsələn,


$$\ln(a-x) = \ln a - kt,$$

$$\ln c_A = \ln c_A^0 - kt$$


$\ln(a-x)-t$ , yaxud  $\ln c_A-t$  koordinatlarındakı qrafiklərindən (şəkil 3) hesablanır. Bu asılılığın bucaq əmsali qiymətcə reaksiyanın sürət sabitində ( $tg\alpha = -k$ ) bərabərdir.

Axırıncı tənliyi  $\ln \frac{c_A^0}{c_A} = kt$  şəklində ifadə etdikdə,  $\ln \frac{c_A^0}{c_A} - t$  asılılığı koordinat başlangıcından keçən düz xətt verir. Bu xəttin bucaq əmsalından  $k$ -nın qiyməti ( $tg\alpha = k$ ) hesablanır (şəkil 4).






Şəkil 3. Birinci tərtib dönməyən reaksiyalarda  $\ln(a-x)$ -in zaman-dan asılılığı



Şəkil 4. Birinci tərtib dönməyən reaksiyalarda  $\ln c_A^0 / c_A$ -nın zaman-dan asılılığı

(25) - (28) tənliklərindən göründüyü kimi birinci tərtib reaksiyaların sürət sabitinin qiymətini hesablamaq üçün reaksiyaya daxil olan maddənin başlanğıc miqdarının ( $a$ ) (yaxud başlanğıc qatılığının  $c_0$ ) onun  $t$  anına uyğun miqdarına ( $a-x$ ) (yaxud qatılığına  $c$ ) nisbətini bilmək kifayətdir. Ona görə də tənliklərdə qatılığı (yaxud maddə miqdarını) onunla mütənasib kəmiyyətlərlə əvəz etmək olar. Bu halda mütənasiblik əmsalları ixtisas olunur.

Qaz (buxar) fazasında molekullar sayının dəyişməsilə gedən reaksiyaların kinetik tədqiqi çox vaxt sistemdə ümumi təzyiqin ölçülməsi ilə aparılır. Məsələn, asetonun buxar fazasında parçalanması reaksiyasına baxaq.



Fərz edək ki, sistemin həcmi  $V=1 \text{ l}$  və asetonun başlanğıc mol sayı  $a$ -ya bərabərdir. Qaz fazasının ideal qaz qanunlarına tabe olduğunu qəbul etdikdə asetonun başlanğıc təzyiqi

$$p_0 = aRT \quad (33)$$

tənliyi ilə ifadə olunur.

Reaksiya tənliyindən göründüyü kimi  $t$  anına uyğun  $x$  mol aseton parçalandıqda tənliyin sağ tərəfindəki qazların hər birindən  $x$  mol əmələ gəlir. Həmin zaman müddətində parçalanmayan asetonun mol sayı ( $a-x$ ) olur. Onda  $t$  anında sistemdə ümumi maddələrin mol sayı

$$a-x+3x=a+2x$$

ümumi təzyiq isə

$$p = (a + 2x)RT$$

olar. Sonuncu ifadədən (33) tənliyini nəzərə almaqla  $x$ -i tapaq:

$$x = \frac{p - aRT}{2RT} = \frac{p - p_0}{2RT}$$

Axırıncı ifadəni nəzərə alaraq (25) tənliyini aşağıdakı kimi yazmaq olar:

$$k = \frac{1}{t} \ln \frac{\frac{a}{a - \frac{p - p_0}{2RT}}}{}$$


və ya

$$k = \frac{1}{t} \ln \frac{2aRT}{2aRT - p + p_0}$$

(33) tənliyi nəzərə alınarsa

$$k = \frac{1}{t} \ln \frac{2p_0}{3p_0 - p},$$

yəni, müəyyən anda qazın ümumi təzyiqi məlum olduqda reaksiyanın sürət sabitinin qiymətini hesablamaq olar.




sxemi üzrə gedən bimolekulyar reaksiyalarda maddələrdən birinin, məsələn, B-nin qatılığı A maddəsinə nisbətən çox böyük ( $c_B \gg c_A$ ) olarsa, reaksiyanın gedişində onun qatılığı praktik olaraq sabit ( $c_B = \text{const}$ ) qalır. Bu halda reaksiyanın sürəti

$$-\frac{dc_A}{dt} = k \cdot \text{const} \cdot c_A = k' c_A$$

tənliyi ilə ifadə olunur. Burada,  $k' = k \cdot \text{const}$ .

Bu ifadə birinci tərtib reaksiyanın kinetik tənliyinə uyğundur. Belə reaksiyalar psevdomonomolekulyar reaksiyalar adlanır. Bu reaksiyalara misal olaraq saxarozanın suda turşu iştirakında hidrolizini göstərmək olar:



Duru məhlullarda suyun ümumi miqdəri onun hidrolizə sərf olunan miqdəri ilə müqayisədə çox böyük olduğundan, bu miqdər praktik sabit qalır:

$$v = kc_{\text{su}} \cdot c_{\text{saxarozə}} = k' c_{\text{saxarozə}}, \\ k' = kc_{\text{su}}$$

Kimyəvi kinetikada molekulun yarımpaiçalanma müddətilə yanaşı onun orta yaşama müddəti anlayışından da istifadə olunur.

(27) tənliyini aşağıdakı kimi yazaq:

$$c = c_0 e^{-kt}$$

burada, qatılığı ( $c$ )  $1 \text{ sm}^3$ -dəki molekulların sayı ( $n$ ) ilə ifadə edək:

$$n = n_0 e^{-kt}$$

Bu ifadəni diferensiallaşdırıqda

$$-dn = kn_0 e^{-kt} dt$$

alınır. Burada,  $dn - dt$  müddətində  $1 \text{ sm}^3$ -də A maddəsinin molekullarının sayının azalmasını göstərir. Reaksiya gedişində bəzi molekullar  $t=0$  anında, digər molekullar isə  $t=\infty$  anında reaksiya ya daxil olduğundan onların yaşama müddət geniş zaman intervalında dəyişir.

Molekulun orta yaşama müddəti  $\bar{\tau}$  aşağıdakı kimi təyin olunur:

$$\bar{\tau} = \frac{\int_0^\infty t dn}{n_0} = \frac{\int_0^\infty t n_0 k e^{-kt} dt}{n_0} = \int_0^\infty k t e^{-kt} dt$$

Bu ifadənin integrallanmasında hissə-hissə integrallama düsturundan  $\int u dv = uv - \int v du$  istifadə edək ( $u := t$ ,  $dv := e^{-kt} dt$ ). Onda alarıq:

$$\bar{\tau} = \int k t e^{-kt} dt = k \left( -\frac{1}{k} t e^{-kt} \right) \Big|_0^\infty - k \int \left( -\frac{1}{k} \right) e^{-kt} dt = \\ = k \left( -\frac{1}{k} \right) t e^{-kt} \Big|_0^\infty - k \left( -\frac{1}{k} \right) \left( -\frac{1}{k} \right) e^{-kt} \Big|_0^\infty = -\frac{1}{k} e^{-kt} \Big|_0^\infty = \frac{1}{k}$$


və ya

$$\bar{\tau} = \frac{1}{k}$$

Deməli, bir molekulun orta yaşama müddəti monomolekulyar reaksiyanın sürət sabitinin tərs qiymətinə bərabər olan kəmiyyətdir.

### (3) §3. İkinci tərtib dönməyən reaksiyalar

İkinci tərtib dönməyən reaksiyalara misal olaraq qələvi məhlulunda efirin sabunlaşmasını göstərmək olar:



Fərz edək ki, reaksiyanın başlanğıc anında ( $t=0$ ) və müəyyən zaman keçdikdən sonra ( $t$ ) reaksiyada iştirak edən maddələrin mol sayı aşağıdakı kimidir:

	A	B	$\xrightarrow{k_1}$	D	R
$t=0$	a	b		0	0
t anında	$a-x$	$b-x$		x	X

Onda, reaksiya sistemindəki maddələrin qatılıqları  $c_A = \frac{a-x}{V}$  ;

$$c_B = \frac{b-x}{V}; c_D = c_R = \frac{x}{V} \text{ olar.}$$

Reaksiyanın sürətini reaksiya tənliyindəki istənilən maddənin qatılığının dəyişmə (məsələn, A maddəsinin) sürətinə görə hesablamayaq olar:

$$+ V - \frac{d(a-x)}{Vdt} = \frac{dx}{Vdt} = \frac{k_1}{V^2} (a-x)(b-x)$$

və ya

yaz

$$v_A = -\frac{dc_A}{dt} = k_1 c_A c_B \quad (35)$$

V=const olduğundan  $\frac{k_1}{V} = k$  ile işaret ederek, onda (34) tənliyini aşağıdakı kimi yazmaq olar:

$$\frac{dx}{(a-x)(b-x)} = kdt \quad (36)$$

Bu tənliyin sol tərəfini  $\frac{1}{a-b} \left( \frac{dx}{b-x} - \frac{dx}{a-x} \right)$  şəklində göstərmək olar. Onda (36)-dan alarıq:

$$kdt = \frac{1}{a-b} \left( \frac{dx}{b-x} - \frac{dx}{a-x} \right)$$

Bu tənliyi integralladıqda

$$\frac{1}{a-b} [-\ln(b-x) + \ln(a-x)] = kt + \text{const} \quad (37)$$

alınar.  $t=0$  olduqda  $x=0$  olduğundan, integrallama sabiti

$$\text{const} = \frac{1}{a-b} \ln \frac{a}{b}$$

olar. Onda (37) tənliyini aşağıdakı kimi yazmaq olar:

$$\frac{1}{a-b} \ln \frac{a-x}{b-x} = kt + \frac{1}{a-b} \ln \frac{a}{b}$$

və ya

$$k = \frac{1}{t(a-b)} \ln \frac{b(a-x)}{a(b-x)} \quad (38)$$

$$k = \frac{2,303}{t(a-b)} \lg \frac{b(a-x)}{a(b-x)}$$

(34) və ya (35) tənliyindən ikinci tərtib reaksiyanın sürət sabitinin ölçü vahidini tapaq:

$$\frac{\text{mol}}{\ell \cdot \text{san}} = [k_1] \frac{\text{mol}^2}{\ell^2}$$

və ya

$$[k_1] = \frac{\ell}{\text{mol} \cdot \text{san}} = (\ell \cdot \text{mol}^{-1} \cdot \text{san}^{-1})$$


$$[k_1] = \left( \frac{\text{mol}}{\ell \cdot \text{san}} \right) = \frac{10^3}{6,02 \cdot 10^{23} \text{ molekul} \cdot \text{san}} \text{ sm}^3 = 1,66 \cdot 10^{-21} \frac{\text{sm}^3}{\text{molekul} \cdot \text{san}}.$$

Deməli,  $k_1$ -in ciyməti qatılığın ölçü vahidindən asılıdır. (38) tənliyinin aşağıdakı yazılışlarından


$$\ln \frac{b(a-x)}{a(b-x)} = k(a-b)t,$$

$$\ln \frac{a-x}{b-x} = \ln \frac{b}{a} - k(a-b)t$$

göründüyü kimi,  $\ln \frac{b(a-x)}{a(b-x)}$ -t yaxud  $\ln \frac{a-x}{b-x}$ -t asılılığı düz xətlə ifadə olunur.  $\ln \frac{b(a-x)}{a(b-x)}$ -t asılılığında düz xətt koordinat başlanğıcından keçir (şəkil 5),  $\ln \frac{a-x}{b-x}$ -t asılılığında isə o, ordinat oxundan  $\ln \frac{a}{b}$  parçasını kəsir (şəkil 6). Hər iki halda düz xəttin bucaq əmsalı eyni olur, reaksiyanın sürət sabiti isə  $k(a-b) = \tan \alpha$  ifadəsindən hesablanır.



Şəkil 5. İkinci təribən dönməyən reaksiyalarda  $\ln \frac{b(a-x)}{a(b-x)}$ -in zamandan asılılığı.



Şəkil 6. İkinci təribən dönməyən reaksiyalarda  $\ln \frac{a-x}{b-x}$ -in zamandan asılılığı

Reaksiya nəticəsində A maddəsinin çevrilmə dərəcəsini hesablamaq üçün (38) tənliyini aşağıdakı şəkildə yazaq:

$$k(a-b)t = \ln \frac{b(a-x)}{a(b-x)},$$

$$\frac{b(a-x)}{a(b-x)} = e^{k(a-b)t},$$

$$(a-x) = ae^{k(a-b)t} - \frac{a}{b} xe^{k(a-b)t}$$

və ya

$$a(1 - e^{k(a-b)t}) = x(1 - \frac{a}{b} e^{k(a-b)t})$$

Onda, çevrilmə dərəcəsi üçün yaza bilərik:


$$\alpha = \frac{x}{a} = \frac{1 - ae^{k(a-b)t}}{1 - \frac{a}{b} e^{k(a-b)t}}$$

Əgər B maddəsinin mol sayı A komponentininindən çox böyük olarsa ( $a \ll b$ ), onda reaksiya gedişində (38) tənliyindəki bhəddi ( $b-x \approx b$ ) praktik sabit qalır. Onda (38) tənliyini aşağıdakı kimi yazmaq olar:

$$kbt = \ln \frac{a}{a-x}$$

Bu halda ikinci tərtib reaksiyalar birinci tərtib reaksiyaların kinetik tənliyinə tabe olur.

İndi isə reaksiyaya daxil olan maddələrin qatılıqları bərabər olan hala baxaq:



$t=0$	$a$	$a$	$0$	$0$
$t$ anında	$a-x$	$a-x$	$x$	$x$

Onda,  $c_A = c_B = \frac{a-x}{V}$ ,  $c_D = c_R = \frac{x}{V}$  olar. Bu halda (34) tənliyini aşağıdakı kimi yazmaq lazımdır:

$$-\frac{d(a-x)}{Vdt} = \frac{dx}{Vdt} = k_1 \frac{(a-x)^2}{V^2}$$

və ya

$$\frac{dx}{dt} = k(a-x)^2$$

Burada,  $k = \frac{k_1}{V}$ . İkinci tərtib reaksiyanın sürəti üçün həmçinin yaza bilərik:

$$-\frac{dc}{dt} = k_1 c^2$$

Əvvəlki tənliyi dəyişənlərinə ayıraq

$$\frac{dx}{(a-x)^2} = kdt \quad (39)$$

(39) ifadəsinin irəqərallanmasından

$$\frac{1}{a-x} = kt + \text{const} \quad (40)$$

alınar. Başlanğıc şərə görə  $t=0$  olduqda,  $x=0$  olduğundan

$$\text{const} = \frac{1}{a}$$

olur. Bunu (40)-da nəzərə alaq


$$\frac{1}{a-x} = kt + \frac{1}{a} \quad (41)$$

buradan

$$k = \frac{\frac{1}{a} - \frac{x}{a(a-x)}}{t} \quad (42)$$

(41) tənliyindən, eləcə də (40) tənliyindən göründüyü kimi,  $\frac{1}{a-x} - t$  asılılığı düz xətlə ifadə olunur (Şəkil 7). Bu düz xəttin bucaq əmsalından k hesablanır ( $\text{tg}\alpha = k$ ).

(42) ifadəsindən başlanğıc



Şəkil 7. İkinci tərtib dönməyən reaksiyalarda  $1/(a-x)$ -in zamandan asılılığı

maddənin çevrilmə dərəcəsini tapmaq üçün onu aşağıdakı kimi yazaq:

$$\frac{x}{a} = akt - ktx ;$$

$$\frac{x}{a} + ktx = akt ,$$

$$\frac{x}{a} + \frac{x}{a} akt = akt$$

yox  
bi ləm

və ya

$$\frac{x}{a} (1 + akt) = akt$$

Buradan çevrilmə dərəcəsi üçün alarıq:

$$a = \frac{x}{a} = \frac{akt}{akt + 1}$$

İkinci tərtib reaksiyalar üçün yarımparçalanma müddətini hesablayaq.

$t = \tau_{1/2}$  olduqda,  $x = \frac{a}{2}$  olur. Onda (42) ifadəsindən

$$\tau_{1/2} = \frac{1}{ak}$$

alınır. Sonuncu ifadədən görünür ki, ikinci tərtib reaksiyalarda yarımparçalanma müddəti reaksiyaya daxil olan maddənin başlangıç miqdarının birinci tərtibdə tərs mütənasibdir.

#### §4. Üçüncü tərtib dönməyən reaksiyalar



Fərz edək ki, reaksiyanın başlanğıc anında reaksiyaya daxil olan maddələrin mol sayı bir-birinə bərabərdir ( $a=b=c$ ). Onda başlanğıc anda ( $t=0$ ) və müyyəyən  $t$  anında reaksiyada iştirak edən maddələrin mol sayı aşağıdakı kimi olar:

	$A$	$+$	$B$	$+$	$D$	$\xrightarrow{k_1}$	reaksiya məhsulları
$t=0$	$A$		$a$		$a$		
$t$ anında	$a-x$		$a-x$		$a-x$		

Maddələrin qatılıqları bərabər olduqda,  $c_A = c_B = c_D = \frac{a-x}{V}$  olar. Onda (1) və (11) tənliklərinə əsasən reaksiyanın sürəti üçün yaza bilərik:

$$\frac{d(a-x)}{Vdt} = k_1 \frac{(a-x)^3}{V^3},$$

$$\frac{dx}{Vdt} = \frac{k_1}{V^3} (a-x)^3, \quad (43)$$

$$\frac{dx}{dt} = \frac{k_1}{V^2} (a-x)^3 \quad \text{yox} \quad (44)$$

və ya

$$\frac{dc}{dt} = k_1 c^3 \quad +$$

(44) tənliyində  $\frac{k_1}{V^2} = k$  ilə işaretə edib onu dəyişənlərinə ayıraq

$$\frac{dx}{(a-x)^3} = kt,$$

inteqrallasaq,

$$\frac{1}{2(a-x)^2} = kt + \text{const} \quad (45)$$

alınar. İnteqrallama sabitini başlangıç şərtlərdən ( $t=0, x=0$ ) təpib (45) tənliyində yerinə yazdıqda alarıq:

$$\frac{1}{2(a-x)^2} = kt + \frac{1}{2a^2}$$

Buradan

$$\frac{1}{2} \left[ \frac{1}{(a-x)^2} - \frac{1}{a^2} \right] = kt$$

və ya

$$k = \frac{1}{2t} \frac{1}{a^2} \frac{a^2 - (a-x)^2}{(a^2)(a-x)^2} \quad \text{yox} \quad (46)$$

Üçüncü tərtib reaksiyanın yarım pərçalanma müddətinin reaksiyaya daxil olan maddə miqdərindən asılılığını tapaqla  $t=\tau_{1/2}$  ol-

duqda  $x = \frac{a}{2}$  olduğundan, (46) tənliyindən alarıq:

$$\tau_{1/2} = \frac{3}{2a^2 k}$$

Deməli, üçüncü tərtib dönməyən reaksiyanın yarımparçalanma müddəti reaksiyaya daxil olan maddənin başlangıç miqdarnın kvadratı ilə tərs mütənasibdir.

Üçüncü tərtib reaksiyanın sürət sabitinin ölçü vahidi (43) tənliyinə görə:

$$\frac{\text{mol}}{\ell \cdot \text{san}} = k \frac{\text{mol}^3}{\ell^3}; \quad k = \frac{\ell^2}{\text{mol}^2 \cdot \text{san}}; \quad \{k\} = \{\ell^2 \cdot \text{mol}^{-2} \cdot \text{san}^{-1}\} - \text{dir.}$$

## §5. Dönməyən sıfır tərtibli reaksiyalar

(5)

Sıfır tərtibli reaksiyanın sürətinin differeasiyal tənliyi aşağıdakı kimiidir:

$$+ \boxed{- \frac{dc}{dt} = k_0}$$

Bəzən reaksiyaların sürəti sabit olub, reaksiyaya daxil olan maddələrin qatılığından asılı olmur.

Bu tənliyi integralladıqda alarıq:

$$c = -k_0 t + \text{const}$$


$t=0$  olduqda  $c=c_0$  (başlangıç qatılıq) olduğundan  $\text{const}=c_0$  olur. Onda

$$\boxed{c = c_0 - k_0 t} \quad (47)$$

tənliyi alınır. (47) tənliyindən göründüyü kimi,  $c = f(t)$  asılılığı düz xətlə ifadə olunur (şəkil 8,a). Bu düz xəttin bucaq əmsalından sürət sabiti hesablanır ( $\text{tg}\alpha = k_0$ ).

Sıfır tərtibli reaksiyaların sürəti qatılıqdən asılı olmayıb bəzi başqa amillərdən asılıdır (şəkil 8,b). Məsələni, fotokimyəvi reaksiyaların sürəti udulan işığın, homogen katalitik reaksiyaların sürəti isə katalizatorun miqdardından asılı olur. Katalitik reaksiy-

aların katalizatora görə tərtibi bir, reaksiyaya girən maddələrə görə isə sıfır ola bilər.



Şəkil 8. Sıfır tərtibli reaksiyalarda sürət (a) və qatılığın (b) zamandan asılılığı

Vaxt yarımparçalanma müddətinə bərabər olduqda  $c = \frac{c_0}{2}$  olur. Bunu nəzərə alaraq (47) tənliyini aşağıdakı kimi yaza bilərik:

$$\tau_{1/2} = \frac{c_0}{2k_0}$$

Beləliklə, sıfır tərtibli reaksiyalarda (başqa tərtibli reaksiyalardan fərqli olaraq) yarımparçalanma müddəti maddənin başlangıç qatılığı ilə düz mütənasibdir.

$\tau_{1/2} = \frac{c_0}{2k_0 + 1}$

### §6. Reaksiya tərtibinin təyini üsulları

(7, 8)

Kimyəvi reaksiyanın mexanizminin aydınlaşdırılmasında onun tərtibini bilmək tələb olunur.

Reaksiya fərdi və ümumi tərtiblə xarakterizə olunur. Reaksiyaya daxil olan maddələrdən birinin qatılığının dəyişməsinə görə reaksiyanın təyin olunan tərtibi, onun həmin maddəyə görə fərdi tərtibi adlanır. Fərdi tərtiblərin cəmi reaksiyanın ümumi tərtibinə bəbərabərdir.


Reaksiya tərtibini aşağıdakı üsullarla təyin etmək mümkündür.

✓ 1. Kinetik tənliklərin seçilməsi üsulu. Reaksiyaya daxil olan

maddənin miqdərini (qatılığını) müxtəlif anlarında bilməklə birinci, ikinci və üçüncü tərtib reaksiyaların sürət sabitlərinin qiymətləri (25), (38) və (46) tənliklərindən hesablanır.

Reaksiya gedişində reaksiyanın sürət sabitinin qiymətinin dəyişməz qaldığı tənlik müəyyənləşdirilir və reaksiyanın tərtibi həmin tənliklə təyin olunur. Reaksiyanın (25), (38) və (46) tənliklərindən hesablanan sürət sabitlərinin qiymətlərinin dəyişməsi reaksiyanın mürəkkəb mexanizmlə getdiyini göstərir.

✓2. Yarımparçalanma müddəti üsulu. Reaksiyanın tərtibini yarımparçalanma müddətinə əsasən təyin etmək olar.



Başlangıç maddələrin  $t=0$  anına uyğun mol sayının eyni ( $a$ ) olduğunu fərz edək.  $t$  anında reaksiyaya daxil olan başlangıç maddələrdən hər birinin çevrilən mol sayı  $x$  olarsa, həmin vaxta uyğun reaksiyaya daxil olmayan başlangıç maddələrin mollarının sayı da eyni ( $a-x$ ) olacaq. Başlangıç maddələrin sayı  $n$  olarsa, reaksiyanın sürəti

$$\frac{dx}{Vdt} = \frac{k_1}{V^n} (a - x)^n$$

və ya

$$\frac{dx}{dt} = \frac{k_1}{V^{n-1}} (a - x)^n$$

tənliyi ilə ifadə olunur.

$\frac{k_1}{V^{n-1}} = k$  işarə edib, axırıncı tənliyi aşağıdakı kimi yazaq:

$$\frac{dx}{(a - x)^n} = kdt$$

Bu tənliyi integralladıqda alarıq:

$$\frac{1}{(n-1)(a - x)^{n-1}} = kt + \text{const}$$

$t=0$  olduqda  $x=0$  olduğundan,

$$\text{const} = \frac{1}{(n-1)a^{n-1}}$$

olar. İnteqrallama sabitinin ifadəsini yuxarıdakı tənlikdə nəzərə alaq:

$$kt + \frac{1}{(n-1)a^{n-1}} = \frac{1}{(n-1)(c-x)^{n-1}},$$

$$k = \frac{1}{t(n-1)} \left( \frac{1}{(a-x)^{n-1}} - \frac{1}{a^{n-1}} \right)$$

və ya

$$k = \frac{1}{(n-1)t} \frac{a^{n-1} - (a-x)^{n-1}}{a^{n-1}(a-x)^{n-1}}$$

Bu tənlik  $n \geq 2$  olduc da doğrudur.

$t = \tau_{1/2}$  olduqda  $x = \frac{a}{2}$  olar. Onda, axırıncı tənliyi aşağıdakı kimi yazmaq olar:

$$\tau_{1/2} = \frac{1}{(n-1)k} \frac{a^{n-1} - \left(\frac{a}{2}\right)^{n-1}}{a^{n-1} \left(a - \frac{a}{2}\right)^{n-1}}$$

və ya

$$\tau_{1/2} = \frac{2^{n-1} - 1}{(n-1)k} \frac{1}{a^{n-1}} \quad (48)$$

Sonuncu ifadəri loqarifmləyək:

$$\ln \tau_{1/2} = \ln \frac{2^{n-1} - 1}{(n-1)k} - (n-1) \ln a \quad (49)$$

(49) tənliyindən göründüyü kimi  $\ln \tau_{1/2}$  ilə  $\ln a$  arasında xətti asılılıq mövcuddur. Yarımparçalanma müddətini müxtəlif başlangıç maddə miqdərları üçün təyin edib,  $\ln \tau_{1/2}$  ilə  $\ln a$  arasındakı asılılıqdan (şəkil 9) reaksiyanın tərtibi hesablanır (qrafik üsul).

Alınan düz xəttin ordinat oxundan kəsdiyi parça  $\ln \frac{2^{n-1} - 1}{(n-1)k} -$

ya, onun bucaq əmsalı isə  $\operatorname{tg}\alpha = -(n - 1)$  bərabərdir. Burada  $n = -\operatorname{tg}\alpha + 1$ .

Reaksiyanın tərtibini iki müxtəlif başlanğıc maddə miqdari üçün yarımparçalanma müddətinin təyinindən də hesablamaq mümkündür (analitik üsul).

(49) tənliyini maddənin iki müxtəlif başlanğıc miqdarı üçün yazaq:

$$\ln(\tau_{1/2})_1 = \ln \frac{2^{n-1} - 1}{(n-1)k} - (n-1)\ln a_1, \quad (50)$$

$$\ln(\tau_{1/2})_2 = \ln \frac{2^{n-1} - 1}{(n-1)k} - (n-1)\ln a_2 \quad (51)$$

(50) ifadəsindən (51)-i çıxsaq,

$$\ln(\tau_{1/2})_1 - \ln(\tau_{1/2})_2 = (n-1)(\ln a_2 - \ln a_1)$$

və ya

$$n = \frac{\ln(\tau_{1/2})_1 - \ln(\tau_{1/2})_2}{\ln a_2 - \ln a_1} + 1$$

alınar.

(48) tənliyindən  $n = 2$  olduqda

$$\tau_{1/2} = \frac{1}{ka} \quad (52)$$


$n=3$  olduqda

$$\tau_{1/2} = \frac{3}{2ka^2} \quad (53)$$

alınır. Digər tərəfdən (32) tənliyindən birinci tərtib dönməyən reaksiyalar üçün yaza bilərik:

$$\tau_{1/2} = \frac{0,693}{k} \quad (54)$$

Yarımparçalanma müddəti ilə başlanğıc maddə miqdarı (qa-



Şəkil 9. Yarımparçalanma müddətinin loqarifminin başlanğıc qatılığın loqarifmindən asılılığı.

ılığı) arasındaki asılılıqdan istifadə etməklə də (52)-(54) tənliklərinə görə reaksiya tərtibini təyin etmək mümkündür.

Tərtibi tam ədədlərə bərabər olan reaksiyaların tərtibini bir təcrübi kinetik əyridən hesablamaq mümkündür.

Bu yolla reaksiya tərtibinin təyini müxtəlif tərtibli reaksiylarda maddənin müəyyən hissəsinin sərf oluma müddətinin ( $\tau_i, \tau_j$ ) başlangıç qatılıqlıdan asılılığının müxtəlif olmasına əsaslanır (Buna Ostvald-Noyes üsulu da deyilir).

Müxtəlif tərtibli reaksiyalar üçün  $\tau_i/\tau_j$  nisbəti də müxtəlifdir. Məsələn, (32) tənliyindən dönməyən birinci tərtib reaksiyalar üçün

$$\tau_{1/3} = \frac{1}{k} \ln \frac{a}{a - \frac{a}{3}} = \frac{1}{k} \ln \frac{3}{2} = \frac{0,40}{k},$$

$$\tau_{1/2} = \frac{1}{k} \ln \frac{a}{a - \frac{a}{2}} = \frac{1}{k} \ln \frac{1}{2} = \frac{0,693}{k},$$

$$\tau_{3/4} = \frac{1}{k} \ln \frac{a}{a - \frac{3a}{4}} = \frac{1}{k} \ln 4 = \frac{1,38}{k}$$

(52) və (53) tənliklərindən bu yolla  $\tau_{1/4}, \tau_{1/3}, \tau_{1/2}$  və  $\tau_{3/4}$ -ün qiymətləri ikinci və üçüncü tərtib dönməyən reaksiyalar üçün hesablanır. Alınan nəticələr və onların əsasında hesablanan  $\frac{\tau_{1/2}}{\tau_{1/4}}, \frac{\tau_{1/2}}{\tau_{1/3}}, \text{ və } \frac{\tau_{1/2}}{\tau_{3/4}}$  nisbətlərinin qiymətləri cədvəldə verilmişdir (Bu halda reaksiyaya daxil olan maddələrin başlangıç mol sayının eyni olması nəzərdə tutulur).

Cədvəl

Reaksiyanın tərtibi	$\tau_{1/4}$	$\tau_{1/3}$	$\tau_{1/2}$	$\tau_{3/4}$	$\frac{\tau_{1/2}}{\tau_{1/4}}$	$\frac{\tau_{1/2}}{\tau_{1/3}}$	$\frac{\tau_{1/2}}{\tau_{3/4}}$
1	$\frac{0,25}{k}$	$\frac{0,40}{k}$	$\frac{0,69}{k}$	$\frac{1,38}{k}$	2.4	1.7	0.5
2	$\frac{0,33}{ka}$	$\frac{0,50}{ka}$	$\frac{1,0}{ka}$	$\frac{3,0}{ka}$	3.0	2.0	0.3
3	$\frac{0,39}{ka^2}$	$\frac{0,62}{ka^2}$	$\frac{1,50}{ka^2}$	$\frac{7,50}{ka^2}$	3.8	2.4	0.2

Cədvələ əsasən reaksiya tərtibini təyin etmək üçün təcrübi yolla qatılığın zamandan asılılığı  $[c=f(t)]$  (şəkil 10) qurulur.

Ordinatda  $\frac{3a}{4}, \frac{2a}{3}, \frac{a}{2}$  və  $\frac{a}{4}$  nöqtələri qeyd olunur və həmin nöqtələrdən zaman (absis) oxuna təcrübədə alınmış əyri ilə kəsişənə qədər paralel xətlər çəkilir. Kəsişmə nöqtələrinəndən zaman oxuna şəquli xətlər endirməklə

$$\tau_{1/4}, \tau_{1/3}, \tau_{1/2}, \tau_{3/4} \quad \text{və} \quad \frac{\tau_{1/2}}{\tau_{1/4}},$$

$$\frac{\tau_{1/2}}{\tau_{1/3}}, \frac{\tau_{1/2}}{\tau_{3/4}}$$

nisbətlərinin qiymətləri hesablanır. Bu nisbətlərin qiymətlərinin uyğun olaraq 3, 2 və 0,3-ə (cədvələ bax) yaxın alınması reaksiya tərtibinin ikiyə bərabər olmasını göstərir.

### ✓ 3. Reaksiya tərtibinin qrafik təyini üsulu.

Bu üsulda qatılığın zamandan asılılıq qrafiki qurulur.

Birinci tərtib reaksiyaların kinetik tənliyini

$$-\frac{dc}{dt} = kc, \quad (55)$$

ikinci tərtib reaksiyaların kinetik tənliyini

$$-\frac{dc}{dt} = kc^2, \quad (56)$$

üçüncü tərtib reaksiyaların kinetik tənliyini isə


$$-\frac{dc}{dt} = kc^3 \quad (57)$$

kimi yaza bilərik.

(55-57) tənliklərini integralladıqda aşağıdakı ifadələr alınır:

$$\ln c = \ln c_0 - kt, \quad (58)$$


$$\frac{1}{c} = \frac{1}{c_0} + kt, \quad (59)$$



Şəkil 10. Reaksiyaya daxil olan maddənin qatılığının zamandan asılı olaraq dəyişməsi

$$\frac{1}{c^2} = \frac{1}{c_0^2} + 2kt \quad (60)$$

(58-60) tənliklərindən göründüyü kimi, təcrübi nəticələrdən  $\ln c - t$ ,  $\frac{1}{c} - t$  və  $\frac{1}{c^2} - t$  koordinatlarında düz xəttin alınması bu reaksiyalar üçün tərtibin uyğun olaraq bir, iki və üç olduğunu göstərir (şəkil 11).



Şəkil 11. Birinci (a), ikinci (b) və üçüncü (d) tərtib reaksiyalarda qatılığın zamandan asılılığı.

Təcrübi nəticələrin göstərilən koordinatlarda düz xətt verməməsi reaksiyanın mürəkkəb mexanizmlə getdiyini göstərir.

✓ 4. Reaksiyanın tərtibini Vant-Hoff tərəfindən təklif olunmuş təcrid (izolə) üsulu ilə təyin etmək mümkündür.

Reaksiya tənliyində iştirak edən maddələrdən biri istisna olmaqla (məsələn, A maddəsi) digər maddələrin qatılıqlarını elə artdıq miqdarda götürmək lazımdır ki, onların qatılıqları reaksiya gedişində praktik dəyişməsin. Sadəlik üçün aşağıdakı reaksiyanı nəzərdən keçirək.



Bu halda A maddəsinin iki müxtəlif başlanğıc qatılığında reaksiyanın sürəti təyin edilir və buna əsasən reaksiyanın A maddəsinə görə fərdi tərtibi hesablanır.

Birinci qatılıq ( $c_A'$ ) üçün reaksiyanın sürəti

$$-\frac{dc_A'}{dt} = k(c_A')^{n_A},$$

ikinci qatılıq ( $c_A''$ ) üçün isə

$$-\frac{dc''_A}{dt} = k(c''_A)^{n_A}$$

olar.

Əvvəlki ifadəni axırınçiya bölək.

$$\frac{\frac{dc'_A}{dt}}{\frac{dc''_A}{dt}} = \left(\frac{c'_A}{c''_A}\right)^{n_A}$$

Sonuncu ifadəni loqarifmlədikdə reaksiyanın A maddəsinə görə tərtibi üçün alarıq:

$$n_A = \frac{\ln \frac{dc'_A}{dt} - \ln \frac{dc''_A}{dt}}{\ln c'_A - \ln c''_A}$$

A maddəsinə görə reaksiyanın tərtibi ya qatılıq – zaman əyrisini qrafik differensiallamaqla, ya da axırınç tənliyin surətindəki törəmələri sonlu fərqlərlə əvəz etmək yolu ilə hesablanır.

$$n_A = \frac{\ln \frac{\Delta c'_A}{\Delta t} - \ln \frac{\Delta c''_A}{\Delta t}}{\ln c'_A - \ln c''_A}$$

Eyni yolla  $c_B < c_A$  olduğu halda reaksiyanın B komponentinə görə fərdi tərtibini hesablamaq olar.

Reaksiyanın ümumi tərtibi

$$n = n_A + n_B$$

olar.

## ✓ § 7. Reaksiya sürətinə temperaturun təsiri.

 Arrenius tənliyi

Reaksiyaya daxil olan maddələrin verilmiş qatılığında reaksiyanın sürəti temperaturdan asılı olan onun sürət sabitlə xarakterizə olunur. Ona görə reaksiya sürətinin temperatur asılılığını

təyin etdikdə onun sürət sabitinin temperatur asılılığını tapmaq kifayətdir.

Reaksiyanın sürət sabitində temperaturun təsiri kimyəvi reaksiya sürətinin temperatur əmsalı ilə ( $\gamma$ ) qiymətləndirilir.  $\gamma$  temperatur  $10^{\circ}\text{C}$  yüksəldikdə reaksiyanın sürət sabitinin neçə dəfə artığını göstərir və

$$\gamma = \frac{k_{T+10^{\circ}}}{k_T} \quad (61)$$

nisbətilə müəyyən olunur.  $k_T$  və  $k_{T+10^{\circ}}$ , uyğun olaraq  $T$  və  $T+10^{\circ}$  temperaturlarında reaksiyanın sürət sabitləridir.  $\gamma$ -nın qiyməti tam və kəsr ədəd ola bilər.

Temperatur  $20^{\circ}\text{C}$  dəyişdikdə (61) tənliyini aşağıdakı kimi yazmaq olar:

$$\gamma = \frac{k_{T+20^{\circ}}}{k_{T+10^{\circ}}} \quad (62)$$

(61) tənliyindən  $\gamma k_T = k_{T+10^{\circ}}$  olduğunu nəzərə almaqla (62) ifadəsini belə yaza bilərik:

$$\gamma^2 = \frac{k_{T+20^{\circ}}}{k_T} = \frac{k_{T+2 \cdot 10^{\circ}}}{k_T}$$

Temperatur dəyişməsi  $n \cdot 10^{\circ}\text{C}$  olarsa, (61) tənliyi aşağıdakı şəkildə yazılır:

$$\gamma^n = \frac{k_{T+n \cdot 10^{\circ}}}{k_T}$$

Vant-Hoff qaydasına görə temperatur  $10^{\circ}\text{C}$  yüksəldikdə reaksiyanın sürəti 2-4 dəfə artır. Reaksiya sürətinin temperatur əmsalının qiyməti üçə bərabər olduqda temperaturun  $100^{\circ}\text{C}$  yüksəlməsi reaksiya sürətini  $3^{10} = 59049$  dəfə artırır.

(61) tənliyini loqarifmləyək:

$$\ln \gamma = \ln k_{T+10^{\circ}} - \ln k_T \quad (63)$$

Sağ tərəfdəki fərqi  $\Delta \ln k$  ilə işarə etsək

$$\ln \gamma = \Delta \ln k$$

alınır. Bu tənliyi  $\Delta T = 10^{\circ}$ -yə bölsək

$$\frac{\Delta \ln k}{\Delta T} = \frac{\ln \gamma}{10}$$

və ya

$$\frac{d \ln k}{dT} = \frac{\ln \gamma}{10}$$

alınar. Bu tənliyi integralladıqda

$$\ln \frac{k_{T_2}}{k_{T_1}} = \frac{\ln \bar{\gamma}}{10} (T_2 - T_1) \quad (64)$$

alınır. Burada,  $\bar{\gamma}$  -  $(T_1 - T_2)$  temperatur intervalindəki reaksiya sürətinin temperatur əmsalinin orta qiymətidir.

(64) tənliyi təqribi xarakter daşıyır.

Reaksiyanın sürət sabitinin temperaturdan dəqiqliq asılılığı Vant – Hoffun izoxor tənliyindən alınır. Bu tənliyə görə

$$\frac{d \ln K_V}{dT} = \frac{Q_V}{RT^2} \quad (65)$$

burada,  $K_V$  - reaksiyanın sabit həcmindəki tarazlıq əmsali,  $Q_V$  - onun sabit həcmindəki istilik effekti,  $R$  - universal qaz sabitidir.

(65) ifədəsini bələ yazaq:

$$\frac{d \ln \frac{k_1}{k_2}}{dT} = \frac{d \ln k_1 - d \ln k_2}{dT} = \frac{Q_V}{R T^2}$$

Istilik effektini iki kəmiyyətin fərqi kimi yazaq:

$$Q_V = E_1 - E_2$$

Onda

$$\frac{d \ln k_1 - d \ln k_2}{dT} = \frac{E_1 - E_2}{RT^2}$$

və ya

$$\frac{d \ln k_1}{dT} - \frac{d \ln k_2}{dT} = \frac{E_1}{RT^2} - \frac{E_2}{RT^2}$$

Bu tənliyi aşağıdakı kimi yazmaq olar:

$$\frac{d \ln k_1}{dT} = \frac{E_1}{RT^2} + B,$$

$$\frac{d \ln k_2}{dT} = \frac{E_2}{RT^2} + B$$

Təcrübə göstərir ki,  $B=0$ . Onda alırıq:

$$\boxed{\frac{d \ln k}{dT} = \frac{E}{RT^2}} \quad (66)$$

Bu tənlik reaksiyanın sürət sabitinin temperatur asılılığını göstərir və Arrhenius tənliyi adlanır. Ölçü vahidi enerjinin ölçü vahidi olan  $E$  aktivləşmə enerjisi adlanır. Bu enerji rabitə enerjisində uyğundur. Əksər reaksiyaların aktivləşmə enerjisi, adətən,  $80\text{-}240$   $\text{kC/mol}$  intervalında dəyişir. Lakin aktivləşmə enerjisi bu həddən kənara çıxan reaksiyalar da müşahidə olunur.


Aktivləşmə enerjisinin temperaturdan asılı olmamasını qəbul edib, (66) ifadəsini integralladıqda

$$\ln k = \ln k_0 - \frac{E}{RT}, \quad (67)$$

$$k = k_0 e^{-\frac{E}{RT}} \quad (68)$$

tənlikləri alınır. Buradan göründüyü kimi, reaksiyanın sürət sabiti temperaturdan asılı olaraq ləsksin (eksponensial) dəyişir (şəkil 12). Burada,  $k_0$  – eksponensial hədd qarşısındaki vuruq adlanır və birinci yaxılaşmada temperaturdan asılı deyildir.

Reaksiya sürətinin temperatur əmsali aktivləşmə enerjisinin qiyməti böyük olan reaksiyalar üçün böyük



Şəkil 12. Reaksiyanın sürət sabitinin temperaturdan asılılığı

olur. (67) ifadəsini  $T+10$  və  $T$  temperaturları üçün yazaq.

$$\ln k_{T+10^0} = -\frac{E}{R(T+10)} + \ln k_0$$

$$\ln k_T = -\frac{E}{RT} + \ln k_0$$

Bu tənlikləri nəzərə alaraq, (63) ifadəsini aşağıdakı kimi yaza bilərik:

$$\ln \gamma = -\frac{E}{R(T+10)} + \frac{E}{RT} = \frac{10E}{R(T+10)T}$$

Yüksək temperaturlarda  $T+10^0 \approx T$  olduğunu nəzərə alsaq, onda alarıq:

$$\ln \gamma = \frac{10E}{RT^2}$$

Bu ifadədən göründüyü kimi, temperaturun yüksəlməsilə  $\gamma$  azalır və vahidə yaxınlaşır.

Aktivləşmə enerjisi böyük olan reaksiyaların sürəti (sürət sabiti) temperaturun dəyişməsilə kəskin dəyişir. Aktivləşmə enerjisi kiçik olan reaksiyaların sürəti temperaturdan zəif asılı olur.

Aktivləşmə enerjisini reaksiyanın sürət sabitini iki temperaturda təyin etməklə hesablamaq olar. (66) ifadəsini  $T_1-T_2$  temperatur intervalında integralladıqda alarıq:

$$\ln \frac{k_{T_2}}{k_{T_1}} = \frac{E}{R} \left( \frac{1}{T_1} - \frac{1}{T_2} \right)$$

və ya

$$\ln \frac{k_{T_2}}{k_{T_1}} = \frac{E(T_2 - T_1)}{RT_1 T_2}$$

burada,  $k_{T_1}$  və  $k_{T_2}$  -  $T_1$  və  $T_2$  temperaturlarındaki reaksiyanın sürət sabitləridir. Buradan

$$E = \frac{RT_1 T_2 \ln \frac{k_{T_2}}{k_{T_1}}}{T_2 - T_1}$$

və ya

$$E = \frac{2.303RT_1T_2 \lg \frac{k_{T_2}}{k_{T_1}}}{T_2 - T_1}$$

Aktivləşmə enerjisinin bu yolla hesablanması dəqiq olmadığından, adətən, onu qrafik üsulla hesablayırlar. Bunun üçün reaksiyanın sürət sabitinin temperatur asılılığı məlum olmalıdır.

✓ (67) tənliyindən göründüyü kimi,  $\ln k - \frac{1}{T}$  asılılığı (buna bəzən Arrhenius koordinatları da deyilir) düz xətt verir (şəkil 13, 1 xətti) və onun bucaq əmsalından ( $\operatorname{tg}\alpha = -\frac{E}{R}$ ) aktivləşmə enerjisinin qiyməti hesablanır.


Bəzi hallarda  $\ln k - \frac{1}{T}$  asılılığı bir-birilə kəsişən iki düz xətt verir (şəkil 13, 2 xətti). Bu, müəyyən temperaturdan sonra reaksiya mexanizminin dəyişməsi ilə əlaqədar olur.

Belə qəbul etnək olar ki, reaksiya sürətinin temperaturdan kəskin asılı olması molekulların toqquşmalarının sayının dəyişməsi ilə əlaqədardır. Lakin qazların kinetik nəzəriyyəsinə əsasən, aparılan hesablamalar temperaturun yüksəlməsilə toqquşmaların sayının çox az olduğunu göstərir.  $T_1$  temperaturundu toqquşmaların sayı  $Z_1$ ,  $T_2$  temperaturunda  $Z_2$  olarsa, qazların kinetik nəzəriyyəsinə görə toqquşmaların sayının müxtəlif temperaturlardakı nisbəti

$$\frac{Z_2}{Z_1} = \sqrt{\frac{T_2}{T_1}}$$

şəklində verilir. Temperaturun  $100^\circ\text{C}$  dəyişməsi zamanı, məsələn,  $T_1=273$ ,  $T_2=373$  K olduqda

$$\frac{Z_2}{Z_1} = \sqrt{\frac{373}{273}} = 1,2$$



Şəkil 13. Reaksiyanın sürət sabitinin temperaturun tərs qiymətindən asılılığı

alınır. Göründüyü kimi, temperaturun  $100^{\circ}\text{C}$  yüksəlməsi toqquşmaların sayını ancaq 1,2 dəfə artırır. Bununla əlaqədar olaraq Arrhenius belə fikir irəli sürmüdü ki, reaksiya ancaq o zaman baş verir ki, toqquşan molekulların enerjisi bütün molekulların orta enerjisini nisbətən müəyyən qədər əlavə enerjiyə malik olsun. Belə əlavə enerjiyə malik olan molekullar aktiv molekullar, molekulların aktiv hala keçməsi üçün lazım olan enerjiyə isə aktivləşmə enerjisi deyilir. Aktiv molekullar sayının ( $N_{\text{ak}}$ ) ümumi molekullar sayına ( $N_0$ ) nisbəti aktiv molekulların hissəsinə ( $e^{-E/RT}$ ) bərabərdir.

$$\frac{N_{\text{ak}}}{N_0} = e^{-E/RT}$$

Bu ifadəni iki temperatur ( $T_1$  və  $T_2$ ) üçün yazaq:

$$\frac{N'_{\text{ak}}}{N_0} = e^{-E/RT_1} \quad (69)$$


$$\frac{N''_{\text{ak}}}{N_0} = e^{-E/RT_2} \quad (70)$$

burada,  $N'_{\text{ak}}$  və  $N''_{\text{ak}}$  uyğun olaraq,  $T_1$  və  $T_2$  temperaturlarında aktiv molekulların sayıdır.

(70) ifadəsini (69) tənliyinə bölsək alarıq:

$$\frac{N''_{\text{ak}}}{N'_{\text{ak}}} = e^{\frac{E(T_2-T_1)}{RT_1T_2}}$$

Məsələn, aktivləşmə enerjisi  $103300 \text{ kJ/mol}$  olan azot 5-oksidin parçalanması reaksiyasının



temperaturunu  $T_1=298 \text{ K}$ -dən  $T_2=398 \text{ K}$ -ə kimi dəyişdikdə

$$\frac{N''_{\text{ak}}}{N'_{\text{ak}}} = e^{\frac{103300(398-298)}{8.31 \cdot 298 \cdot 398}} \approx 35000$$

olur. Göründüyü kimi, temperaturun  $100^{\circ}\text{C}$  artması aktiv molekullar sayının 35 min dəfə artmasına səbəb olur. Deməli, tempe-

raturun yüksəlməsi ilə reaksiya sürətinin artması, əsasən sisitemdə aktiv molekulların sayının artması ilə əlaqədardır.

Bəzi reaksiyalar istisna olmaqla, bütün reaksiyaların sürəti temperaturun yüksəlməsi ilə artır. Bu qanuna uyğunluqdan kənar-a çıxan reaksiyalara misal olaraq



sistemi göstərilə bilər. Bu sistem üçün reaksiya sürəti temperatu-run artması ilə azalır. Reaksiyanın gedişini aşağıdakı mərhələlərə ayırmaq olar:



Axırıncı tənlikləri tərəf-tərəfə topladıqda (71) tənliyi alınır. Temperatur artdıqca (72) reaksiyasında tarazlıq sol tərəfə yönəldiyindən, (73) reaksiyasının sürəti  $\text{NOCl}_2$ -nin qatılığının azalması nəticəsində azalır. Ona görə də (71) reaksiyasının sürəti temperatu-run yüksəlməsi ilə azalır.

Arrhenius tənliyinə görə, molekulun reaksiyaya daxil olması üçün o, E aktivləşmə enerjisini malik olmalıdır.

Aktivləşmə enerjisinin qiyməti böyük olduqda, molekulun reaksiyaya daxil olması üçün tələb olunan enerjinin də qiyməti böyük olduğundan belə reaksiyalar kiçik surətlə gedir.

Maddənin reaksiya məhsuluna çevrilməsini aşağıdakı ümumi sxemlə göstərmək olar:



$\text{X}^*$  aktiv kompleksdir. Aktiv komplekslə aralıq maddə kimi deyil, molekulda kimyəvi rəbitələrdən birinin qırılmış hali kimi baxmaq olar.

A maddəsinə B maddəsinə çevirmək üçün, onu  $\text{X}^*$  halına kimi aktivləşdirmək lazımdır. Eləcə də B-ni A-ya çevirdikdə, B-ni  $\text{X}^*$  halına kimi aktivləşdirmək tələb olunur. Düz və eks istiqamətlər-də gedən reaksiyaların aktivləşmə enerjləri arasındaki əlaqə 14-cü şəkildə göstərilmişdir. Şəkildə göründüyü kimi, A maddəsinin

molekulları E enerjisini udaraq aktiv kompleksə -  $X^*$  çevrilir. A maddəsinin ehtiyat enerjisi B maddəsinin ehtiyat enerjisindən yüksək olduğundan,  $X^* \rightarrow B$  prosesində daxili enerji azalır.  $\Delta U = U_2 - U_1 < 0$ . Sabit həcmində daxili enerjinin bu azalması ( $\Delta U$ ) ayrılan istilik ( $Q$ ) şəklində təzahür olunur.


Reaksiya əks istiqamətdə getdikdə (şəkil 14) onun aktivləşmə enerjisi ( $E'$ ) düz istiqamətdə gedən reaksiyanın aktivləşmə enerjisindən ( $E$ )  $\Delta U$  qədər böyük olur:

$$E' = E + \Delta U$$

$B \rightarrow A$  reaksiyası (əks istiqamətdə gedən reaksiya) endotermik olduğundan  $\Delta U$ -nın işaretsi müsbətdir.  $\Delta U = U_2 - U_1 > 0$ .

Aktivləşmə enerjisini kalorimetrdə təyin etmək mümkün deyildir. Bu, aktiv kompleksin yaşama müddətinin çox kiçik olmasına ilə əlaqədardır.

Yuxarıda qeyd etdiyimiz kimi, aktivləşmə enerjisini  $\ln k - \frac{1}{T}$  asılılığından hesablamaq olar.



Şəkil 14. Ekzotermik reaksiya da enerjinin dəyişməsi.

## FƏSİL 2

### MÜRƏKKƏB REAKSİYALAR

#### § 8. Birinci tərtib dönen reaksiyalar

Nəzəri cəhətdən bütün reaksiyalar müəyyən dərəcədə dönendir. Lakin bəzi reaksiyalar praktik olaraq axıra qədər gedir, yəni reaksiya başa çatıqdan sonra sistemdə başlanğıc maddələrin qalması müşahidə olunmur. Bu fəsildə axıra kimi getməyən (dönen) reaksiyalara baxaq.

Birinci tərtib dönen reaksiyalara misal olaraq ammonium-tiosianatın tiosidik cövhərinə çevrilməsini göstərmək olar:



Ümumi halda ən sadə (hər iki istiqamətdə birinci tərtib) dönen reaksiyanı aşağıdakı sxemlə göstərmək olar:



Başlanğıc halda sistemdə A və B maddələrinin mol sayını uyğun olaraq  $a$  və  $b$  ilə işarə edək.  $t$  anında reaksiyaya daxil olan A maddəsinin mol sayı  $x$  olarsa, onda həmin ana uyğun sistemdə  $a-x$  mol A və  $b+x$  mol B maddəsi olacaq.

Reaksiya eyni zamanda iki eks istiqamətdə getdikdə onun sürəti düz və eks istiqamətlərdə gedən reaksiyaların sürətləri fərqiñə bərabər olduğundan (75) reaksiyasının ümumi sürəti üçün kimyəvi reaksiyaların asılı olmaması prinsipinə uyğun olaraq yazmaq olar:

$$-\frac{d(a-x)}{Vdt} = \frac{k_1}{V}(a-x) - \frac{k_2}{V}(b+x)$$

və ya

$$\left( \frac{dx}{dt} = k_1(a-x) - k_2(b+x) \right) V \quad (76)$$

Bu tənliyi aşağıdakı şəkildə yazsaq:

$$\frac{dx}{dt} = (k_1 + k_2) \left( \frac{ak_1 - bk_2}{k_1 + k_2} - x \right)$$

$$\frac{ak_1 - bk_2}{k_1 + k_2} = L$$
(77)

ile işaret edib sonuncu tənliyi belə yazaq:

$$\frac{dx}{L-x} = (k_1 + k_2) dt$$

Axırıncı tənliyi integrallayaq.

$$-\ln(L-x) = (k_1 + k_2)t + \text{const}$$

$t=0$  olduqda  $x=0$  olduğundan, onda integrallama sabiti üçün alarıq:

$$-\ln L = \text{const}$$

Bu ifadələrdən alınar:

$$-\ln(L-x) = (k_1 + k_2)t - \ln L$$

və ya

$$k_1 + k_2 = \frac{1}{t} \ln \frac{L}{L-x}$$
(78)

Düz və əks istiqamətlərdəki reaksiyaların sürət sabitlərinin cəmini tapmaq üçün  $L$ -in qiyməti məlumat olmalıdır. (77) ifadəsinin sürət və məxrəcini  $k_2$ -yə bölib və  $\frac{k_1}{k_2}$ -nin reaksiyasının tarazlıq sabiti ( $K$ ) olmasını nəzərə almaqla onu aşağıdakı kimi yazmaq olar:

$$L = \frac{aK - b}{K + 1}$$

Axırıncı ifadəni nəzərə almaqla (78) tənliyini

$$k_1 + k_2 = \frac{1}{t} \ln \frac{\frac{aK - b}{K + 1}}{\frac{aK - b}{K + 1} - x}$$

və ya  $b=0$  olduqda

$$k_1 + k_2 = \frac{1}{t} \ln \frac{aK}{aK - x(K+1)} \quad (79)$$

şəklində yazmaq olar.

Reaksiyanın tarazlıq halında onun sürəti sıfır bərabər olduğundan (76) tənliyindən alarıq:


$$\frac{dx}{dt} = 0; \quad K = \frac{k_1}{k_2} = \frac{b + x_\infty}{a - x_\infty} \quad (80)$$

(80) ifadəsindən reaksiyanın tarazlıq sabiti hesablanır. Burada  $x_\infty$  tarazlıq halına uyğun A maddəsinin reaksiyaya daxil olan mol sayını göstərir.


(79) tənliyindən  $(k_1 + k_2)$ -nin cəmini, (80) ifadəsindən isə  $\frac{k_1}{k_2}$  nisbətini bilməklə  $k_1$  və  $k_2$ -nin ayrılıqda qiymətləri hesablanır.

## §9. İkinci tərtib dönen reaksiyalar

İkinci tərtib dönen reaksiyalara misal olaraq mürəkkəb efirin hidrolizini və efirləşmə reaksiyasını göstərmək olar.



İkinci tərtib dönen, reaksiyanı ümumi şəkildə aşağıdakı kimi göstərmək olar.



Başlanğıc haldə ( $t = 0$ ) A və B maddələrinin mol sayını  $a$ , t anında A (eləcə də E) maddəsinin reaksiyaya daxil olan miqdarnı  $x$  ilə işarə etsək, həmin anda onun reaksiyaya daxil olmayan mol sayı  $(a-x)$  olacaqdır.

İkinci tərtib dönen reaksiyanın ümumi (81) sürəti düz və eks istiqamətlərdəki reaksiyaların sürətləri fərqiñə bərabər olduğundan, yaza bilərik:

$$\frac{d(a-x)}{Vdt} = \frac{k_1}{V^2} (a-x)^2 - \frac{k_2}{V^2} x^2$$

və ya

$$\checkmark \quad \boxed{\frac{dx}{dt} = \frac{k_1}{V}(a-x)^2 - \frac{k_2}{V}x^2}$$

Sonuncu ifadədə  $\frac{k_1}{V} = k_1$  və  $\frac{k_2}{V} = k_2$  ilə işarə etsək alarıq:

$$\boxed{\frac{dx}{dt} = k_1(a-x)^2 - k_2x^2} \quad (82)$$

Bu ifadəni aşağıdakı kimi yazaq:

$$\frac{dx}{dt} = (k_1 - k_2) \left( x^2 - \frac{2ak_1}{k_1 - k_2}x + \frac{a^2 k_1}{k_1 - k_2} \right)$$

Sağ tərəfdəki ikinci mötərizədəki kəsrlərin surət və məxrəclərini  $k_2$ -yə bölib,  $k_1/k_2$  nisbətinin tarazlıq sabitinə ( $K$ ) bərabər olduğunu nəzərə alsaq, axırıncı ifadəni aşağıdakı şəkildə yaza bilərik:

$$\boxed{\frac{dx}{dt} = (k_1 - k_2) \left( x^2 - \frac{2aK}{K-1}x + \frac{a^2 K}{K-1} \right)}$$

Bu ifadəni aşağıdakı formada da yazmaq olar:

$$\boxed{\frac{dx}{dt} = (k_1 - k_2)(m_1 - x)(m_2 - x)} \quad (83)$$

burada,  $m_1$  və  $m_2$

$$\left( x^2 - \frac{2aK}{K-1}x + \frac{a^2 K}{K-1} \right) = 0$$

kvadrat tənliyinin kökləridir:

$$m_{1,2} = \frac{aK}{K-1} \pm \sqrt{\frac{a^2 K^2}{(K-1)^2} - \frac{a^2 K}{K-1}}$$

və ya

$$m_{1,2} = \frac{a(K \pm \sqrt{K})}{K-1} \quad (84)$$

(83) ifadəsinin inceqlər alladıqda

$$k_1 - k_2 = \frac{1}{(m_1 + m_2)t} \ln \frac{m_2(m_1 - x)}{m_1(m_2 - x)} \quad (85)$$

alınır.

Tarazlıq halində  $\frac{dx}{dt} = 0$  olduğundan (82) tənliyindən

$$K = \frac{k_1}{k_2} = \frac{x_\infty^2}{(a - x_\infty)^2} \quad (86)$$


alınır. (86)-dan tarazlıq sabitinin (K) qiymətinə əsasən  $k_1/k_2$  nisbəti və (84) tənliyindən  $m_1$  və  $m_2$ -nin qiymətlərini bilməklə (85) ifadəsindən  $(k_1 - k_2)$  fərqi,  $(k_1 - k_2)$  və  $k_1/k_2$ -nin qiymətlərindən isə  $k_1$  və  $k_2$  ayrılıqda hesa olunur.

## §10. Paralel reaksiyalar


10

Bəzi hallarda başlangıç maddə iki və daha çox istiqamətdə müxtəlif reaksiya məhsullarına çevrilir. Belə reaksiyalar paralel reaksiyalar adlanır.

Paralel reaksiyalara misal olaraq brombenzolun nitrolaşmasını, yaxud Bertole düzunun parçalanmasını göstərmək olar.



Ümumi halda on sadə (iki birinci təriib dönməyən) paralel reaksiyaları belə göstərmək olar:



Başlangıç halda ( $t=0$ ) A maddesinin mol sayını  $a$ , onun t anında reaksiyaya daxil olan mol sayını  $x$  ilə işaret edək. Onda t anına uyğun reaksiyaya girmeyən A maddesinin mol sayı  $(a-x)$  olacaq.

Fərzi ki, t anında  $x_1$  mol B və  $x_2$  mol D maddəsi əmələ gəlir. Şübhəsiz ki,  $x=x_1+x_2$ .

B və D maddələrinin əmələgəlmə sürətlərinin tənliklərini yazaq:

$$\frac{dx_1}{dt} = -k_1(a-x), \quad (87)$$

$$\frac{dx_2}{dt} = k_2(a-x) \quad (88)$$

Reaksiyanın ümumi sürəti paralel reaksiyaların sürətləri cəminə bərabərdir:

$$\frac{dx}{dt} = \frac{dx_1}{dt} + \frac{dx_2}{dt} = k_1(a-x) + k_2(a-x)$$

və ya

$$V \frac{dx}{dt} = (k_1 + k_2)(a-x) \quad (89)$$

(89) tənliyinin integrallanmasından

$$k_1 + k_2 = \frac{1}{t} \ln \frac{a}{a-x} \quad (90)$$

ifadəsi alınır.

(87) və (88) ifadələrini bir-birinə bölib, alınmış

$$\frac{dx_1}{dx_2} = \frac{k_1}{k_2}$$

tənliyini integralladıqda aşağıdakı tənlik alınır:

$$\frac{x_1}{x_2} = \frac{k_1}{k_2} + \text{const}$$

Hər iki reaksiya eyni zamanda başlayarsa,  $t=0$  olduqda  $x_1=0$ ,  $x_2=0$  və const=0 olur. Ona görə

$$\frac{x_1}{x_2} = \frac{k_1}{k_2} \quad (91)$$

Reaksiyanın bütün gedişi zamanı və eləcə də onun sonunda paralel reaksiyalar üzrə alınan məhsulların miqdalarının nisbəti sabit qalır.

Qeyd edək ki,  $k_1$  və  $k_2$  müxtəlif reaksiyaların sürət sabitləri olduğundan, burada  $k_1/k_2$  nisbəti tarazlıq sabitini göstərmir. (90) ifadəsinidən  $k_1+k_2$  və eyni zamana ( $t$ ) uyğun  $x_1$  və  $x_2$ -nin qiymətlərini bilməklə (91) tənliyindən  $k_1/k_2$  nisbəti hesablanır.  $(k_1+k_2)$  və  $k_1/k_2$ -nin qiymətləri  $k_1$  və  $k_2$ -ni ayrılıqda hesablamağa imkan verir.

Yuxarıdakı tənliklər birinci tərtib dönməyən paralel reaksiyalar üçün doğrudur.

İkinci tərtib dönməyən iki paralel reaksiya üçün kinetik tənlik aşağıdakı kimi olur:

$$k_1 + k_2 = \frac{1}{(a-b)t} \ln \frac{b(a-x)}{a(b-x)}$$

(90) ifadəsindən  $t$  anına uyğun reaksiyaya girməyən A madəsinin mol sayı ( $a-x$ )

$$\begin{aligned} \frac{a}{a-x} &= e^{(k_1+k_2)t}, \\ \frac{a-x}{a} &= a e^{-(k_1+k_2)t} \end{aligned} \quad (92)$$

olar.

$(a-x)$ -in qiymətini (87) ifadəsində yerinə yazaq.

$$dx_1 = ak_1 e^{(k_1+k_2)t} dt$$

Alınmış tənliyi integrallayaq.

$$x_1 = -\frac{ak_1}{k_1 + k_2} e^{-(k_1+k_2)t} + \text{const}$$

Əgər  $t=0$  olduqda  $x_1=0$  olarsa, onda

$$\text{const} = \frac{ak_1}{k_1 + k_2}$$

və

$$x_1 = \frac{ak_1}{k_1 + k_2} [1 - e^{-(k_1 + k_2)t}]$$

olar.

Buradan göründüyü kimi,  $t=\infty$  olduqda  $x_{1\infty} = \frac{ak_1}{k_1 + k_2}$  alınır.

( $a-x$ )-in qiymətini (88) tənliyində yerinə yazıb, eyni qayda ilə


$$x_2 = \frac{ak_2}{k_1 + k_2} [1 - e^{-(k_1 + k_2)t}]$$

olduğunu göstərmək olar. Buradan  $t=\infty$  olduqda,  $x_{2\infty} = \frac{ak_2}{k_1 + k_2}$

alınır. Onda  $x_{1\infty} + x_{2\infty} = a$  olur.

Paralel reaksiyaların sürətləri bir-birindən kəskin fərqlənərsə, sürəti yüksək olan reaksiya əsas, digərləri isə əlavə reaksiyalar adlanır.

## §11. Ardıcıl reaksiyalar




Çoxlu sayıda reaksiyalarda başlangıç maddələr aralıq mərhələlərdə gedən reaksiyalar nəticəsində reaksiya məhsullarına çevrilir. Belə hallarda reaksiyanın sürəti başlangıç maddələrin biliavasitə reaksiya məhsullarına çevrilməsi nəzərə alınmaqla çıxarılmış kinetik tənliklərə tabe olmur.

Aralıq mərhələlərin (mərhələnin) iştirakı ilə gedən reaksiylarda reaksiya sürəti qatılıq arasında asılılıq xətti olmadığından təcrübə nəticələrə əsasən (25), (38), (46) tənliklərindən hesablanmış reaksiyanın sürət sabitinin qiymətləri bir-birir dən fərqlənir (sabit olmur). Belə nəticələr reaksiyanın mürəkkəb mexanizmlə getdiyi ni göstərir.


Əksər hallarda başlangıç maddələr biliavasitə deyil, əvvəlcə onlardan alınmış aralıq birləşmələrin sonrakı çevrilmələri nəticə-

sində reaksiya məhsullarını əmələ gətirir.

Ardıcıl reaksiyalara misal olaraq sodium-hidroksidlə kəhrəba turşusunun etil efirinin sabunlaşmasını göstərmək olar:



Aralıq birləşmə NaOH-la reaksiyaya girərək reaksiya məhsuluna çevrilir.



✓ Aralıq birləşmənin əmələ gəlməsilə gedən reaksiyalar ardıcıl və ya konsekvutiv reaksiyalar adlanır. Belə reaksiyaların əksəriyyəti çoxpilləli ardıcıl reaksiyalardır. Çox hallarda belə reaksiyaların mexanizmi məlum olmadığından onların mərhələlər üzrə ehtimal olunan sxemi, adətən, ümumi reaksiyanın kinetik tənliyinə əsasən tərtib edilir.

Eyni reaksiya üçün müxtəlif sxemlər təklif etməklə eyni kinetik tənliklər almaq olar. Ona görə hesablamadan alınan kinetik tənliyin təcrübi nəticələrlə uyğunluq təşkil etməsi reaksiya üçün təklif olunmuş sxemin daha ehtimalı olduğunu göstərir. Sadə reaksiyalar ( $A \rightarrow B$ ) iki kinetik əyri və iki diferensial tənliklə xarakterizə olunur. Reaksiyanın gedişində mərhələlərin sayı artıqca reaksiyanın kinetikası çoxlu sayıda diferensial tənliklər sistemi ilə təsvir olunur.

Fərz edək ki, sistemdə aşağıdakı iki birinci tərtib dönməyən ardıcıl reaksiya gedir:



burada, B aralıq məhsulu (maddəni) göstərir.

Tutaq ki,  $t=0$  anında A maddəsinin mol sayı  $a$ , B və D komponentlərin mol sayı sıfırdır.  $t$  anına uyğun A maddəsinin reak-

siyaya daxil olan mol sayı  $x$  olarsa, onda həmin vaxtda A maddəsinin reaksiyaya daxil olmayan mol sayı  $(a-x)$  olacaq. A maddəsi əvvəl B maddəsinə, o isə öz növbəsində D maddəsinə çevrilir. Əgər t anına uyğun anda  $y$  mol D maddəsi əmələ gələrsə, onda həmin vaxt sistemdə  $(x-y)$  mol B maddəsi olacaq. (93) tənliyinə əsasən A maddəsinin B maddəsinə çevrilmə sürəti üçün yaza bilərik:

$$\frac{dx}{dt} = k_1(a-x) \quad (94)$$

Bu ifadəni integrallədiqda

$$a - x = ae^{-k_1 t}, \quad (95)$$

$$x = a(1 - e^{-k_1 t}) \quad (96)$$

tənlikləri alınır.

Aralıq məhsulun (B) reaksiya məhsuluna (D) çevrilmə sürəti aşağıdakı kimi ifadə olunur:

$$\frac{dy}{dt} = k_2(x - y) = k_2 x - k_2 y \quad (97)$$

(96) tənliyindən  $x$ -in qiymətini (97) ifadəsində yerinə yazsaq, alarıq:

$$\frac{dy}{dt} + k_2 y = ak_2(1 - e^{-k_1 t}) \quad (98)$$

Bu tənliyi integrallamaq üçün fərz edək ki, bu ifadənin sağ tərəfi sıfır bərabərdir. Onda (98) tənliyini aşağıdakı kimi yazıb

$$\frac{dy}{y} = -k_2 dt$$

inteqrallasaq, alarıq:

$$\ln y = -k_2 t + \ln C$$

və ya

$$y = Ce^{-k_2 t} \quad (99)$$

burada,  $C$  – integrallama sabitidir.

Bu ifadəni alıqdə (98) tənliyinin sol tərəfinin sıfır bərabər olması qəbul olunmuşdur. Həmin tənlikdən göründüyü kimi, sağ tərəf sı-

fir olmayıb, zamanın funksiyasıdır. Ona görə (99) ifadəsində C-yə zamanın funksiyası kimi baxıb həmin tənliyin zamana görə törəməsini alaq

$$\frac{dy}{dt} = \frac{dC}{dt} e^{-k_2 t} - C k_2 e^{-k_2 t} \quad (100)$$

(99) və (100) ifadələrini (98) tənliyində nəzərə alaq

$$\frac{dC}{dt} = \frac{ak_2(1 - e^{-k_2 t})}{e^{-k_2 t}}$$

və ya

$$dC = ak_2 e^{k_2 t} dt - ak_2 e^{(k_2 - k_1)t} dt$$

Bu ifadəni integralladıqda alarıq:

$$C = ae^{k_2 t} - \frac{ak_2}{k_2 - k_1} e^{(k_2 - k_1)t} + C_1$$

burada,  $C_1$  – integrallama sabitiidir.

$C$ -nin qiymətini (99) tənliyində yerinə yazaq.

$$y = a - \frac{ak_2}{k_2 - k_1} e^{-k_1 t} + C_1 e^{-k_2 t} \quad (101)$$

Başlangıç şərtə görə  $t=0$  olduqda  $y=0$  olur. Onda integrallama sabiti aşağıdakı fadəyo bərabər olar:

$$C_1 = \frac{ak_1}{k_2 - k_1} \quad (102)$$

(101) və (102) ifadələrindən alırıq

$$y = a \left( 1 - \frac{k_2}{k_2 - k_1} e^{-k_1 t} + \frac{k_1}{k_2 - k_1} e^{-k_2 t} \right) \quad (103)$$

Bu tənlik  $k_1$  və  $k_2$ -nin qiymətlərinə əsasən t anına uyğun reaksiya məhsulunun miqdarını hesablamaya imkan verir. Aralıq məhsulun miqdarı (96) və (103) tənliklərinin fərqindən hesablanır.

$$x - y = \frac{ak_1}{k_2 - k_1} (e^{-k_1 t} - e^{-k_2 t}) \quad (104)$$

Başlangıç maddə, aralıq birləşmə və reaksiya məhsulunun miqdarlarının zamandan asılılığı 15-ci şəkildə verilmişdir. Şəkildən göründüyü kimi,  $y=f(t)$  əyrisində dönüş,  $x-y=f(t)$  əyrisində isə maksimum nöqtələri müşahidə olunur. Çox vaxt reaksiya başlanmasından müəyyən an keçənə kimi reaksiya məhsulunu sistemdə müşahidə etmək olmur. Bu vaxt induksiya dövrü adlanır. Ardıcıl reaksiyalarda induksiya dövrünün müşahidə olunması onların əsas xüsusiyyətlərindən biri hesab olunur.

Sistemdə aralıq məhsulun maksimal miqdarına uyğun vaxtı ( $t_{\max}$ ) tapmaq üçün (104) tənliyini zamana görə diferensiallayaq:

$$\frac{d(x - y)}{dt} = \frac{ak_1}{k_2 - k_1} (-k_1 e^{-k_1 t} + k_2 e^{-k_2 t})$$

Maksimum nöqtəsində  $(\frac{d(x - y)}{dt})_{\max} = 0$  və  $\frac{ak_1 k_2}{k_2 - k_1} \neq 0$  ol-

duğundan yaza bilərik:


$$k_2 e^{-k_2 t_{\max}} = k_1 e^{-k_1 t_{\max}}$$

Bu ifadəni loqarifmlədikdə alarıq:

$$\ln k_2 - k_2 t_{\max} = \ln k_1 - k_1 t_{\max}$$

Buradan

$$t_{\max} = \frac{\ln \frac{k_2}{k_1}}{k_2 - k_1} \quad (105)$$



Şəkil 15. Birinci tərtib ardıcıl reaksiyada komponentlərin miqdarının zamandan asılı olaraq dəyişməsi

$\frac{k_2}{k_1} = r - 1$  işarə edək, onda (105) tənliyini aşağıdakı kimi yaza bilərik:

$$t_{max} = \frac{\ln r}{(r-1)k_1} \quad (106)$$

Döñüş nöqtəsinə uyğun vaxtı ( $t_{dön}$ ) (103) ifadəsindən hesablamaq üçün (103) tənliyini zamana görə diferensiallamaq lazımdır:

$$\frac{dy}{dt} = \frac{ak_1 k_2}{k_2 - k_1} e^{-k_1 t} - \frac{ak_1 k_2}{k_2 - k_1} e^{-k_2 t}$$

Bu ifadənin zamana görə ikinci tərtib törəməsini alaq:

$$\frac{d^2 y}{dt^2} = -\frac{ak_1^2 k_2}{k_2 - k_1} e^{-k_1 t} + \frac{ak_1 k_2^2}{k_2 - k_1} e^{-k_2 t}$$

və ya

$$\frac{d^2 y}{dt^2} = \frac{ak_1 k_2}{k_2 - k_1} \left( k_2 e^{-k_2 t} - k_1 e^{-k_1 t} \right)$$

Döñüş nöqtəsində  $\frac{d^2 y}{dt^2} = 0$  və  $\frac{ak_1 k_2}{k_2 - k_1} \neq 0$  olduğunu nəzərə alsaq, axırıncı ifadədən

$$k_2 e^{-k_2 t_{dön}} - k_1 e^{-k_1 t_{dön}} = 0$$

alınır. Bu ifadənin oqarifmləməklə döñüş nöqtəsinə uyğun vaxtı tapmaq olar

$$t_{dön} = \frac{\ln \frac{k_2}{k_1}}{\frac{k_2 - k_1}{(r-1)k_1}} = \frac{\ln r}{(r-1)k_1}$$

Sonuncu və (105, 106) tənliklərinin müqayisəsi  $y=f(t)$  əyrisində döñüş,  $(x \cdot y)=f(t)$  əyrisində isə maksimum nöqtələrinin eyni vaxtda (şəkil 15)  $t_{max}=t_{dön}$  müşahidə olunmasını göstərir.

(106) ifadəsini nəzərə alaraq (104) tənliyindən aralıq

məhsulun maksimal miqdarnı hesablamaq olar:

$$(x - y)_{\max} = \frac{a}{r-1} \left( e^{-\frac{\ln r}{r-1}} - e^{-\frac{\ln r}{r-1}} \right)$$

Buradan göründüyü kimi, aralıq məhsulun maksimal miqdarı  $k_1$  və  $k_2$ -nin mütləq qiymətlərindən asılı olmayıb,  $r$ -in qiymətin-dən ( $\frac{k_2}{k_1}$  nisbətindən) asılıdır.  $\frac{k_2}{k_1}$  nisbətinin kiçik qiymətlərində  $(x-y)=f(t)$  əyrisinin maksimumunun ordinatı böyük olur və maksimum nöqtəsi reaksiya başlanğıcından uzaq olur.

Birinci mərhələnin sürəti ikinci mərhələnin sürətindən çox kiçik olduqda ( $k_2 \gg k_1$ ) aralıq məhsulun sistemdəki miqdarı  $(x-y)$  az olur və onun maksimal miqdarı kiçik vaxta uyğun gəlir.

$k_2 > k_1$  və zaman fasiləsi böyük olduqda  $e^{-k_2 t} \ll e^{-k_1 t}$  olar. Bu halda (104) tənliyində sağ tərəfdə mötərizədəki ikinci həddi nəzərə almamaq olar. Onda alarıq:

$$x - y = \frac{ak_1}{k_2 - k_1} e^{-k_1 t}$$

Yuxarıdakı tənlikdə (95) ifadəsini nəzərə alaq

$$x - y = \frac{k_1}{k_2 - k_1} (a - x)$$

və ya

$$\frac{x - y}{a - x} = \frac{k_1}{k_2 - k_1} \quad (107)$$

Buradan göründüyü kimi, A və B maddələrinin miqdalarının nisbəti reaksiya başlanmasından müəyyən vaxt keçidkən sonra sabit qalır və müəyyən zaman fasiləsində praktik dəyişmir. Sistemin belə halında A və B maddələrinin miqdarı eyni dərəcədə azalır və bu hal keçid tarazlıq hali adlanır.

$k_2 \gg k_1$  olduqda (108) ifadəsindən alarıq:

$$\frac{x - y}{a - x} = \frac{k_1}{k_2} \quad (108)$$

(108) tənliyinə uyğun tarazlıq əsrlilik tarazlıq adlanır.

Baxdığımız reaksiyalar birinci tərtib dönməyən reaksiya olundan, (32) tənliyini (108) ifadəsində nəzərə alıqdə

$$\frac{x-y}{a-x} = \frac{k_1}{k_2} = \frac{(\tau_{1/2})_2}{(\tau_{1/2})_1}$$

alınar.  $(\tau_{1/2})_1$  və  $(\tau_{1/2})_2$  uyğun olaraq A və B maddələrinin yarımparçalanma müddətləridir.

$k_2 \gg k_1$  olduqda (103) tənliyindən alarıq

$$y = a(1 - e^{k_1 t}) \quad (109)$$

Reaksiya məhsulunun əmələ gəlməsi birinci tərtib reaksiya üzrə gedir və reaksiyanın sürəti birinci mərhələnin sürətində təyin olunur.

$k_1 \gg k_2$  olduqda (103) ifadəsindən

$$y = a(1 - e^{-k_2 t})$$

alınır. Bu halda da reaksiya məhsulunun miqdarının zamandan asılılığı birinci tərtib reaksiya tənliyilə təsvir olunur. Lakin onun sistemdə toplanması ikinci mərhələnin sürətindən asılı olur.

 Buradan göründüyü kimi, iki mərhələdə gedən birinci tərtib dönməyən reaksiyaların kinetikasını tədqiq etdikdə diferensial tənliklər sistemi tərtib edərək həll etmək lazımdır. Mərhələlərin sayı ikidən çox olduqda və sistemdə ikinci və üçüncü tərtib reaksiyalar getdikdə reaksiyaların kinetikasını təsvir edən riyazi ifadələr mürəkkəbləşir və onların həlli çətinləşir. Belə hallarda kimyəvi kinetikada riyazi ifadələri sadələşdirən təqribi üsullardan istifadə olunur. Bu məqsədlə kimyəvi kinetikada Bodenşteyn tərəfindən təklif olunmuş stasionar qatılıqlar üsulundan geniş istifadə olunur.

Aralıq maddələrin iştirakı ilə gedən mürəkkəb reaksiyaların əsas xüsusiyyətlərindən biri sistemdə tez bir zamanda stasionar halın yaranmasıdır. Stasionar halda aralıq məhsulun əmələgəlmə və sərf olunma sürətlərinin fərqi bu sürətlərə nisbətən kiçik olur. Bu şəraitə uyğun aralıq məhsulun qatılığı stasionar qatılıq (zamandan asılı olmayan qatılıq) adlanır.

Stasionar qatılıqlar üsulu aralıq maddələrin qatılıqları üçün tərtib olunmuş diferensial tənlikləri cəbri tənliklərlə əvəz etməyə

imkan verir. Bu üsulun tətbiqinə yuxarıda baxdığımız ardıcıl reaksiyaların kinetik tərəfləklerinin çıxarılışında baxaq. Stasionar halda aralıq məhsulun qatılığı zamandan asılı olmur.

$$\frac{d(x-y)}{dt} = 0$$

(93) reaksiyası üçün, yuxarıda göstərildiyi kimi, aşağıdakı kinetik tərəfləkləri yazmaq olar.

$$\frac{dx}{dt} = k_1(a-x), \quad (110)$$

$$\frac{d(x-y)}{dt} = k_1(a-x) - k_2(x-y), \quad (111)$$

$$\frac{dy}{dt} = k_2(x-y) \quad (112)$$

Stasionar halda (111) ifadəsindən

$$\frac{d(x-y)}{dt} = k_1(a-x) - k_2(x-y) = 0$$

və ya

$$x-y = \frac{k_1}{k_2}(a-x) \quad (113)$$

alınır. (95) ifadəsini (113)-də nəzərə alsaq

$$x-y = \frac{\alpha k_1}{k_2} e^{-k_1 t} \quad (114)$$

ifadəsi alınır.

(114) tərəfləyini (112)-də nəzərə alaq

$$\frac{dy}{dt} = \alpha k_1 e^{-k_1 t}$$

Bu ifadəni integralladıqda alarıq:

$$y = -\alpha e^{-k_1 t} + \text{const}$$

$t=0$  olduqda  $y=0$  olduğundan,  $\text{const}=\alpha$  olur. Onda

$$y = \alpha(1 - e^{-k_1 t})$$

alınır.

Beləliklə, (108) və (109) tənliklərini bu üsulla asanlıqla almaq olur.

## §12. Axında gedən reaksiyaların kinetikası

Kimyəvi prosesləri istehsal şəraitində axın rejimində aparmaq daha məqsədə uyğundur. Axın şəraitində başlangıç maddələr fasılısız olaraq reaktora daxil olur, reaksiya məhsulları isə onu tərk edir. Adətən, reaktor boru şəkilli olur.


En kəsiyi sabit olan boru şəkilli reaktorda gedən reaksiyanı nəzərdən keçirək. Tutaq ki, reaksiya qarışığının reaktorda qarışdırılmadan hərəkət edir (ideal sıxışdırma rejimi).

Reaktorun girişindən  $l$  məsafədə yerləşən iki bir-birinə yaxın dəq qalınlıqlı kəsik ayıraq (Şəkil 16). Borunun en kəsiyini  $S$ , qarışığın hərəkət sürətini  $u$ , başlangıç reagentlərdən birinin baxılan anda müəyyən kəsikdəki qatılığını  $c$  ilə işarə edək.

Onda vahid zamanda müəyyən kəsikdən keçən verilən reagentin mol sayı ( $n$ ) bərabər olar:

$$n = Suc \quad (115)$$

Seçilən kəsiklər arasındakı həcmində (Şəkildəki ştrixlənmiş sahə)  $dt$  müddətində müəyyən ilkin maddənin mol sayının artımını ( $dn$ ) tapaq. Bu artım bərabərdir: reaktorun baxılan həcmində daxil olan maddənin mol sayı, çıxaq onun bu həcmində çıxan mol sayı və çıxaq sürəti  $u$  olan kimyəvi reaksiya nəticəsində  $Sd$  həcmində sərf olunmuş həmin maddənin mol sayı



Şəkil 16. Axında gedən reaksiya

$$dn = Su_1 c_1 dt - Su_2 c_2 dt - v S d \ell dt$$

Buradan yaza bilərik:

$$\frac{dn}{Sd\ell dt} = -\frac{u_2 c_2 - u_1 c_1}{d\ell} - v$$

Aydındır ki,  $dn/Sd\ell = dc$ ,  $(u_2 c_2 - u_1 c_1)$  isə uc kəmiyyətinin artımıdır. Ona görə də, iki arqumentin mövcüdluğunu nəzərə alsaq, aşağıdakı kəsilməzlik tənliyini alarıq:

$$v \vee \left( \frac{\partial c}{\partial t} \right)_\ell = - \left( \frac{\partial (uc)}{\partial \ell} \right)_t - v \quad (116)$$

Təbiidir ki, statik reaksiya üçün ( $u=0$ ) (116) tənliyindən əvvəller istifadə olunan tənlik (4) alınır:

$$v = - \frac{dc}{dt}$$

Stasionar proses zamanı hər bir kəsikdə  $v$  və  $c$  zamandan asılı olmur. Ona görə də:

$$v = - \frac{d(uc)}{d\ell} = - \frac{1}{S} \frac{dn}{d\ell} \quad (117)$$

Çevrilmə dərəcəsi üçün yaza bilərik:

$$\alpha = \frac{n_0 - n}{n_0} = \frac{c_0 - c}{c_0} \quad (118)$$

burada,  $n_0$  – vahid zamanda reaktorun girişinə verilən başlanğıc maddənin mol sayı,  $c_0$  – isə onun qatılığıdır.

(118) tənliyindən alarıq:

$$n = n_0 (1 - \alpha)$$

Bu ifadəni diferensiallayaq:

$$dn = -n_0 d\alpha$$

Sonuncu ifadəni (117) tənliyində nəzərə alaq:

$$v = \frac{n_0}{S} \frac{d\alpha}{d\ell} \quad (119)$$

Axında gedən A→E tipli birinci tərtib dönməyən stasionar reaksiyanı nəzərdən keçirək. (118) tənliyindən yaza bilərik:

$$c = c_0(1 - \alpha)$$

Onda birinci tərtib reaksiya üçün alarıq:

$$v = kc = kc_0(1 - \alpha) \quad (120)$$

(120) tənliyini (119) tənliyində nəzərə alaq:

$$\frac{d\alpha}{d\ell} = \frac{kSc_0(1 - \alpha)}{n_0} = \frac{kSc_0(1 - \alpha)}{Suc_0}$$

burada,  $n_0 = Suc_0$ .

Yuxarıdakı ifadədə ixtisar aparıb, dəyişənlərinə ayıraq:

$$\frac{d\alpha}{1 - \alpha} = \frac{k}{u} d\ell$$

Bu ifadəni  $0 - \alpha$  və  $0 - \ell$  intervalında integrallayaq:

$$\ln \frac{1}{1 - \alpha} = \frac{k\ell}{u} \quad (121)$$

Kontakt müddəti üçün yaza bilərik.  $t_k = \frac{\ell}{u}$ . Bu ifadəni və (118) tənliyini (121) ifadəsində nəzərə alsaq, alarıq:

$$k = \frac{1}{t_k} \ln \frac{c_0}{c} \quad (122)$$

(122) tənliyi formaca (27) tənliyi ilə üst-üstə düşür, lakin fərq ondan ibarətdir ki, (122) ifadəsinə zamanından asılı qatılıq deyil, reaktorun girişindən olan məsafədən asılı qatılıq daxildir.

### FƏSİL 3

## KİMYƏVİ KİNETİKANIN NƏZƏRİYYƏLƏRİ

### §13. Aktiv toqquşmalar nəzəriyyəsi



Kimyəvi reaksiyanın mexanizminin aydınlaşdırılması üçün kimyəvi kinetikada toqquşma nəzəriyyəsindən geniş istifadə olunur. Bu nəzəriyyəyə görə elementar kimyəvi reaksiyanın (aktin) getməsi üçün reaksiyaya daxil olan maddə molekulları bir-birilə toqquşmalıdır. Hər toqquşma kimyəvi reaksiya ilə nəticələnsəydi, onda onun sürətini molekulların bir-birilə toqquşmalarının sayını hesablamağa imkan verən düsturlarla təyin etmək mümkün olardı.

Bununla əlaqədar olaraq  $1 \text{ sm}^3$ -də olan nitrozil-xlorid ( $\text{NOCl}$ ) molekullarının bir saniyədə toqquşmalarının sayını onun parçalanması reaksiyasının



təcrübədə müşahidə olunan sürətlə müqayisə edək.

Qazların kinetik nəzəriyyəsinə görə  $1 \text{ sm}^3$ -də bir saniyədə eyni növ molekulların toqquşmalarının sayı ( $Z_0$ ) aşağıdakı təhlklə hesablanır:

$$Z_0 = \frac{\sqrt{2}}{2} n^2 d^2 \bar{c} \quad (124)$$

burada,  $n$  -  $1 \text{ sm}^3$ -də olan molekulların sayı,  $d$  - molekulun diametri,  $\bar{c}$  - isə molekulun orta hərəkət sürətidir.

$\bar{c}$  aşağıdakı kimi ifadə olunur:

$$\bar{c} = \left( \frac{8\pi kT}{m} \right)^{1/2} \quad (125)$$

burada,  $m$  - molekulun kütləsi,  $k$  - Bolsman sabitidir.

(125) ifadəsini (124)-də nəzərə alsaq, alarıq:

$$Z_0 = \frac{\sqrt{2}}{2} \sqrt{8n^2 d^2} \left( \frac{\pi kT}{m} \right)^{1/2}$$

və ya

$$Z_0 = 2n^2 d^2 \left( \frac{\pi k T}{m} \right)^{1/2} \quad (126)$$

Mötərizədəki iadənin surət və məxrəcini Avoqadro ədədinə ( $N_A$ ) vurub və  $mN_A = M$ ,  $kN_A = R$  olduğunu nəzərə alsaq, onda alarıq:

$$Z_0 = 2n^2 d^2 \left( \frac{\pi R T}{M} \right)^{1/2}$$

burada,  $R$  - universal qaz sabiti,  $M$  - qazın molyar kütləsidir.

Bu düsturu (123) reaksiyasına tətbiq edək.  $T=529$  K və  $p=760$  mm Hg süt.-da  $1 \text{ sm}^3$ -də  $\frac{273,2}{22,4 \cdot 10^3 \cdot 529} = 2,31 \cdot 10^{-5}$  mol və ya

$2,31 \cdot 10^{-5} \cdot 6,02 \cdot 10^{23} = 1,39 \cdot 10^{19}$  molekul qaz olur. Bir saniyədə  $1 \text{ sm}^3$ -dəki  $\text{NOCl}$  molekullarının toqquşmalarının sayını hesablayaq ( $d_{\text{NOCl}}=4,87 \cdot 10^{-8} \text{ sm}$ ):

$$Z_0 = 2 \cdot (1,39 \cdot 10^{19})^2 \cdot (4,87 \cdot 10^{-8})^2 \cdot \sqrt{\frac{3,14 \cdot 8,314 \cdot 10^7 \cdot 529}{65,5}} = 4,14 \cdot 10^{28}$$

Hər toqquşmada iki molekul parçalandığından 1 saniyə ərzində  $1 \text{ cm}^3$ -də reaksiyaya daxil olan molekulların sayı

$8,28 \cdot 10^{28}$ -ə və ya və yaxud  $\frac{8,28 \cdot 10^{28}}{6,02 \cdot 10^{23}} = 1,375 \cdot 10^5$  mola bərabərdir.

Təcrübə göstərir ki, 529 K və 760 mm Hg süt.-da  $1 \text{ sm}^3$  həcmidə 1 saniyədə  $1,19 \cdot 10^{-6}$  mol  $\text{NOCl}$  parçalanır.

Hesablanan reaksiya sürətini ( $2Z_0$ ) təcrübədə müşahidə olunan reaksiya sürətilə ( $Z_{\text{təc}}$ ) müqayisə edək.

$$\frac{2Z_0}{Z_{\text{təc}}} = \frac{1,375 \cdot 10^5}{1,19 \cdot 10^{-6}} = 1,15 \cdot 10^{11}$$

Beləliklə, hesablanan reaksiya sürəti təcrübədə müşahidə olunan reaksiya sürətindən  $10^{11}$  dəfə böyükdür.

Bu hər toqquşmanın reaksiya ilə nəticələnmədiyini göstərir. Buna görə Arrenius toqquşmada ancaq enerjisi müəyyən kritik enerjidən böyük olan aktiv molekulların reaksiyaya girməsi

fərziyyəsini irəli sürmüştür. Bu enerji aktivləşmə enerjisi adlanır. Qazların molekulyar kinetik nəzəriyyəsinə görə enerjisi  $\epsilon$ -dən böyük olan molekulların toqquşmalarının sayı ( $Z_a$ )


$$Z_a = Z_0 e^{-\frac{E}{kT}}$$

tənliyi ilə hesablanır. Burada,  $Z_0$ -bütün toqquşmaların sayı,  $\epsilon$ -molekulun enerjisidir.

Axırıncı ifadəni bir mol qaz üçün yazaq,

İndi fəz üqün  $Z_a = Z_0 e^{-\frac{E}{RT}}$  Yer (128)

Bəzi reaksiyalarda, məsələn, hidrogen-yodidin sintezi və parçalanması, etilyodidin hidrogen-yodidlə qarşılıqlı təsiri və s. reaksiyaların sürətinin nəzəri və təcrübi qiymətlərinin üst-üstə düşməsi müşahidə olunur. Lakin əksər hallarda reaksiya sürətinin hesablanmış qiyməti təcrübi qiymətindən böyük olur. Misal üçün aşağıdakı reaksiyaya baxaq:



625 K və 760 mm Hg süt.-da 1 sm<sup>3</sup>-də 1 saniyədə  $6,37 \cdot 10^{-7}$  mol NO<sub>2</sub> reaksiyaya daxil olur. Hər toqquşmada iki molekul parçalandığından,  $1/2(6,02 \cdot 10^{23} \cdot 6,37 \cdot 10^{-7}) = 1,917 \cdot 10^{17}$  sayda toqquşma aktivdir. Bu reaksiyanın  $\lg k = f(1/T)$  asılılığından tapılmış aktivləşmə enerjisinin qiyməti 111000 C/mol-dur. NO<sub>2</sub> molekulunun diametrinin  $3,5 \cdot 10^{-8}$  sm, 625 K və 760 mm Hg süt.-da 1 sm<sup>3</sup>-də

$\frac{270,2}{22,4 \cdot 10^3 \cdot 625} = 1,951 \cdot 10^{-5}$  mol olduğunu nəzərə alaraq aktiv toqquşmaların sayını hesablayaq:

$$\left( \frac{\frac{Z_a}{3,14 \cdot 8,314 \cdot 10^7 \cdot 625}}{46} \right) e^{-\frac{111000}{8,314 \cdot 625}} = 1,105 \cdot 10^{19}$$

Təcrübi və nəzəri nəticələrin müqayisəsindən alırıq:

$$\frac{Z_{a,\text{təc}}}{Z_{a,\text{nəz}}} = \frac{1,917 \cdot 10^{17}}{1,105 \cdot 10^{19}} = 1,73 \cdot 10^{-2}$$

Reaksiya sürətinin hesablanan və təcrübi qiymətlərinin fərqlənməsi aktiv toqquşmada kimyəvi reaksiyanın müəyyən ehtimala malik olduğunu göstərir. Buna görə ancaq fəzada bir-birinə nisbətən əlverişli istiqamətlənmiş molekulların toqquşma nəticəsində reaksiyaya daxil olması fərz olunur. Toqquşan molekulların reaksiyaya daxil olması üçün onların fəzada əlverişli istiqamətlənməsinin ehtimalı sterik faktor ( $P$ ) adlanır. Bunu nəzərə alaraq bimolekulyar reaksiyanın sürətini aşağıdakı kimi ifadə etmək olar:

$$v = PZ_a, \quad (129)$$

yaxud (128) ifadəsini nəzərə alsaq,

$$k = PZ_0 e^{-E/RT}$$

Sonuncu tənlikdəki  $Z_0$ -in ifadəsində (128)-dən fərqli olaraq  $n=1$ . Bu ifadəni loqarifmləyək

$$\ln k = \ln PZ_0 - \frac{E}{RT}$$

$\operatorname{tg}\alpha = -\frac{E}{R}$  olduğunu nəzərə aldıqda

$$\ln k = \ln PZ_0 + \operatorname{tg}\alpha \frac{1}{T} \quad (130)$$


olar.

Sterik faktoru hesablamaq üçün temperatur asılılığı təyin edilir (şəkil 17) reaksiyanın sürət sabitinin

və  $\ln k - \frac{1}{T}$  asılılığından  $\operatorname{tg}\alpha = -\frac{E}{R}$  ta-

pılır. Sonra  $\frac{1}{T}$ -yə uyğun  $\ln k$ -nın qiymətindən (130) ifadəsindən  $\ln PZ_0$  və  $PZ_0$  hesablanır. (126) düsturundan  $Z_0$ -ı bilməklə  $PZ_0$ -in qiymətindən sterik faktor hesablanır.

Reaksiya nəticəsində əmələ gə-



Şəkil 17. Reaksiyanın sürət sabitinin loqarifminin temperaturun tərs qiymətindən asılılığı

lən aktiv molekul əlavə enerjisindən azad olmazsa, yenidən başlangıç maddələrə parçalanır. Bundan əlavə zəncirvari reaksiyalarda reaksiyanın sürət sabitinin qiyməti aktiv toqquşma nəzəriyyəsindən hesablanan sürət sabitinin qiymətiindən böyük olur. Hər iki halda sterik faktor vahidən fərqli olur.

Aktiv toqquşmalar nəzəriyyəsində sterik faktora empirik düzəliş əmsali kimi baxılır.

Reaksiya iki müxtəlif növ molekullar arasında getdikdə bir saniyədə  $1 \text{ cm}^3$  həcmindəki ümumi toqquşma arın sayı aşağıdakı düsturla ifadə olunur:

$$Z_0 = n_A n_B d_{AB}^2 \left\{ 8\pi kT \left( \frac{1}{m_A} + \frac{1}{m_B} \right) \right\}^{1/2} \quad (131)$$

Molekulların orta diametri aşağıdakı ifadəyə cərəbərdir:

$$d_{AB} = \frac{d_A + d_B}{2}$$

burada,  $n_A$ ,  $n_B$  – uyğun olaraq A və B qaz molekullarının  $1 \text{ cm}^3$ -dəki sayı,  $m_A$  və  $m_B$  isə onların kütłəsidir.

(128) və (131) tənliklərini (129)-da nəzərə alsaq



reaksiyasının sürəti üçün alarıq:

$$\nu = -\frac{d n_A}{dt} = P Z_a = P n_A n_B d_{AB}^2 \left\{ 8\pi kT \left( \frac{1}{m_A} + \frac{1}{m_B} \right) \right\}^{1/2} e^{-\frac{\epsilon}{kT}}$$

Molekulların sayını onların  $1 \text{ sm}^3$ -dəki mol sayı ilə ifadə edək:

$$c_A = \frac{n_A}{N_A}$$

$$c_B = \frac{n_B}{N_A}$$

Bu ifadələri və  $d n_A = N_A dc_A$ -ni yuxarıdakı tənlikdə nəzərə alaq:

$$-N_A \frac{dc_A}{dt} = P c_A c_B N_A^2 d_{AB}^2 \left\{ 8\pi kT \left( \frac{1}{m_A} + \frac{1}{m_B} \right) \right\}^{1/2} e^{-\frac{\epsilon}{kT}}$$

və ya

$$-\frac{dc_A}{dt} = P c_A c_B N_A d_{AB}^2 \left\{ 8\pi kT \left( \frac{1}{m_A} + \frac{1}{m_B} \right) \right\}^{1/2} e^{-\frac{E}{kT}} \quad (133)$$

Digər tərəfdən (132) reaksiyاسının sürəti kinetikanın əsas postulatına görə

$$-\frac{dc_A}{dt} = k c_A c_B$$

tənliyilə ifadə olunduğundan, axırıncı və (133) tənliklərindən reaksiyanın sürət sabiti üçün alarıq:

$$k = P N_A d_{AB}^2 \left\{ 8\pi kT \left( \frac{1}{m_A} + \frac{1}{m_B} \right) \right\}^{1/2} e^{-\frac{E}{kT}}$$

Bu ifadədə qaz molekullarının parametrlərini mol kəmiyyətlərlə ifadə edək ( $M_A = m_A N_A$ ,  $M_B = m_B N_A$ ,  $E = \varepsilon N_A$ ,  $R = k N_A$ ), onda

$$k = P N_A d_{AB}^2 \left\{ 8\pi RT \left( \frac{1}{M_A} + \frac{1}{M_B} \right) \right\}^{1/2} e^{-\frac{E}{RT}}$$

burada,  $N_A d_{AB}^2 \left\{ 8\pi R \left( \frac{1}{M_A} + \frac{1}{M_B} \right) \right\}^{1/2} = \text{const}$  müəyyən növ molekullar üçün sabit kəmiyyətdir.

Onda yuxarıdakı tənliyi aşağıdakı kimi yaza bilərik:

$$k = \text{const} \cdot P \sqrt{T} \cdot e^{-\frac{E}{RT}}$$

Axırıncı ifadəni loqarifmlədikdə alarıq:

$$\ln k = \ln(\text{const} \cdot P) + \ln T^{1/2} - \frac{E}{RT} \quad (134)$$

Temperaturun dəyişməsilə  $\ln T^{1/2}$  zəif dəyişdiyindən onun  $\ln k$ -ya təsiri az olur. Ona görə də bu halda Arrenius tənliyində olduğu kimi  $\ln k = f(1/T)$  asılılığı xətti alınır. Doğrudan da, axırıncı tənliyi temperatura görə diferensiallaşsaq, alarıq:

$$\frac{d \ln k}{dt} = \frac{1}{2} \frac{d \ln T}{dt} + \frac{E}{RT^2},$$

$$\frac{d \ln k}{dt} = \frac{1}{2T} + \frac{E}{RT^2}$$

və ya

$$\frac{d \ln k}{dt} = \frac{\frac{1}{2} RT}{E + \frac{1}{2} RT}$$

Əksər reaksiyalar üçün  $E \gg \frac{1}{2} RT$  olduğundan yekunda Arrhenius tənliyi alınır.

$$\frac{d \ln k}{dt} = \frac{E}{RT^2}$$

Təcrübədə müşahidə olunan reaksiyanın sürət sabitinin temperatur asılılığının ( $\ln k = \ln k_0 - \frac{E}{RT}$ ) aktiv toqquşmalar nəzəriyyəsindən alınması, bəzi nöqsanlarına baxmayaraq, bu nəzəriyyənin reaksiya gedişinə temperaturun təsirini düzgün əks etdirdiyini göstərir.

#### §14. Aktiv kompleks nəzəriyyəsi



Bu nəzəriyyənin əsası 1935-ci ildə Q.Eyrinq, M.Evans və M.Polyani tərəfindən qoyulmuşdur. Onlar aktiv toqquşmalar nəzəriyyəsinin effektiv toqquşmalar və aktivləşrə enerjisi haqqında təsəvvürlərindən istifadə etməklə, qarşılıqlı təsirdə olan molekulaların elementar akt zamanı olduqları keçid halına xüsusi diqqət yetirmişlər.

Aktiv toqquşmalar nəzəriyyəsinin əsas müddəəsini belə ifadə etmək olar: hər bir kimyəvi proses sonradan reaksiya məhsullarına parçalanın aktiv aralıq kompleks əmələ gətirməklə gedir. Məsələn, aktiv kompleks nəzəriyyəsinə görə AB və D hissəciklərinin qarşılıqlı təsiri




sxemi üzrə gedir: D atomu AB molekuluna yaxınlaşdıqda  $r_{B-D}$  məsafəsi kiçilir və B-D rəbitəsi formalaslaşmağa, A-B rəbitəsi isə zəifləməyə başlayır. Müəyyən anda kecid hali və ya aktiv kompleks ( $A \dots B \dots D$ ) yaranır. Sonra  $r_{B-D}$  məsafəsi daha da kiçi ir,  $r_{A-B}$  məsafəsi isə artır və aktiv kompleks reaksiya məhsullarına parçalanır.

Aktiv kompleksin yaranmasına səri olunan enerji aktivləşmə enerjisi adlanır. Kimyəvi reaksiyaların aktivləşmə enerjisi in həmişə müvafiq birləşmələrin dissosiasiya enerjisindən xeyli kiçik olması faktı, reaksiya gedişində aralıq mərhələdə köhnə rəbitələr tam qırılmadan aktiv kompleksin yaranması haqqında təsəvvürləri təsdiq edir.

(\*) Aktivləşmə enerjisi və aktiv kompleks anlayışlarını aktiv kompleks nəzəriyyəsi əsasında əyani şəkildə izah etmək üçün sistemin potensial enerjisinin hissəciklər arasındaki məsafədən asılılıq qrafikindən istifadə etmək əlverişlidir. Yuxarıdakı reaksiya üçün belə qrafik 18-ci şəkildə verilmişdir.

Ordinant oxunda B və D hissəcikləri arasındakı, absis oxunda isə A və B hissəcikləri arasındaki məsafə göstərilir. A, B və D hissəciklərinin bir-birindən istənilən məsafələrdə olmasına koordinat müstəvisi üzərində bir figurativ nöqtə uyğun gəlir. Diaqram üzərindəki əyrilər (izopotensial əyrilər) potensial enerjinin eyni olduğu nöqtələri birləşdirir. Əyrilərin şəkildəki nömrələrinə müvafiq olaraq enerjinin qiymətlərini  $E_1$ ,  $E_2$  və s. ilə işarə etsək, baxılan sistemdə  $E_1 < E_2 < E_3 < E_4 < E_5$  olar.

F-nöqtəsi sistemin dayanıqlı başlangıç halına ( $AB+D$ ) uyğundur və bütür. yaxın figurativ nöqtələrə nisbətən daha az enerjiyə malikdir ( $E_F < E_1$ ). C-nöqtəsi sistemin dayanıqlı son halına ( $A+BD$ ) uyğundur və  $E_C < E_1$ -dir. F-nöqtəsindən başlayaraq, sistemin energetik cəhətdən ən əlverişli yolla (mümkün olan ən kiçik energetik baryeri keçməklə) son hala ( $C -$  nöqtəsinə) keçməsi, 18-ci şəkildə göründüyü kimi, qırıq xətlə göstərilən FKC əyri-



Şəkil 18. A-B-D sistemində potensial enerji səthinin proyeksiyası

si üzrə olmalıdır. Təbii ki, reaksiya məhz bu "yolla" getməlidir. Həmin əyri reaksiyanın yolu (və ya koordinatı) adlanır. K nöqtəsi reaksiya yolunda potensial enerjinin ən yüksək qiymətinə müvafiqdir. Sistemin bu nöqtədəki hali keçid hali və ya aktiv kompleks adlanır. Keçid nöqtəsində sistemin enerjisini  $E_k$  ilə işaret etsek  $E = E_k - E_F$  fərqi aktivləşmə enerjisidir.

(14) və (18)-ci şəkillərin müqayisəsində görünür ki, birinci diaqram ümumi potensial enerji diaqramında FKC əyrisinə uyğun olan xüsusi hali eks etdirir.

Aktiv kompleks nəzəriyyəsinin reaksiyanın sürət sabiti üçün əsas tənliyi aşağıdakı kimidir:

$$k_p = \chi e \cdot \frac{kT}{h} \cdot e^{\frac{\Delta S^*}{R}} \cdot e^{-\frac{E}{RT}} \quad (135)$$

burada,  $h$  – Plank sabiti,  $k$  – Boltzman sabiti,  $E$  – təcrübi aktivləşmə enerjisi,  $R$  – universal qaz sabiti,  $T$  – mütləq temperatur,  $\Delta S^*$  – aktivləşmə entropiyası,  $e^{\frac{\Delta S^*}{R}}$  – entropiya vuruğu,  $\chi$  – transmission (keçid) əmsalıdır.

Entropiya vuruğu keçid halin (aktiv kompleksin) əmələgəlmə ehtimalını, transmission əmsal isə aktiv kompleksin reaksiya məhsullarına parçalanma ehtimalını göstərir. Əksər reaksiyalar üçün  $\chi$  vahidə bərabərdir.

Aktiv toqquşmalar nəzəriyyəsində sürət sabitinin tənliyindəki sterik faktor ( $P$ ) əsasən aktiv kompleksin əmələgəlmə entropiyası ( $\Delta S^*$ ) ilə təyin olunur.  $\Delta S^*$ -in qiyməti sıfıra bərabər, sıfırdan böyük və kiçik ola bilər.

Beləliklə, aktiv kompleks nəzəriyyəsi aktiv toqquşmalar nəzəriyyəsində fərqli olaraq, sterik faktorun vahiddən böyük qiymətlər almasını izah edir.

$\Delta S^*$ -in qiymətlərinə görə kimyəvi reaksiyalar üç qrupa bölünür:

1. sürətli reaksiyalarda  $\Delta S^* > 0$ ,  $P > 1$ ;
2. normal reaksiyalarda  $\Delta S^* = 0$ ,  $P = 1$ ;
3. yavaş reaksiyalarda  $\Delta S^* < 0$ ,  $P < 1$  olur.


Beləliklə, aktiv kompleks nəzəriyyəsi sübut edir ki, reaksiyanın sürəti yalnız aktivləşmə enerjisindən deyil, həm də aktivləşmə

entropiyasından asılıdır. Ona görə də aktivləşmə enerjiləri yaxın olan reaksiyaların sürətlərinin müxtəlif olmasını izah etmək mümkündür. Aktivləşmə entropiyası böyük olan reaksiyanın sürəti də böyük olur.

## §15. Monomolekulyar reaksiyaların bimolekulyar aktivləşmə mexanizmi


Qaz fazasında gedən və birinci tərtib reaksiyaların kinetik tənliyinə tabe olan çoxlu sayıda reaksiyalar məlumdur.

Gedişinə qabın divarlarının təsiri olmayan və birinci tərtib reaksiyanın kinetik tənliyinə tabe olan homogen reaksiyalar monomolekulyar reaksiyalar hesab olunur. Monomolekulyar reaksiyalarda elementar mərhələdə bir molekul iştirak edir. Çoxlu sayıda monomolekulyar reaksiyalar qazın təzyiqini azaltdıqda birinci tərtibdən ikinci tərtibə keçir. Məsələn, aşağıdakı



monomolekulyar reaksiya  $0,6 \text{ mm Hg}$  süt.-dan yüksək təzyiqlərdə birinc tərtib reaksiyanın kinetik tənliyinə (reaksiyanın sürət sabiti qazın təzyiqindən asılı olmur), bu təzyiqdən aşağı təzyiqlərdə isə ikinci tərtib reaksiyanın kinetik tənliyinə (reaksiyanın sürət sabiti qazın təzyiqinin aşağı düşməsilə azalır) tabe olur (şəkil 19).

Bu təcrübi nəticələri Lindeman nəzəriyyəsinə əsasən izah etmək mümkündür. Bu nəzəriyyəyə görə reaksiyanın getməsi üçün tələb olunan aktivləşmə enerjisini molekul toqquşma zamanı toplayır. Aktiv molekulda enerji miəyyən kimyəvi rəbitədə toplandıqda reaksiyanın getməsi mümkün olur. Bunun üçün müəyyən vaxt tələb olunduğundan toqquşma nəticəsində alınan aktiv molekullar dərhal reaksiya məhsuluna çevrilmir. Bu vaxt ərzində aktiv (həyəcanlanmış) molekulda kimyəvi rəbitə qırılmazsa, o qeyri-aktiv molekulla toqquşaraq reaksiyaya girmə



Şəkil 19. Monomolekulyar reaksiyanın sürət sabitinin təzyiqdən asılılığı

qabiliyyətini itirir. Reaksiyaya daxil olan maddənin qatılığı (təzyiqi) yüksək olduqda aktiv molekulların toqquşma nəticəsində qeyri-aktiv molekullara çevrilmə (dezaktivləşmə) sürəti onların reaksiya məhsuluna çevrilmə sürətindən böyük olur. Bu halda aktivləşmə və dezaktivləşmə ilə nəticələnən toqquşmalar hesabına sistemdə aktiv molekulların qatılığı təqribən sabit qalır. Aktiv molekulların ancaq az bir hissəsi reaksiyaya girir və bu halda reaksiyanın sürəti reaksiyaya daxil olan maddənin qatılığının birinci tərtiblə mütənasib dəyişir və monomolekulyar reaksiyanın tərtibi vahidə bərabər olur.

Qaz fazasında gedən monomolekulyar reaksiyanın sxemini nəzərdən keçirək.

Molekulun aktivləşməsini aşağıdakı toqquşma prosesi kimi göstərmək olar.



burada,  $A^*$ - həyəcanlanmış (aktivləşmiş) molekul,  $k_1$ -aktivləşmə prosesinin sürət sabitidir.

(136) tənliyindən molekulun aktivləşmə sürəti üçün yazmaq olar:

$$v_{ak} = k_1[A]^2 \quad (137)$$

Aktiv molekul başqa molekulla toqquşaraq qeyri-aktiv molekula (dezaktivləşmə) və ya reaksiya məhsuluna çevrilir. Dezaktivləşmə prosesini aşağıdakı kimi göstərmək olar.




burada,  $k_2$ -dezaktivləşmənin sürət sabitidir.

Bu prosesin sürəti üçün yaza bilərik:

$$v_{dezak} = k_2[A^*][A] \quad (139)$$

(136) və (138) prosesləri bimolekulyar mexanizm üzrə gedir. Aktiv molekul reaksiya məhsuluna çevrilərsə, onda



burada,  $k_3$ -reaksiyanın sürət sabitidir.

(140) reaksiyasının sürəti üçün yaza bilərik:

$$v_{reak} = k_3[A^*] \quad (141)$$

(136) prosesində aktiv molekullar yaranır, (138) və (140) proseslərində isə sərf olunur. Ona görə aktiv molekulların yaranma sürəti

$$\frac{d[A^*]}{dt} = v_{ak} - v_{dezak} - v_{kim}$$

və ya

$$\frac{d[A^*]}{dt} = k_1[A]^2 - k_2[A^*][A] - k_3[A^*] \quad (142)$$

olar. Bu ifadədən aktiv molekulların qatılığı stasionar qatılıqlar üsuluna əsasən hesablanır. Stasionar halda vahid zamanda əmələ gələn aktiv molekulların sayı reaksiyaya daxil olan və dezaktivləşmədə iştirak edən aktiv molekulların sayına bərabər olur. Buna görə stasionar halda aktiv molekulların artma sürəti sıfıra bərabər olduğundan

$$\frac{d[A^*]}{dt} = 0,$$

onda (142) tənliyindən alınar:

$$k_1[A]^2 - k_2[A^*][A] - k_3[A^*] = 0$$

Buradan aktiv molekulların qatılığı

$$[A^*] = \frac{k_1[A]^2}{k_2[A] + k_3} \quad (143)$$

olar.

(141) və (143) ifadələrindən aşağıdakı tənlik alınır.

$$v_{reak} = -\frac{d[A]}{dt} = \frac{k_1 k_3 [A]^2}{k_2 [A] + k_3} \quad (144)$$

Qeyd olunduğu kimi, hər aktiv molekul müəyyən orta yaşama müddətinə malikdir. Toqquşmada yaranan aktiv molekullar dərhal parçalanmazsa, onda onların müəyyən hissəsi başqa molekullarla toqquşma nəticəsində aktiv olmayan hala keçir və sis-

temdə aktiv molekulların qatılığı sabit qalır. Bu hal nisbətən yüksək təzyiqlərdə müşahidə olunur. Yüksək təzyiqlərdə  $k_2[A] \gg k_3$  olduğundan, (144) tənliyində  $k_2[A]$ -ya nisbətən  $k_3$ -ü nəzərə almamaq olar. Onda alarıq:

$$-\frac{d[A]}{dt} = \frac{k_1 k_3}{k_2} [A] \quad (145)$$

Kiçik təzyiqlərdə toqquşmalar arasındaki vaxt yüksək təzyiqlərə nisbətən çox olduğundan aktiv molekulların reaksiya məhsuluna çevrilmə sürəti onların aktiv olmayan hala keçmə sürətindən böyük olur. Kiçik təzyiqlərdə  $k_3 \gg k_2[A]$  olduğundan, (144) ifadəsində  $k_3$ -ə nisbətən  $k_2[A]$ -ni nəzərə almamaq olar. Onda alarıq:

$$-\frac{d[A]}{dt} = k_1 [A]^2 \quad (146)$$

Monomolekulyar reaksiyaların təcrübədən təyin edilən sürəti aşağıdakı kimi ifadə olunur:

$$-\frac{d[A]}{dt} = k[A]$$

Sonuncu və (144) ifadələrinə əsasən yazmaq olar.

$$k = \frac{k_1 k_3 [A]}{k_3 + k_2 [A]} \quad (147)$$

Aşağı təzyiqlərdə  $k_3 \gg k_2[A]$  olduğundan (147) tənliyindən

$$k = k_1 [A] \quad (148)$$

alınır. Reaksiyanın sürət sabiti ikinci tərtib reaksiyalarda olduğu kimi maddənin başlanğıc qatılığından asılı olur.

Bələliklə, kiçik təzyiqlərdə ( $k_3 \gg k_2[A]$ ) monomolekulyar reaksiyalar (146) düsturuna görə ikinci tərtib reaksiyaların kinetik tənliklərinə tabe olur. Bu hal 19-cu şəkildəki əyrinin oə hijssəsində müşahidə olunur. Nisbətən yüksək təzyiqlərdə  $k_2[A] \gg k_3$  şərti ödəniləndikdə (147) tənliyindən alınan ifadə

$$k = \frac{k_1 k_3}{k_2} = \text{const}$$

reaksiyanın sürət sabitinin maddənin başlangıç qatılığından (birinci tərtib reaksiyalarda olduğu kimi) asılı olmamasını göstərir.

Deməli, yüksək təzyiqlərdə monomolekulyar reaksiyalar üçün birinci tərtib reaksiyaların kinetik tənlikləri ödənilir. Bu hal təcrübədə 19-cu şəkildə əyrinin *ab* hissəsində müşahidə olunur.

Beləliklə, monomolekulyar reaksiyaların sürət sabitinin qatılıqdan (təzyiqdən) asılılığını Lindeman nəzəriyyəsinə görə asanlıqla izah etmək olur.

Əgər aşağı təzyiqlərdə reaksiyanın gedişi ikinci tərtib reaksiyaların kinetik tənliyinə tabe olarsa, sistemə inert qaz əlavə etdikdə reaksiyanın tərtibi iki dən bire dəyişir. Bu onu göstərir ki, inert qaz atomları həm molekulun aktivləşmə, həm də aktiv molekulun toqquşma nəticəsində aktiv olmayan hala keçməsində iştirak edir. Ona görə buradan belə nəticəyə gəlmək olar ki, reaksiyanın sürət sabitinin qiyməti reaksiyaya daxil olan maddənin parsial təzyiqindən deyil, sistemdəki ümumi təzyiqin qiymətindən asılıdır.

## FƏSİL 4

### FOTOKİMYƏVİ VƏ ZƏNCİRVARİ REAKSİYALAR

#### §16. Fotokimyəvi reaksiyalar

(18, 19)


İşığın təsiri ilə gedən reaksiyalar fotokimyəvi reaksiyalar adlanır. Qaz, maye və bərk fazalarda gedən çoxlu sayıda fotokimyəvi reaksiyalar məlumdur.

Qrotqus (1817) Rusiyada, Dreyper (1835) ABŞ-da bir-birindən asılı olmadan fotokimyəvi reaksiyaların ancaq reaksiya ya daxil olan maddələrin udduqları şüa nəticəsində getdiyini göstərmişlər.


Məlum olduğu kimi, maddə üzərinə düşən şüa udulur və səpələnir. İşığın maddədə udulması onun dalğa uzunluğundan və maddənin təbiətindən asılıdır. Maddənin şüalanmaya seçiciliyi atom və molekullarda müxtəlif enerji səviyyələrinin olması ilə əlaqədardır.)

Fotokimyəvi reaksiyaları aşağıdakı əsas qruplara bölmək olar:


1. Fotodissosiasiya (fotoparçalanma) reaksiyaları. Bu növ fotokimyəvi reaksiyalarda şüanın təsiri nəticəsi ndə maddə atomlara, radikallara və ionlara parçalana bilər. Məsələn,




2. Fotoqruplaşma reaksiyaları. Məsələn, şüalanma nəticəsində o-nitrobenzaldehid o-nitrozobenzoy turşusuna keçir:



3. Fotobirləşmə reaksiyaları. Belə reaksiyalarda şüalanma nəticəsində maddələr arasında birləşmə reaksiyasının getdiyi müşahidə olunur.



4. Fotosensibilizasiya reaksiyaları. Öğər şüalanma nəticəsində yaranan həyəcanlanmış bir maddə molekullarının enerjisi toqquşma zamanı başqa maddə molekullarına verilə bilərsə, həmin molekullar düşən şuanı udymamasına baxmayaraq reaksiyaya girə bilər. Məsələn, civə buxarı və hidrogendən ibarət sistemi dalğa uzunluğu 2527 Å olan şüa ilə şüalandırıldıqda Hg atomları həyəcanlaşmış hala keçir. Hidrogen bu dalğanı udmadığından onda heç bir dəyişiklik müşahidə olunmur. Lakin həyəcanlaşmış civə atomu hidrogen molekulu ilə toqquşduqda onun dissosiasiyasına səbəb olur.



burada,  $\text{Hg}^*$  həyəcanlaşmış civə atomudur.

Həyəcanlanma enerjisinin ötürülməsi hesabına gedən fotokimyəvi reaksiyalar sensibilizasiya reaksiyaları, şüalanma enerjisini udan və toqquşma zamanı onu reaksiyaya daxil olan başqa maddə molekullarına verən maddələr sensibilizatorlar adlanır.

Udulan işığın miqdari Lambert-Ber qanununa əsasən nəzərə alınır. Bu qanuna görə qalınlığı  $d$  olan məhlül, yaxud qaz təbəqəsindən intensivliyi  $I$  olan işiq səli keçdikdə udulan işığın miqdari intensivlik ( $I$ ), işığı udan maddənin qatılığı ( $c$ ) və qalınlığı ( $d$ ) ilə mütənasib olur:

$$-dI = \epsilon c I d \ell \quad \text{yox} \quad (149)$$

burada,  $\epsilon$ -mütənasiblik əmsali olub, işığı udan maddənin təbiətindən və udulan işığın dalğa uzunluğundan asılıdır. Bu kəmiyyət udma əmsali və ya ekstinksiya əmsali adlanır.

(149) ifadəsindən yazmaq olar:

$$\frac{dI}{I} = -\epsilon c d \ell$$

Sonuncu ifadən: integralladıqda alarıq:

$$\ln I = -\epsilon c \ell + \text{const}$$

$\ell = 0$  olduqda,  $\text{const} = \ln I = \ln I_0$  olduğundan, alınar:

$$\ln \frac{I}{I_0} = -\epsilon c \ell$$

və ya

$$I = I_0 e^{-\varepsilon c \ell} \quad (150)$$

burada,  $I_0$  – düşən şüanın,  $I$  isə  $\ell$  qalınlıqlı təbəqədən keçən şüanın intensivliyidir. Udma əmsali hər maddə üçün əsasən spektrin bir və yaxud bir neçə sahələrində sıfırdan fərqli olur.

Vant-Hoff fotokimyəvi reaksiyaların sürətinin işıq enerjisinin udulma sürətilə mütənasib olduğunu göstərmişdir (Vant-Hoff qanunu). Vahid zamanda vahid həcmdə udulan işıq selinin enerjisi  $A = (I_0 - I)$  olduğundan,  $dt$  müddətində udulan enerji  $(I_0 - I)dt$  olacaq. Onda fotokimyəvi reaksiyanın sürəti

$$-\frac{dn}{dt} = kA = k(I_0 - I),$$

yaxud (150) tənliyini nəzərə alsaq,

$$-\frac{dn}{dt} = kI_0(1 - e^{-\varepsilon c f}) \quad (151)$$

olar. Burada,  $k$  – mütənasiblik əmsalıdır. (151) tənliyi Vant-Hoff qanununun riyazi ifadəsidir.

1912-ci ildə Eynsteyn və Stark fotokimyanın ekvivalentlik qanununu kəşf etmişlər. Bu qanunu aşağıdakı kimi ifadə etmək olar: fotokimyəvi reaksiyalarda çevrilməyə məruz qalan hər bir molekul bir kvant enerji udur.

Bir kvantın enerjisi  $\varepsilon = hv$  olduğundan, sistemdə bir mol maddə reaksiyaya məruz qaldıqda, sistemin udduğu enerji ( $E$ ):

$$E = \varepsilon N_A = N_A hv$$

və ya  $\lambda v = c$  olduğunu nəzərə alsaq,

$$E = N_A h \frac{c}{\lambda} \quad (152)$$

olar. Burada,  $h$ –Plank sabiti,  $v$ –şüanın tezliyi,  $\lambda$ –onun dalğa uzunduğu,  $c$ –ışığın vakuumda sürətidir. Dalğa uzunluğu  $\lambda = 3000\text{\AA}$  olan fotonun enerjisini hesablayaq.

$$\varepsilon = h\nu = \frac{h}{\lambda} c$$

$$\varepsilon = \frac{6,62 \cdot 10^{-34} \text{ C} \cdot \text{san} \cdot 3 \cdot 10^8 \text{ m/san}}{3000 \cdot 10^{-10} \text{ m}} = 6,62 \cdot 10^{-19} \text{ C}$$

Bir mol maddənin udduğu enerjini tapaq:

$$E = 6,02 \cdot 10^{23} \text{ mol}^{-1} \cdot 6,62 \cdot 10^{-19} \text{ C} = 3,98 \cdot 10^5 \text{ C/mol}$$

Bir mol maddənin udduğu enerjini elektron-voltla ifadə edək:

$$E = \frac{3,98 \cdot 10^5 \text{ C/mol}}{96500 \text{ C/mol} \cdot \text{eV}} = 4,13 \text{ eV}$$

Bir mol maddənin udduğu enerjilə dalğa uzunluğu arasındaki asılılığı aşağıdakı tənliklə ifadə etmək olar.

$$E = \frac{N_A hc}{\lambda} = \frac{1,196 \cdot 10^{-11} \text{ C}}{\lambda} \text{ mol} = \frac{1,24 \cdot 10^{-6} \text{ eV}}{\lambda}$$


Təcrübə çox vaxt reaksiyaya məruz qalan molekullar sayının udulan kvantların sayından fərqli olduğunu göstərir. Bununla əlaqədar olaraq fotokimyəvi reaksiyaları xarakterizə etmək üçün kvant çıxımı anlayışından istifadə olunur.


 Reaksiyaya məruz qalan molekulların sayının udulan kvantların sayına olan nisbəti kvant çıxımı ( $\gamma$ ) adlanır:

$$\gamma = \frac{\text{reaksiyaya daxil olan molekulların sayı}}{\text{udulan kvantların sayı}}$$




Kvant çıxımı vahiddən kiçik, böyük və vahidə bərabər ola bilər. Məsələn,  $\text{NH}_3$ -ün fotokimyəvi parçalanmasında  $\gamma=0,25$  ( $20^\circ\text{C-də}$ ). Bu parçalanan  $\text{NH}_3$  molekullarının sayının udulan kvantların sayında kiçik olduğunu, yəni udulan şüa enerjisinin müəyyən hissəsinin istiliyə çevrildiyini göstərir.

Hidrogen-sulfidin fotokimyəvi parçalanmasında  $\gamma=1$ , ozonun fotokimyəvi əmələ gəlməsində isə  $\gamma=3$  olur.





Bir kvant üç molekul oksigenin reaksiyaya daxil olmasına səbəb olur.  $\text{H}_2$  və  $\text{Cl}_2$  molekulları arasında gedən fotokimyəvi reaksiyada  $\gamma = 10^5$ -dir.



Sistemdə əmələ gələn atomların ( $\text{H}$  və  $\text{Cl}$ ) sayı əsaslı artdıqda reaksiya partlayışla nəticələnir. Bu reaksiyanın sürəti atomların reaksiya gedən qabın divarında adsorbsiyası nəticəsində azala bilər.

Adətən, aşağı təzyiqlərdə qazlarda və məhlullarda gedən fotokimyəvi reaksiyalar üçün  $\gamma < 1$  olur. Kvant çıxımının vahiddən fərqlənməsi fotokimyəvi ekvivalentlik qanunundan kənaraçıxma ilə deyil, sistemdə əlavə prosesin getməsilə əlaqədardır.

Fotokimyəvi proses ilkin və törəmə proseslərə ayırmak olar. Ilkin fotokimyəvi prosesdə molekul bir kvant enerji udur və atomlara (radikallara) parçalanır. Bu mərhələdə həqiqi fotokimyəvi reaksiyaların getdiyi müşahidə olunur və Eynsteyn və Starkın fotokimyəvi ekvivalentlik qanunu ödənilir. Törəmə prosesdə birinci mərhələdə əmələ gəlmış atomlar (radikallar) ya reaksiyaya daxil olur, ya da dezaktivləşməyə uğrayır. Kvant çıxımının vahiddən fərqlənməsi sistemdə törəmə proseslərin getməsilə izah olunur. Fotokimyəvi ekvivalentlik qanunu ancaq birinci proseslərdə dəqiq ödənilir.

Adi reaksiyalardan fərqli olaraq, fotokimyəvi reaksiyaların sürətinin temperatur əmsali kiçik ədədlərlə xarakterizə olunur.

Adətən, belə reaksiyalar üçün  $\frac{k_{T+10}}{k_T} = 1,2 \div 1,5$  intervalında dəyişir.

Fotokimyəvi reaksiyalarda sistemdə reaksiya məhsulunun

qatılığının onun termodinamik tarazlığa uygun qatılığından artıq olması mümkün kündür.

## §17. Zəncirvari reaksiyalar

Zəncirvari reaksiyalar ~~çox~~ geniş yayılmışdır. Bu reaksiyalara yanma, neftin krekinqi, polimerləşmə, kondensləşmə, fotokimyəvi reaksiyalar, nüvə reaksiyaları və s. aiddir.

Zəncirvari reaksiyalar fotokimyəvi reaksiyaların tədqiqi zamanı müşahidə olunmuşdur. Məsələn, xlor və hidrogen qarışığını intensiv şüalandırıldıqda böyük sürətlə hidrogen-xlorid əmələ gəlir. Zəncirvari reaksiyalar ardıcıl mərhələlərdə gedən mürəkkəb reaksiyalardır.

Sərbəst radikalların və atomların iştirakı ilə müntəzəm təkrar olunmaqla və sərbəst valentliyin saxlanması ilə gedən iki və daha çox reaksiya nəticəsində başlangıç maddələrin reaksiya məhsullarına çevrilməsi zəncirvari reaksiyalar adlanır.


Təcrübə göstərir ki, zəncirvari reaksiya getdikdə sistemdə evvelcə yüksək reaksiya qabiliyyətli sərbəst valentliyə malik aktiv hissəciklər (radikal, atom, ion) yaranır. Bu hissəciklər zəncirvari reaksiyanın aktiv mərkəzləri adlanır. Aktiv mərkəzlər reaksiyaya girdikdə bir elementar mərhələ başqa bir neçə elementar mərhələnin getməsinə səbəb olur.

Zəncirvari reaksiyaların əsas xüsusiyyətlərindən biri onların müxtəlif mərhələlərində gedən reaksiyaların bir-birindən asılı olmasıdır.

Aktiv mərkəzlərin iştirakı ilə gedən kimyəvi reaksiyaların xarakterindən asılı olaraq aktiv mərkəzlər ya saxlanılır, ya da məhv olur.

Zəncirvari reaksiyaların nəzəri əsasları keçmiş SSRİ-də akademik Semyonov, İngiltərədə Ginşelvud tərəfindən yaradılmışdır. Bu işlərinə görə onlar Nobel mükafatına layiq görülmüşlər.



Zəncirvari reaksiyaya misal etanın termiki parçalanmasını göstərmək olar:



Metil radikalı etan molekulundan bir atom hidrogen qoparır və etil radikalı əmələ gəlir.



Etil radikalı etilenə və hidrogen atomuna parçalanır.







Axırınçı iki proses çoxlu sayıda təkrar olunur.


Zəncirvari reaksiyalar üçün aşağıdakı iç mərhələ xarakterikdir:

- 1) zəncirin yaranması,
- 2) zəncirin inkişafı,
- 3) zəncirin qırılması.

Hidrogen-xloridin bəsət maddələrdən əmələ gəlməsi zəncirvari reaksiya üzrə gedir.



Bu misalda zəncirin yaranması mərhələsi istilik, işıq, radioaktiv şüalanmanın təsiri nəticəsində və ya sistemə sodium buxarı daxil etməklə həyata keçirilə bilər.



Bəzi hallarda zəncirin yaranması reaksiya gedən qabda katalizatorun olması ilə əlaqədardır. Məsələn, aşağı təzyiqlərdə (50-

200 mm Hg süt.) hidrogen və oksigen axını  $530^{\circ}\text{C}$ -də ölçüsü böyük olan qabin mərkəzində qarışarsa, onlar arasında reaksiyanın getməsi müşahidə olunmur. Lakin qabin mərkəzinə kvars boru daxil etdikdə və yaxud qazların qarışmasını kiçik həcmli kvars qabda apardıqda onlar arasında reaksiya başlayır. Bu kvars borunun səthində aktiv mərkəzlərin yaranması ilə əlaqədardır.

Bəzi hallarda zəncirin yaranması sensibilizasiya reaksiyaları ilə əlaqədar olur.


Beləliklə, zəncirin yaranmasını müxtəlif yollarla həyata keçirmək mümkündür.

Valentlik baxımından doymuş molekuldan aktiv mərkəzlərin (sərbəst radikalların, atomların) alınma reaksiyaları zəncirvari reaksiyalarda zəncirin yaranma mərhələsi adlanır. Sərbəst valentliyin saxlanması ilə başlangıç maddələrdən reaksiya məhsullarının alınma reaksiyaları zəncirvari reaksiyalarda zəncirin inkişaf mərhələsi adlanır. Bu zaman sadə (şaxələnməyən) və şaxələnən zəncirvari reaksiyalar müşahidə olunur.



Əgər hər elementar mərhələdə bir radikal (atom) reaksiyaya daxil olduqda ancaq bir radikal (atom) yaranarsa, belə zəncir sadə, yaxud şaxələnməyən zəncir adlanır. Belə zəncirvari reaksiyaya misal bəs it maddələrdən  $\text{HCl}$  və  $\text{HBr}$ -un alınmasını göstərmək olar.

Əgər hər elementar mərhələdə bir radikal (atom) reaksiyaya daxil olub bir neçə radikal (atom) əmələ gətirərsə, belə zəncir şaxələnən zəncir adlanır.

Şaxələnən zəncirvari reaksiyaya misal hidrogenlə oksigen arasındaki reaksiyani göstərmək olar. Bu reaksiyada zəncirin yaranması prosesi




zəncirin şaxələnmə ilə inkişafı isə



şxemləri üzrə gedir.

Aktiv mərkəzlərinitmə (məhv olma) reaksiyaları zəncirvari reaksiyalarda zəncirin qırılma mərhələsi adlanır.)

Radikallar və atomların rekombinasiyası nəticəsində molekul əmələ gəldikdə ayrılan enerji yaranan rabitə enerjisinin qırılması üçün kifayət etdiyindən həcmədə rekombinasiyanın bimolekulyar mexanizm üzrə getməsi mümkün olmur. Buna görə aktiv mərkəzlər ya reaksiya gedən qabın divarında, ya da həcmədə eyni zamanda üç hissəciyin toqquşması zamanı məhv olur. Məsələn,



burada, M - üçüncü hissəcikdir.

Zəncirin reaksiya gedən qabın divarında qırılması aşağı təzyiqlərdə mümkündür. Aşağı təzyiqlərdə aktiv mərkəzlər həcmədən asanlıqla qabın divarı istiqamətində diffuziya edərək qabın divarında adsorbsiya olunur. Adsorbsiya olunmuş atomlar qaz fazasında qabın divarına yaxınlaşan atomlarla rekombinasiya olunur. Bu mexanizm üzrə zəncirin qırıl nəsi homogen - heterogen reaksiya kimi gedir.

Zəncirvari reaksiyaların əsas xüsusiyyətlərindən biri onların sürətinin bəzi aşqarlara olan həssaslığıdır.


Sistemə əlavə edildikdə zəncirin uzunluğununu qısaldan madđələr ingibitorlar adlanır. Məsələn,  $\text{H}_2$  və  $\text{Cl}_2$  qarışığına 1%  $\text{O}_2$  əlavə etdikdə reaksiyanın sürəti 1000 dəfə azalır.

Bəzi hallarda aşqarlar reaksiyanın sürətini artırır. Məsələn, quru  $\text{H}_2$  və  $\text{Cl}_2$  qaz qarışığının arasında reaksiya çox kiçik sürətlə gedir. Lakin sistemə çüzi miqdarda su buxarı əlavə etdikdə reaksiyanın sürəti artır. Aşqarlar zəncirvari reaksiyalarda həm də inişiator kimi təsir göstərə bilir.)



Polimerləşmə çox vaxt zəncirvari reaksiyalar mexanizmi üzrə sərbəst radikalların iştirakı ilə gedir. Belə polimerləşmə radikal polimerləşmə adlanır. Məsələn, inişiator kimi istifadə olunan benzoil peroksidin iştirakı ilə gedən xlorprenin polimerləşməsini aşağıdakı kimi göstərmək olar.

Benzoil peroksidin parçalanmasından  $\text{C}_6\text{H}_5\text{COO}\text{O}$  və  $\text{C}_6\text{H}_5$  ra-

dikalları yaranır.



Alınmış  $C_6H_5COO$  radikalı xlorprenlə reaksiyaya girir:



Şaxələnməyən zəncirvari reaksiyalarda aktiv mərkəzlərin sayının (qatılığının) zamandan asılılığını tapaş. Orta yaşama müddəti  $\tau$  olan aktiv mərkəz bu vaxtdan sonra ya məhv olur, ya da reaksiyaya daxil olub yenidən aktiv mərkəzin əmələ gəlməsinə səbəb olur. Aktiv mərkəzlərin məhv olma ehtimalı  $\beta$  və onların tənində uyğun sayı  $n$  olduqda aktiv mərkəzlərin sayının artma sürəti aşağıdakı tənliklə ifadə olunur:

$$+\frac{dn}{dt} = n_0 - \frac{n}{\tau} \beta \quad \checkmark \quad (153)$$

burada,  $n_0$ -bir saniyədə reaksiya gedən qabın bütün həcmində yaranan aktiv mərkəzlərin,  $\frac{n}{\tau} \beta$ -isə vahid zamanda məhv olan aktiv mərkəzlərin sayıdır.

(153) tənliyini integrallamaq üçün

$$n^* = n_0 - \frac{n}{\tau} \beta \quad (154)$$

ilə işarə edək. Buradan

$$\frac{dn^*}{dt} = -\frac{\beta}{\tau} \frac{dn}{dt}$$

və ya

$$\frac{dn}{dt} = -\frac{\tau}{\beta} \frac{dn^*}{dt}$$

(153) və (154) tənliklərini (155)-də nəzərə alaq

$$-\frac{\tau}{\beta} \frac{dn^*}{dt} = n_o - \frac{\beta}{\tau} n = n^*$$

və ya

$$-\frac{\tau}{\beta} \frac{dn^*}{n^*} = dt$$

Sonuncu ifadəni integrallayaq:

$$-\frac{\tau}{\beta} \ln n^* = t + \text{const} \quad (156)$$

(156) tənliyində (154) ifadəsini nəzərə alaq

$$-\frac{\tau}{\beta} \ln(n_o - \frac{\beta}{\tau} n) = t + \text{const} \quad (157)$$

$t=0$  olduqda  $n=0$  olduğunu, onda

$$\text{const} = -\frac{\tau}{\beta} \ln n_o \quad (158)$$

olar. (157) və (158) tənliklərindən alarıq:

$$\ln \frac{n_o}{n_o - \frac{\beta}{\tau} n} = \frac{\beta}{\tau} t$$

Buradan

$$n = n_o \frac{\tau}{\beta} \left(1 - e^{-\frac{\beta}{\tau} t}\right) \quad (159)$$

$t$  sonsuzluğa yaxınlaşdıqda ( $t \rightarrow \infty$ ) sistemdə stasionar hal yaranır (şəkil 20).

$$n_{\text{stas}} = n_o \frac{\tau}{\beta}$$

Stasionar halda yaranan və məhv olan aktiv mərkəzlərin sayı bir-birinə bərabər olduğundan,  $\frac{dn}{dt} = 0$  olur. Bu halda reaksiyanın


süreti

$$v_{stas} = \frac{n_{stas}}{\tau} = \frac{n_o}{\beta}$$

tənliyilə ifadə olunur.

Şaxələnməyən zəncirvari reaksiyanın sürətinin zamanından asılılığı 22-ci şəkildə 1 əyrışılə verilmişdir

Şekildən göründüyü kimi, müəyyən vaxtandan sonra sistem-də stasionar hal yaranır.



Şek.1 20. Şaxələnməyən zəncirvari  
reaksiyalarda aktiv hissəciklərin  
sayının zamandan asılılığı

### **§13. Şaxələnən zəncirvari reaksiyalar**

Vahid zamanda yaranan zəncirlərin sayı qırılan zəncirlərin sayından çox olduqda sistemin temperaturu əsaslı yüksəlmədikdə də reaksiyanın sürəti kəskin artır və reaksiya alışma və ya partlayışla nəticələnir. Təcrübə göstərir ki, partlayış reaksiyaya girən qaz qarışığının müəyyən təzyiqlərində və temperaturlarında müşahidə olunur. Sabit temperaturda alışma və ya partlayış təzyiqin qiyməti müəyyən hüdudda dəvəsdikdə bas verir?

Semyonov və başqaları göstermişlər ki, fosfor buxarının oksigendə oksidləşməsi oksigenin parsial təzyiqi  $0,05 \text{ mm Hg}$  süt-dan kiçik oluqda təmamilə dayanır. Bu təzyiq alışmanın aşağı böhran (kritik) təzyiqi adlanır. Sistemdə oksigenin təzyiqini cəmi  $0,01 \text{ mm Hg}$  süt artırdıqda fosfor buxarının intensiv oksidləşməsi müşahidə olunur. Alışmaya uyğun oksigenin böhran parsial təzyiqi fosfor buxarının təzyiqindən, reaksiya gedən qabın diametrindən və sistemdə inert qazın olmasından asılıdır. Təcrübə göstərir ki, sistemə inert qaz əlavə etdikdə oksigenin alışmaya uyğun böhran təzyiqini aşağı salır. Bu təcrubi nəticələri aşağıdakı kimi izah etmək olar:

Alışmaya uygun böhran təzyiqindən kiçik təzyiqlərdə zənci-  
rin qırılma ehtimalı onun şaxələnmə ehtimalından böyük ol-  
duğundan yanma (oksidləşmə) mümkün olmur.

Təzyiqin qiyməti alışmanın aşağı böhran təzyiqinin qiymətindən yüksək olmalıdır.

tindən böyük olduqda aktiv mərkəzlərin qabın divarına çatma ehtimalının azalması hesabına zəncirin qırılma ehtimalı azalır.

Sistemə əlavə olunan inert qaz və eləcə də reaksiya gedən qabın diametrinin artması aktiv mərkəzlərin qabın divarına çatma ehtimalını azaltlığından zəncirin qırılma sürəti aşağı düşür. Bunu nəticəsində oksigenin böhran təzyiqinin qiyməti azalır.


Sabit temperaturda təzyiq artdıqda alışmanın ikinci böhran təzyiqi müşahidə olunur. Təzyiqin bu qiymətindən yuxarı təzyiqlərdə alışma müşahidə olunmır və bu təzyiq alışmanın yuxarı böhran təzyiqi adlanır.

Alışmanın yuxarı böhran təzyiqindən yüksək təzyiqlərdə həcmidə üç hissəciyin toqquşması nəticəsində zəncirin qırılma sürəti onun saxələnmə sürətindən böyük olur və alışma müşahidə olunmur.

Alışmanın aşağı və yuxarı böhran təzyiqlərinin temperatur-dan asılılığı (alışma yarımdası) 21-ci şəkildə verilmişdir.

ABC xəttindən sağda yerləşən hissənin istənilən nöqtəsi alışma mümkün olan şəraitə uyğun gelir. AB-aşağı, BC-yuxarı alışma hüdudunu göstərir. ABC xəttindən solda yerləşən hissədə isə alışma müşahidə olunmur.

Şekildən göründüyü kimi,  $T_1$ -temperaturunda alışmanın aşağı böhran təzyiqi  $p_1$ -ə, yuxarı böhran təzyiqi isə  $p_2$ -yə bərabərdir.  $T_1$  temperaturunda  $p_1$ -dən aşağı və  $p_2$ -dən yuxarı təzyiqlərdə alışma müşahidə olunmur. Məsələn,  $a$  nöqtəsinə uyğun temperaturda alışmanın getməsi üçün qaz qarışığının təzyiqi  $p_2$ -dən kiçik təzyiqlərə aşağı olmamaq şərtilə, ya da qədər yüksəldilməlidir.



Şekil 21. Alışma yarımdası

$p_1$  temperaturun yüksəlməsilə  $e^{\frac{E_1}{RT}}$  asılılığı üzrə azalır.  $p_1$ -in qiyməti reaksiya gedən qabın materialından, onun diametrindən

və reaksiya qarışığının tərkibindən asılıdır.

Alışma yarımadasında (ABC) B nöqtəsinin (yarımadanın burununun) vəziyyəti də göstərilən faktorlardan asılıdır.  $p_2$ -nin qiyməti qabın diametrindən, onun materialından zəif asılı olub,

temperaturun yüksəlməsilə  $\frac{E_2}{RT}$  qanunu üzrə artır.

Zəncirvari reaksiyalar üçün aşağıdakı əsas xüsusiyyətləri göstərmək olar:

- 1) zəncir fotokimyəvi yolla yarandıqda kvant çıxımı vahiddən əsaslı böyük olur;
- 2) şaxələnən zəncirvari reaksiyaların yuxarı və aşağı partlayış hüdudları olur;
- 3) təcrübədə təyin olunan reaksiya sürəti binar toqquşma nəzəriyyəsindən hesablanan reaksiya sürətindən böyük olur;
- 4) reaksiya sürəti aşqarların cüzi miqdardından asılı olur;
- 5) zəncirvari reaksiyalar induksiya periodu (vaxtı) ilə xarakterizə olunur. Bu vaxt ərzində aralıq məhsulun (aktiv mərkəzlərin) qatılığı e dəfə artır;
- 6) reaksiya sürəti reaksiya gedən qabın forma və ölçüsündən asılı olur.

Reaksiya sürətinə reaksiya gedən qabın divarının təsirini yoxlamaq üçün qabın səthinin sahəsinin ( $S$ ) onun həcmində ( $V$ ) nisbətindən ( $S/V$ ) asılı olaraq reaksiyanın sürəti təyin edilir. Bu nisbəti reaksiya gedən qaba xirdalanmış halda hazırlanmış qab materialı: şüşə, kvars və başqa maddələri daxil etməklə dəyişmək olur. Zəncirvari reaksiyanın sürəti qabın divarının səthinin sahəsi artıqca azalır. Buna görə  $S/V$  nisbətinin qiyməti artıqca reaksiyanın sürəti aşağı düşür. Bu əlamət tam dəqiq olmasa da reaksiyanın zəncirvari xarakter daşıdığını göstərir.

Alışmanın xarakterini çox vaxt müəyyən etmək olmur. Alışma zəncirvari reaksiyanın getməsi və temperaturun yüksəlməsilə izah olunur. Zəncirvari reaksiyalarda alışma aktiv mərkəzlər sayının böyük sürətlə artması ilə, istilikdən alışma isə ekzotermik reaksiya zamanı ayrılan istilik hesabına temperaturun yüksəlməsilə (bununla əlaqədar olaraq reaksiya sürətinin kəskin artması ilə) əlaqədardır.

Zəncirvari və istilikdən partlayışlarının əsas fərqi istilikdən

partlayış zamanı ancaq aşağı partlayış hüdudunun müşahidə olunmasıdır.

Alişmanın reaksiya zamanı ayrılan istilik nəticəsində baş verdiyini təsdiq etmək üçün alışma qabağı anlardə sistemdə temperaturun yüksəlməsini ölçmək lazımdır. Bu təcrübə i çox çətindir.

Qeyd edək ki, istilikdən alışma bəzən zəncirvari reaksiya getdikdə də müşahidə olunduğundan onları bir-birindən ayırməq çətin olur.

Şaxələnən zəncirvari reaksiyalarda aktiv mərkəzlər sayının vaxtdan asılı olaraq dəyişməsini tapaqq. Aktiv mərkəzlərin tə anındağı sayını  $n$ , aktiv mərkəzin orta yaşama müddətini  $\tau$ , onun məhv olma ehtimalını  $\beta$ , zəncirin şaxələnmə ehtimalını  $\delta$  və reaksiya gedən qabda bir saniyədə yaranan aktiv mərkəzlərin sayını  $n_0$  ilə işarə edək. Onda aktiv mərkəzlərin yaranma sürəti:

$$\frac{dn}{dt} = n_0 + \frac{n}{\tau} \delta - \frac{n}{\tau} \beta$$

və ya

$$\frac{dn}{dt} = n_0 - (\beta - \delta) \frac{n}{\tau} \quad (160)$$

olar. Burada,

$$n_0 - (\beta - \delta) \frac{n}{\tau} = n^* \quad (161)$$

ilə işarə edib zamana görə diferensiallayaq:

$$\frac{dn^*}{dt} = - \frac{(\beta - \delta)}{\tau} \frac{dn}{dt}$$

və ya

$$\frac{dn}{dt} = - \frac{\tau}{\beta - \delta} \frac{dn^*}{dt} \quad (162)$$

(160) və (161) ifadələrini nəzərə aldıqda axırıncı tənliyi aşağıdakı kimi yazmaq olar.

$$-\frac{\tau}{\beta - \delta} \frac{dn^*}{dt} = n_0 - \frac{n}{\tau} (\beta - \delta) = n^*$$

və ya

$$-\frac{\tau}{\beta - \delta} \frac{dn^*}{n^*} = dt$$

Bu tənliyi integrallayıb (161) ifadəsini nəzərə alsaq, alarıq:

$$-\frac{\tau}{\beta - \delta} \ln n^* = t + \text{const}$$

və ya

$$-\frac{\tau}{\beta - \delta} \ln [n_0 - \frac{n}{\tau}(\beta - \delta)] = t + \text{const}$$

$t=0$  olduqda  $n=0$  olduğundan,

$$\text{const} = -\frac{\tau}{\beta - \delta} \ln n_0$$

alınır. Onda

$$-\frac{\tau}{\beta - \delta} \ln [n_0 - \frac{n}{\tau}(\beta - \delta)] = t - \frac{\tau}{\beta - \delta} \ln n_0$$

Buradan

$$\frac{n_0}{n_0 - \frac{n}{\tau}(\beta - \delta)} = e^{-\frac{\beta - \delta}{\tau}t}$$

və ya

$$n = \frac{n_0 \tau}{\beta - \delta} \left(1 - e^{-\frac{(\beta - \delta)}{\tau}t}\right) \quad (163)$$

(163) tənliyindən göründüyü kimi zəncirin şaxələnmə ehtimalı onun qırılma ehtimalından kiçik ( $0 < \delta < \beta$ ) olduqda sistemdə stationar hal yaranır, bu zaman ( $t \rightarrow \infty$ ) reaksiyanın sürəti sabit qalır,

$$v_{\text{stas}} = \frac{n}{\tau} = \frac{n_0}{\beta - \delta}$$

tənliyilə ifadə olunur (şəkil 22, 2 əyrisi). Lakin belə hallarda reaksiyanın sürəti şaxələnməyən zəncirvari reaksiyanın sürətindən

böyük olur. Deməli, şaxələnən zəncirvari reaksiyalar getdikdə də stasionar hal yaranır bilər.

Şaxələnməyən və şaxələnən zəncirvari reaksiyalarda stasionar hallar reaksiyaya daxil olan maddələrin qatılıqlarını sabit saxladıqda və reaksiya məhsullarını reaksiya zonasından çıxardıqda müşahidə olunur. Reaksiya qapalı qabda getdikdə reaksiyanın sürətinin zamandan asılılığı maksimumdan keçir (şəkildə bu hal qırıq xətlərlə göstərilmişdir).

Zəncirin şaxələnmə ehtimalı onun qırılma ehtimallından böyük ( $\delta > \beta$ ) olduqda aktiv mərkəzlərin sayı qeyri-məhdud artır. (63) ifadəsindən bu hal üçün aşağıdakı tənlik alınır.

$$n = \frac{n_0 \tau}{\delta - \beta} (e^{\frac{(\delta - \beta)}{\tau} t} - 1) \quad (164)$$


Buradan şaxələnən zəncirvari reaksiyanın sürəti üçün alarıq:

$$v = \frac{n}{\tau} = \frac{n_0}{\delta - \beta} (e^{\frac{(\delta - \beta)}{\tau} t} - 1) \quad (165)$$

Bu tənliklərdən göründüyü kimi,  $t \rightarrow \infty$  reaksiyanın sürəti (aktiv mərkəzlərin sayı) eksponensial artaraq scnsuzluğa yaxınlaşır və reaksiya partlayış xarakteri daşıyır (şəkil 22, 3 əyrisi).

22-ci şəkildən göründüyü kimi, reaksiyanın başlangıç anında (induksiya müddətində) onun getdiyini çox vaxt müşahidə etmək mümkün olmur. Bu zaman sistemdə aktiv mərkəzlərin toplanması gedir.

Reaksiyanın stasionar haldan partlayış halına keçməsi  $\beta = \delta$  şərti təyin olunur. Reaksiyanın getmə şəraitini dəyişməklə  $\beta$ -nın qiymətini dəyişmək olar. Qeyd olunduğu kimi, zəncir reaksiya



Şəkil 22. Zəncirvari reaksiyanın sürətinin zaman dan asılılığı

1- şaxələnməyən zəncirvari reaksiya,

2- şaxələnən zəncirvari reaksiya ( $0 < \delta < \beta$ ),

3- şaxələnən zəncirvari reaksiya ( $\delta > \beta$ ).

gedən qabin divarlarında qırılır. Aşağı təzyiqlərdə ( $\beta > \delta$ ) proses stasionar xarakter əsaslıdır. Aşağı təzyiqlərdə sistemdə  $\beta$  ilə  $\delta$  arasında nisbet həmçinin reaksiya gedən qabin diametrindən asılı olaraq dəyişir. Belə ki, qabin səthinin sahəsinin qaz qarışığının həcmində nisbəti ( $S/V$ ) bu kəmiyyətdən asılıdır. Qabin diametri böyük olduqda zəncirin qabin divarında qırılma ehtimalı kiçik olur. Qabin diametrinin müəyyən qiymətində  $\beta = \delta$  olur.

(Təzyiqi artırıldığda və ya inert qaz əlavə etdikdə zəncirin qabin divarlarında qırılma ehtimalı azalır və təzyiqin müəyyən qiymətində,  $\beta = \delta$  olduqda, partlayış halına kecid baş verir.)

Təcrübə göstəri ki, bəzi hallarda alışmanın üç hündüru olur (Şəkil 21, CD əyrisi). Əksər hallarda alışmanın üçüncü hündüru istilik təbiətlidir.

## §19. Hidroqen-bromidin bəsit maddələrdən əmələgəlmə reaksiyasının kinetikası

Kimyəvi reaksiyaların kinetikasını öyrənməklə onların məxanizmini təyin etmək mümkündür.






HBr-un bəsit maddələrdən alınma reaksiyası  $H_2$ -un bəsit maddələrdən alınma reaksiyasından fərqli olaraq ikinci tərtib reaksiyaların kinetik tənliyinə deyil, daha mürəkkəb tənliyə tabe olur. HBr-un bəsit maddələrdən əmələ gəlməsi zəncirvari məxanizm üzrə baş verir.

$H_2$  və  $Br_2$  arasında reaksiya işıq şüasının təsiri olmadıqda (qaranlıqda)  $200-300^{\circ}C$ -də gedir. Reaksiya zamanı molekullar sayı dəyişmədiyindən bu reaksiyanı təzyiqin ölçülümsələ tədqiq etmək mümkün deyil. Bu reaksiyanın kinetikası Bodenşteyn tərəfindən reaksiya gedən mühitdən vaxtaşırı nümunə götürüb analiz etmək yolu ilə ətraflı öyrənilmişdir. O, HBr-un əmələgəlmə sürəti üçün aşağıdakı kinetik tənliyi təklif etmişdir:

$$\frac{d[HBr]}{dt} = \frac{k_0 [H_2] [Br_2]^2}{m + \frac{[HBr]}{[Br_2]}} \quad (166)$$


burada,  $k_0$  və  $m$  - sabit kəmiyyətlərdir.

HBr-un bəsit maddələrdən əmələgəlmə reaksiyası üçün aşağıdakı mexanizm təklif olunmuşdur:



burada,  $k_i$  ( $i=1-5$ ) uyğun olaraq (1-5) reaksiyalarının sürət sabitləridir.

(1) və (5), (2) və (4) reaksiyalarını dönən iki reaksiya şəklində yazmaq olar:



Lakin reaksiya zəncirvari olduğundan onu (1-5) tənlikləri şəklində yazmaq əlverişlidir.

Əgər bu mexanizm reaksiyanın gedisi düzgün əks etdirirsə, onda bu mexanizmdən (166) tənliyi alınmalıdır.

HBr (2) və (3) reaksiyalarında alınır, (4) reaksiyası üzrə isə sərf olunur. Ona görə HBr-un əmələgəlmə sürəti

$$\frac{d[\text{HBr}]}{dt} = k_2[\text{Br}][\text{H}_2] + k_3[\text{H}][\text{Br}_2] - k_4[\text{H}][\text{HBr}], \quad (167)$$

H və Br atomlarının əmələgəlmə sürətləri isə uyğun olaraq

$$\begin{aligned} \frac{d[\text{Br}]}{dt} &= 2k_1[\text{Br}_2] - k_2[\text{Br}][\text{H}_2] + k_3[\text{H}][\text{Br}_2] + \\ &+ k_4[\text{H}][\text{HBr}] - 2k_5[\text{Br}]^2 \end{aligned} \quad (168)$$

$$\frac{d[\text{H}]}{dt} = k_2[\text{Br}][\text{H}_2] - k_3[\text{H}][\text{Br}_2] - k_4[\text{H}][\text{HBr}] \quad (169)$$

tənliklərlə ifadə olunur.

(167) tənliyindən təcrübədə çətin təyin olunan H və Br atomlarının qatılıqlarını təcrübədə asan təyin oluna bilən maddələrin qatılıqları ilə ifadə etmək üçün stasionar qatılıqlar üsulundan istifadə edək.

Reaksiya başlanmasından müəyyən vaxt keçdikdən sonra hidrogen və brom atomlarının əmələgəlmə sürətləri onların sərfolma sürətlərinə bərabər olur və sistemdə stasionar hal yaranır.

Stasionar halda  $\frac{d[Br]}{dt} = 0$  və  $\frac{d[H]}{dt} = 0$  ölçüduğundan, (168) və (169) tənliklərini sıfıra bərabər edib alınan ifadələri toplamaqla Br atomlarının qatılığı hesablanır.

$$2k_1[Br_2] - k_2[Br][H_2] + k_3[H][Br_2] + k_4[H][HBr] + \\ - 2k_5[Br]^2 + k_2[Br][H_2] - k_3[H][Br_2] - k_4[H][HBr] = 0$$

Buradan

$$[Br]^2 = \frac{k_1}{k_5}[Br_2]$$

və ya

$$[Br] = \sqrt{\frac{k_1}{k_5}[Br_2]} \quad (170)$$

H atomlarının qatılığı (169) tənliyinə əsasən sistemin stasionarlıq halından tapılır.

$$k_2[Br][H_2] - k_3[H][Br_2] - k_4[H][HBr] = 0$$

Buradan

$$[H] = \frac{k_2[Br][H_2]}{k_3[Br_2] + k_4[HBr]} \quad (171)$$

(170) ifadəsindən Br atomlarının qatılığını (171)-də nəzərə alaq:

$$[H] = \frac{k_2[H_2]\sqrt{\frac{k_1}{k_5}[Br_2]}}{k_3[Br_2] + k_4[HBr]} \quad (172)$$

(170) və (172) tənliklərini nəzərə aldıqda (167) ifadəsini

aşağıdakı kimi yazmaq olar:

$$\frac{d[HBr]}{dt} = k_2[H_2] \sqrt{\frac{k_1}{k_5}} [Br_2] + \frac{k_2 k_3 [H_2][Br_2] \sqrt{\frac{k_1}{k_5}} [Br_2]}{k_3[Br_2] + k_4[HBr]} - \frac{k_2 k_4 [Br_2][HBr] \sqrt{\frac{k_1}{k_5}} [Br_2]}{k_3[Br_2] + k_4[HBr]}$$

Buradan

$$\frac{d[HBr]}{dt} = \frac{2k_2 k_3 [Br_2][H_2] \sqrt{\frac{k_1}{k_5}} [Br_2]}{k_3[Br_2] + k_4[HBr]}$$

Bu ifadənin surət və məxrəcini  $k_4[Br_2]$ -yə bölək:

$$\frac{d[HBr]}{dt} = \frac{2k_2 \frac{k_3}{k_4} [H_2] \sqrt{\frac{k_1}{k_5}} [Br_2]}{\frac{k_3}{k_4} + \frac{[HBr]}{[Br_2]}} \quad (173)$$


(173) tənliyində

$$2k_2 \left(\frac{k_1}{k_5}\right)^{\frac{1}{2}} m = k_o \quad (174)$$

və  $\frac{k_3}{k_4} = m$  ilə işarə etdikdə (166) tənliyi alınır.

Beləliklə, (1-5) reaksiyalarının tənliklərindən təcrübi nəticələrə əsasən çıxarılmış tənliyi almaq olur. Bu nəticə HBr-un bəsit maddələrdən alınmasında qəbul edilmiş mexanizmin düzgün olduğunu göstərir. Lakin HBr-un bəsit maddələrdən alınmasında başqa mexanizm götürməklə də (166) tənliyini almaq mümkündür. Buna görə də belə hallarda istifadə olunan mexanizmin düzgünlüyünü yoxlamaq üçün ayrı-ayrı mərhələlərdə məhz bu və digər reaksiyanın getdiyini sübüt etmək lazımdır.

$\frac{k_1}{k_5}$  nisbəti



reaksiyasının tarazlıq sabitidir ( $K_{tar} = \frac{k_1}{k_5}$ ). (174)-dən  $k_2$ -ni tapaqlı:

$$k_2 = \frac{k_0}{2K_{tar}^{1/2} \cdot m}$$

Onda  $k_0$  və  $m$ -in qiymətlərini təcrübədə alınmış (166) tənliyindən,  $K_{tar}$ -ın qiymətini isə məlumat kitabından götürməklə  $k_2$ -ni hesablamalı olar.

## § 20. Məhlullarda gedən reaksiyalar

(24)


Qazlarda gedən kimyəvi reaksiyalardan fərqli olaraq, məhlullarda gedən kimyəvi reaksiyaların nəzəri izahı xeyli mürəkkəbdür. Bu onunla izah olunur ki, mayelərdə molekullar bir-birinə daha yaxın olduğundan, reagent molukullarının bir-biri ilə, həmçinin onlarla həllədici molekulları və reaksiyada iştirak etməyən kənar maddə molekulları arasındaki qarşılıqlı təsir qüvvələrinin zəif olmasını və ya heç olmamasını (qazlarda çox vaxt belə qəbul edilir) qəbul etmək olmaz. Məhlullarda gedən müxtəlisf növ reaksiyaların sürətlərinin təcrübədə müşahidə olunan qanuna uyğunluqları fərqlidir. Onların bəzilərində həllədici reaksiya sürətinə güclü təsir edir. Kənar maddələr isə reaksiyanı sürətləndirir, ləngidir və ya ona təsir etmir. Məhlullarda reaksiyanın təcrübə sürəti onun aktiv toqqışmalar nəzəriyyəsinə əsasən hesablanmış sürətinin qiymətindən əsaslı fərqlənə bilər. Məsələn, sterik əmsal ionlar arasında gedən reaksiyalarda vahiddən xeyli böyük, Menşutkin reaksiyalarında isə vahiddən xeyli kiçik olur.

Həllədici molekulları başlangıç maddə hissəcikləri və aktiv komplekslə qarşılıqlı təsirdə olub onları solvatlaşdırır. Solvatlaşma prosesinin özbaşına getməsi nəticəsində solvatlaşmış hissəciklərin enerjisi azalır. Nəticədə aktivləşmə enerjisi dəyişir. Əgər başlangıç maddə hissəciklərinin solvatlaşması aktiv kompleksin solvatlaşmasından qüvvətli olarsa, onda aktivləşmə enerjisi artır, reaksiyanın sürəti isə azalır. Aktiv kompleks qüvvətli solvatlaşdırıcı isə, əksinə, aktivləşmə enerjisi azalır, reaksiyanın sürəti isə

artır.


Məhlulda gedən reaksiyaları sürətlərinə görə dörd qrupa bölmək olar:

(1) Ani reaksiyalar ( $P \rightarrow \infty$ ). Bu reaksiyalar əsasən ionlar arasında müşahidə olunur:




Ani reaksiyalarda hər bir toqquşma effektiv olur, energetik baryerin hündürlüyü sıfır olur və reaksiya zamanı mürəkkəb ionlarda kovalent rabitələrcə dəyişiklik baş vermir. Bu reaksiyaların sürəti reaksiyaya daxil olan maddələrin diffuziya sürətindən və sistemin qarışdırılma intensivliyindən asılıdır;

(2) Sürətli reaksiyalar ( $1 < P < 10^8$ ). Bu mürəkkəb ionlar (bu zaman onlarda kovalent rabitələrin dəyişməsi müşahidə olunur) və bəzi molekullar arasında gedən reaksiyalardır. Məsələn,



Sürətli reaksiyaların təcrübi sürətlərinin qiymətləri onların toqquşmalar nəzəriyyəsindən hesablanan qiymətlərindən böyük olur;

(3) Normal reaksiyalar ( $P \approx 1$ ). Bu reaksiyaların təcrübi sürətləri toqquşmalar nəzəriyyəsinə əsasən hesablanmış sürətlərinə bərabər olur. Məsələn,



Normal reaksiyaların məhlullarda hesablanmış aktivləşmə enerjilərinin qiymətləri həmin reaksiyaların cəz fazasındaki aktivləşmə enerjilərindən kiçik olur. ( $E \approx 85 \text{ kC/mol}$ );

(4) Yavaş gedən reaksiyalar ( $10^{-11} < P < 1$ ). Bu reaksiyalar 1887-ci ildə Menşutkin tərəfindən müşahidə olunmuşdur. Məsələn,



Yavaş reaksiyaların təcrübədən təyin olunmuş sürətləri toqquşmalar nəzəriyyəsinə əsasən hesablanmış sürətlərindən kiçik olur.

Təcrübə göstərir ki, məhlullarda gedən reaksiyaların sürətləri həllədicilərin dielektrik nüfuzluğundan və onların kimyəvi aktivliklərindən asılıdır.

## § 21. Əlaqəli (qoşulmuş) reaksiyalar. Kimyəvi induksiya


Əlaqəli reaksiyalar ən geniş yayılmış reaksiyalardır. N.A.Şilov əlaqəli reaksiyaları ətraflı tədqiq etmiş və bu proseslərin kinetikasının xüsusiyyətlərini öyrənmişdir.

Sistemdə özbaşına gedən reaksiya həmin sistemdə başqa reaksiyanın getməsinə səbəb olarsa, bu hadisə kimyəvi induksiya adlanır. İki reaksiyadan biri, ancaq birinci reaksiya getdikdə mümkün olarsa, belə reaksiyalar əlaqəli reaksiyalar adlanır. Tutaq ki, sistemdə aşağıdakı proseslər gedir:






Birinci reaksiya sistemdə ikinci reaksiyanın gedib-getməməsindən asılı olmayaraq özbaşına gedir. İkinci reaksiya isə ancaq birinci reaksiya getdikdə gedir. Ona görə də bu reaksiyalar əlaqəli reaksiyalardır. Əlaqəli reaksiyalara misal olaraq  $\text{Fe}^{2+}$  ionları iştirakında benzolun  $\text{H}_2\text{O}_2$  ilə oksidləşməsini göstərmək olar. Təcrübə göstərir ki, benzol  $\text{H}_2\text{O}_2$  ilə bilavasitə oksidləşmir. Lakin sistemdə  $\text{Fe}^{2+}$  ionları olduqda benzolun difenilə və fenola oksidləşməsi müşahidə olunur. Bu oksidləşmə reaksiyası induksiya olunmuş reaksiyadır. Beləliklə, hər iki reaksiya əlaqəli olur, birinci reaksiya ikincini induksiya edir.

Baxılan halda proseslərin mexanizmi məlumdur.  $\text{Fe}^{2+}$  ionlarının təsirilə aktiv hissəcik-  $\text{OH}^-$  radikalı əmələ gəlir:



Məhz  $\text{OH}^-$  radikalı benzolla reaksiyaya girərək ondan hidrogen atomu qopararaq  $\text{C}_6\text{H}_6$  molekulunu aktiv fenil radikalına çevirir.  $\text{C}_6\text{H}_5$  radikalı digər  $\text{C}_6\text{H}_5$  radikalı ilə difenil,  $\text{OH}^-$  radikalı ilə isə fenol əmələ gətirir:



Beləliklə, qoşulmanın mahiyyəti hər iki prosesdə iştirak edən aktiv aralıq birləşmələrdir. Əmələ gəlməsidir.

Başlangıç maddələrin birilə reaksiyaya girən və digər başlangıç maddənin reaksiyaya girməsinə səbəb olan maddə induktor, induktorla reaksiyaya girən maddə aktor, ancaq kimyəvi induksiya olduqda reaksiyaya girən başlangıç maddə akseptor adlanır. Baxdığımız misalda  $\text{Fe}^{2+}$  ionları induktor,  $\text{H}_2\text{O}_2$  aktor, benzol isə akseptordur.

Əgər aralıq birləşməni M ilə işaret etsək, cəndə əlaqəli reaksiyanı aşağıdakı ümumi sxemlə göstərmək olar:



N.A.Şilov əlaqəli reaksiyaları induktorun qatılığının zaman-dan asılılığına əsasən üç qrupa bölmüşdür:

- 1) induktorun qatılığı zamandan asılı olaraq azalır;
- 2) induktorun qatılığı dəyişmir (katalitik reaksiyalar);
- 3) induktorun qatılığı artır (avtokatalitik reaksiyalar).

Əlaqəli reaksiyaların kinetikası çox müraciətli və bu kur-sda baxılmır.

İnduktorla katalizatorun əsas prinsipal fərqi ondan ibarətdir ki, katalizatordan fərqli olaraq induktor reaksiya zamanı sərf olunur.

## FƏSİL 5

### KATALİTİK REAKSİYALAR. HOMOGEN KATALİZ

#### § 22. Kataliz haqqında ümumi məlumat

(26) (28)

Temodinamik ınümkün olan reaksiyaların əksəriyyəti çox kiçik sürətlə gedir. Bunlardan bəzilərinin sürəti sistemə müəyyən maddə əlavə etdikdə artır. Məsələn, saxarozanın təmiz suda hidrolizi çox yavaş sürətlə gedir. Lakin bu sistemə az miqdardır turşu əlavə etdikdə reaksiyanın sürəti kəskin artır.

Bəzi maddələrin təsiri nəticəsində reaksiya sürətinin dəyişməsi kataliz, belə maddələr katalizatorlar, katalizatorların iştirakı ilə gedən reaksiyalar isə katalitik reaksiyalar adlanır. Katalizatorun reaksiyada iştirak etməsinə baxmayaraq, onun kimyəvi tərkibi və miqdarı reaksiyanın sonunda dəyişməz qalır. Bu, katalitik reaksiyaların əsas xüsusiyyətlərindəndir.

Katalizatorun iştirakı sistemdə yeni elementar reaksiyaların getməsi üçün şərait yaradır. Katalizator başlangıç maddələrin birləşmə, ya da hər ikisilə kimyəvi qarşılıqlı təsirdə olaraq aralıq birləşmə (aktiv kompleks) əmələ gətirir. Bu birləşmə kimyəvi çevrilmədən sonra reaksiya məhsullarına çevrilir və katalizator regenerasiya olunur (sərbəst halda ayrılır). Katalizator yenidən başlangıç maddələrlə reaksiyaya girir. Katalizatorla başlangıç maddələr arasında əmələ gələn aralıq birləşmədəki kimyəvi rabitənin təbiəti alınan reaksiya məhsullarındakı kimyəvi rabitənin təbiətindən fərqli olur.

Reaksiyaya daxıl olan maddə və katalizator eyni fazada olarsa, belə kataliz homogen (məhlulda, yaxud qaz qarışığında gedən katalitik reaksiyalı), müxtəlisf fazalarda olarsa, heterogen kataliz adlanır.

Heterogen katalizdə reaksiya katalizator və reaksiyaya daxil olan maddələrin əmələ gətirdikləri fazalararası sərhəddə gedir. Katalizator reaksiya sürətini artırarsa, bu müsbət kataliz, azaldarsa, mənfi kataliz (ingibitorlaşma) adlanır. Hal-hazırda kataliz dedikdə yalnız müsbət kataliz nəzərdə tutulur. Əgər reaksiya məhsullarından biri katalizator olarsa, onda reaksiya avtokataliz

tik reaksiya, bu hadisə issə avtokataliz adlanır.

Sistemə müyyən maddə əlavə etdikdə reaksiya sürətinin artmasını həmişə kataliz adlandırmaq olmaz. Məsələn,  $\text{Cl}_2$  və  $\text{H}_2$  qarışığına cüzi miqdardan natrium buxarı əlavə etdikdə reaksiyanın sürəti kəskin artır və reaksiya partlayışla nəticələnir. Burada natrium xlorla reaksiyaya girərək sərf olunur və reaksiyanın sonunda  $\text{NaCl}$ -a çevrilir. Buna görə də natrium bu reaksiya üçün katalizator olmayıb, inisiator rolunu oynayır.

Katalizator kimyəvi reaksiyanın tarazlıq sabitinin qiymətinə təsir göstərmir. Bunu sübut etmək üçün eyni reaksiyanı standart şəraitdə katalizator iştirakı ilə və katalizatorsuz aparmaq kifayətdir. Hər iki halda başlangıç maddələr və reaksiya məhsulları eyni olduqda bu reaksiyaların izobar potensiallarının dəyişməsi də eyni olur. Bu, izobar potensialın hal funksiyası olması ilə əlaqədardır. Buna görə də standart izobar potensialın dəyişməsilə reaksiyanın tarazlıq sabiti arasında asılılıqdan

$$\Delta G^\circ = -RT \ln K_p$$

göründüyü kimi, katalizatorun reaksiyada iştirakı onun tarazlıq sabitinin qiymətinə təsir göstərmir. Öks halda termodinamikanın ikinci qanunu pozulmuş olardı. Eyni reaksiya müyyən şəraitdə katalizator iştirakı ilə və katalizatorsuz getdikdə izobar potensialın dəyişməsinin hər iki halda eyni olması katalitik reaksiyanı əlaqəli reaksiyalardan fərqləndirən əsas əlamətlərdən biridir.

Tarazlıq sabitinin düz və eks istiqamətlərdə gedən reaksiyaların sürət sabitlərinin nisbətinə bərabər olması və katalizator iştirakı ilə tarazlıq sabitinin qiymətinin dəyişməməsi katalizatorun düz və eks istiqamətlərdə gedən reaksiyaların sürətlərini eyni dərəcədə dəyişməsini göstərir. Katalizator ancaq tarazlıq halının yaranmasını sürətləndirir.

Məlum olduğu kimi, reaksiyanın cıxımı reaksiyanın tarazlıq sabitinin qiymətindən asılıdır. Bildiyimiz kimi, ekzotermik reaksiyaların tarazlıq sabitinin qiyməti temperaturun yüksəlməsilə azalır (endotermik reaksiyalarda isə eksinə). Buna görə ekzotermik reaksiyanın otaq temperaturundakı tarazlıq sabitinin qiymətinə onun yüksək cıxımı uyğun gəlir. Lakin eksər reaksiyaların sürəti bu temperaturda çox kiçik olduğundan onları hətta müş-

hidə etmək olmur. Buna görə də, bu temperaturda gedən reaksiyaları praktik məqsədlər üçün istifadə etmək olmur və onlar yüksək temperaturlarda aparılır.

Sənayedə aparılan reaksiyaların eksəriyyəti istiliyin ayrılması ilə gedir. Belə reaksiyaların tarazlıq sabitinin qiyməti və bununla əlaqədar reaksiyanın çıxımı temperaturun yüksəlməsilə azaldığından, reaksiyanın çıxımını artırmaq üçün bu reaksiyalar katalizator iştirakı ilə risbətən aşağı temperaturlarda aparılır.

Qeyd olunduğu kimi, reaksiya gedişində katalizatorun kimyəvi tərkibi dəyişikliyə uğramır. Lakin katalitik reaksiyalarda kristallaşma, amorflaşma və s. proseslərin təsirilə katalizatorun səthinin quruluşunu, bəzən isə aşqarla və hətta reaksiyada iştirak edən maddələrlə katalizator arasında əlavə reaksiyaların getməsi nəticəsində katalizatorun tərkibinin dəyişməsi müşahidə olunur. Katalizatorun səthində gedən bu proseslərin onun katalitik xassəsilə heç bir əlaqəsi olmur. Belə proseslərin katalizatorun səthində getməsi onun aktivliyini aşağı salır. Bu hadisə katalizatorun «köhnəlməsi», «qocalması» və ya «yorulması» adlanır.


Müxtəlif katalizatorlar bir reaksiyanın, bir qrup reaksiyanın, yaxud müxtəlif sinif reaksiyaların sürətinə təsir göstərə bilir. Məsələn, etilen oksidi ancaq gümüş katalizatoru iştirakı ilə alınır, üzvi maddələrin oksidləşməsində isə nəcib metallardan istifadə olunur. Nikel katalizatoru üzvi maddələrin hidrogenləşməsi, vanadium 5-oksid isə onların oksidləşməsi reaksiyalarında istifadə olunur.

Müxtəlif sinif reaksiyaların sürətinə təsir göstərən katalizatorlar universal katalizatorlar adlanır. Belə katalizatorlara misal üzvi maddələrin hidrogenləşnəsi, oksidləşməsi və s. reaksiyalara katalitik təsir göstərən platin katalizatorunu göstərmək olar. Hidrogen ionları da universal katalizatorlara aiddir. Hidrogen ionları hidroliz, izomerləşmə, aklilləşmə və s. reaksiyalarda katalitik təsir göstərir.

Katalizatorun əsas xəssələrindən biri onların seçicilik qabiliyyətinə malik olmasıdır. Eyni başlangıç maddələr bir neçə reaksiya üzrə müxtəlif reaksiya məhsullarına çevrilə bildiyi halda, katalizatorun bu reaksiyalardan ancaq birinin sürətini əsaslı yüksəltməsi katalizatorun spesifik təsiri, yaxud onun seçiciliyi adla-

nır.


Müxtəlif katalizatorlardan istifadə etməklə eyni başlanğıc maddələrdən müxtəlif reaksiya məhsulları almaq mümkündür. Məsələn, müxtəlif katalizatorların iştirakı ilə etil spirtini müxtəlif reaksiya məhsullarına çevirmək olar. Bunu sxematik belə göstərmək olar:




Yadda saxlamaq lazımdır ki, katalizator ancaq termodinamik mümkün reaksiyanın sürətinə təsir edir və heç də həmişə termodinamik əlverişli reaksiyanın sürətini artırır. Termodinamik mümkün olmayan reaksiyaları katalizator tətbiq etməklə aparmaq mümkün deyil. Hal-hazırda müəyyən reaksiya üçün yüksək aktivlik və seçiciliyə malik katalizatorları qabaqcadan seçmək mümkün deyildir. Bu katalizin ümumi nəzəriyyəsinin olmaması ilə əlaqədardır. Buna görə də müəyyən reaksiya üçün katalizator əsasən təcrübə yolla seçilir.

### 23. § 23. Homogen kataliz

Qeyd oldunduğu kimi, homogen katalizdə başlanğıc maddələr və katalizator eyni fazada olur. Homogen katalitik reaksiyalar qaz (buxar) fazasında və məhlullarda gedir. Qaz fazasında gedən homogen katalizə misal kamera üsulu ilə sulfat turşusunun alınmasında NO-nun iştirakı ilə SO<sub>2</sub>-nin oksidləşməsini göstərmək olar. Bu zaman aşağıdakı reaksiyalar gedir:





Göründüyü kimi, reaksiya gedişində NO regenerasiya olunur və  $\text{SO}_2$ -nin oksidləşməsi reaksiyasının stekiometrik tənliyində iştirak etmir.


Homogen katalitik reaksiyaların əsas xüsusiyyətlərindən biri onların sürətinin katalizatorun qatılığı ilə mütənasib dəyişməsidir ki, bu da katalizatorun bilavasitə reaksiyada iştirak etdiyini göstərir.

Homogen katalizdə vahid həcmdə katalizatorun bir moluna uyğun aktivlik onun xüsusi aktivliyi ( $a$ ) adlanır.

$$a = \frac{A}{c_k} = \frac{v_k}{c_k}$$


burada, A - katalizatorun aktivliyi,  $c_k$  - onun qatılığı,  $v_k$  - katalizator iştirak etdikdə reaksiyanın sürətidir.

23-cü şəkildə müəyyən reaksiya üçün katalizatorun iştirak etmədiyi (1-əyrisi) və iştirak etdiyi (2- əyrisi) halların enerji baryerləri göstərilmişdir. 2-əyrisi katalizatorun reaksiyanın iştirqamətini dəyişmədiyi hal üçün doğrudur. Katalizator reaksiyanın iştirqamətini dəyişdikdə 3-əyrisi alınır. Bu reaksiya ancaq katalizator ilə gedir. Homogen katalizdə katalizatorun reaksiyanın gedişinə təsir mexanizmini yüksək reaksiyayagirmə qabiliyyətinə malik aralıq birləşmələrin əmələ gəlməsi ilə əlaqədardır. Katalizatorun aralıq birləşmədə iştirakı aralıq kompleksdə atomlararası rabiṭə enerjisinin azalmasına və bu rabiṭələrin qırılmasının asanlaşmasına səbəb olur. Katalitik reaksiyalarda aktivləşmə enerjisinin azalması və reaksiya sürətinin artması da bununla izah olunur. Homogen katalizdə katalizatorun iştirakı reaksiyanın kinetik tənliyini mürəkkəbləşdirir.




Şəkil 23. Homogen qeyri-katalitik və katalitik reaksiyalarda potensial enerjinin reaksiyanın koordinatində asılılığı


Fərz edək ki, sistemdə katalizatorsuz aşağıdakı bimolekulyar reaksiya gedir.



Tutaq ki, bu reaksiya katalizator iştirakında gedir və katalizator hər iki başlangıç maddə ilə aktiv kompleks əmələ gətirir. Birinci mərhələdə əmələ gələn aktiv kompleks başlangıç maddələr (A, B) və katalizatorla (K) tarazlıqda olur.



İkinci mərhələdə aktiv kompleks reaksiya məhsullarına və katalizatora parçalanır.



Katalizator iştirak etdiqdə raksiyanın ümumi sürəti (176) və (177) reaksiyalarının sürətlərindən asılıdır. (176) reaksiyasının sürəti (177) reaksiyasının sürətindən böyük olduqda raksiyanın ümumi sürəti (177) reaksiyasının sürətilə, (176) reaksiyasının sürəti (177) reaksiyasının sürətindən kiçik olduqda isə raksiyanın ümumi sürəti (176) reaksiyanın sürətilə təyin olunur.

(176) və (177) reaksiyalarının sürətləri katalizator iştirak etməyən (175) reaksiyaların sürətindən dəfələrlə böyük olur. De-məli, reaksiya sürətinə katalizatorun təsiri aralıq birləşmələrin (aktiv kompleksin) yaşama müddətindən asildir. Homogen katalizdə aralıq birləşmələr əksər halda sistemdən kənarda mövcud olmayan, ancaq kataliz zamanı əmələ gələn davamsız birləşmələrdir. Lakin bəzi sistemlərdə aralıq birləşmələri fərdi maddə həlində ayırmak mümkündür. Əksər hallarda belə birləşmələrin sistemdə əmələ gəlməsi haqqında çıxarılan nəticə sistemin fiziki və fiziki-kimyəvi xassələrinin ölçülməsinə əsaslarıdır.

(176) tənliyindən sistemin tarazlıq halı üçün aşağıdakı bərabərliyi yazmaq olar.

$$k_1 c_A c_B (c_K - c_{ABK^*}) = k_2 c_{ABK^*}$$

burada,  $k_1$  və  $k_2$  – düz və eks istiqamətlərdə gedən reaksiyaların sürət sabitləri,  $c_K$  -katalizatorun ümumi,  $c_{ABK^*}$  - aktiv kompleksin,  $(c_K - c_{ABK^*})$  – isə katalaizatorun sərbəst haldakı (aralıq birləşmənin tərkibinə daxil olmayan) qatılıqlarıdır.

Axırıncı ifadədən aralıq birləşmənin (aktiv kompleksin) qatılığını tapaqlıq:

$$c_{ABK^*} = \frac{k_1 c_A c_B c_K}{k_2 + k_1 c_A c_B}$$

(177) tənliyindən reaksiyanın sürəti üçün yazmaq olar:

$$-\frac{dc_A}{dt} = k_3 c_{ABK^*}$$

Bu iki ifadədən alarıq:

$$-\frac{dc_A}{dt} = \frac{k_1 k_3 c_A c_B c_K}{k_2 + k_1 c_A c_B} \quad (178)$$

Bu tənliyin sağ tərəfinin surət və məxrəcini  $k_2$ -yə bölsək və

$K_c = \frac{k_1}{k_2}$  olduğunu nəzərə alsaq, onda alarıq:

$$\boxed{-\frac{dc_A}{dt} = \frac{K_c k_3 c_A c_B c_K}{1 + K_c c_A c_B}} \quad (179)$$

burada,  $K_c$  – tarazlıq sabitidir.

(178) tənliyini sadələşdirmək üçün xüsusi hallara baxaq.

1. Əgər (176) reaksiyasında tarazlıq aktiv kompleksin əmələ gəlməsi istiqamətinə sürüşərsə,  $k_1 \gg k_2$  və  $k_1 c_A c_B \gg k_2$  olur. Onda (178) ifadəsindən alınırlıq:

$$-\frac{dc_A}{dt} = k_3 c_K \quad (180)$$

Bu halda katalizator tamamilə aralıq birləşmənin tərkibinə daxil olur və reaksiyanın sürəti onun qatılığından asılı olaraq dəyişir.

(180) tənliyindən göründüyü kimi belə hallarda reaksiyanın

tərtibi başlanğıc maddələrə görə sıfıra bərabərdir.

2. (176) reaksiyasında tarazlıq başlanğıc maddələr istiqamətinə sürüşərsə,  $k_2 \gg k_{1,2}$  alınır. Onda (178) tənliyindən aşağıdakı ifadəni yazmaq olar:


$$-\frac{dc_A}{dt} = \frac{k_1 k_3}{k_2} c_A c_B c_K \quad (181)$$

Bu halda reaksiyanın başlanğıc maddələrə görə tərtibi ikiyə bərabərdir.

(179–181) ifadələrindən göründüyü kimi, baxılan hallarda reaksiyanın sürəti katalizatorun qatılığı ilə mütənasib olaraq dəyişir. Qeyd etmək lazımdır ki, katalizatorun yüksək qatılıqlarında reaksiyanın sürəti göstərilən tənliklərə deyil, müxtəlif fiziki qanuna uyğunluqlara tabe olur.

Homogen katalitik reaksiyalar üçün kiretik tənlikləri reaksiyanın başqa mexanizmlərdən də tapmaq olar.

Fərz edək ki, katalizator başlanğıc maddələrdən birilə reaksiyaya daxil olub aktiv kompleks əmələ gətirir. Sonra isə aktiv kompleks ikinci bişlangıç maddə ilə reaksiyaya girib katalizatora və reaksiya məhsullarına çevrilir.



Aktiv kompleks (182) reaksiyası üzrə alınır, (183) reaksiyada isə sərf olunur. Cənə görə onun qatılığının dəyişməsi üçün aşağıdakı kinetik tənliyi yazmaq olar:

$$\frac{dc_{AK^*}}{dt} = k_1 c_A (c_K - c_{AK^*}) - k_3 c_{AK^*} c_B \quad (184)$$

Sistemdə stasionar halin yaranmasını qəbul edərək axırıncı tənlikdən aktiv kompleksin qatılığını tapaqlıq. Stasionar halda  $\frac{dc_{AK^*}}{dt} = 0$  olduğundan (184) tənliyindən alarıq:

$$k_1 c_A c_K - k_1 c_A c_{AK^*} - k_3 c_{AK^*} c_B = 0$$

**Buradan**

$$c_{AK} = \frac{k_1 c_A c_K}{k_1 c_A + k_3 c_B} \quad (185)$$

Reaksiyanın sürəti üçün (9) ifadəsinə əsasən yazmaq olar.

$$-\frac{dc_A}{dt} = k_3 c_{AK} c_B$$

(185) ifadəsinə axırıcı tənlikdə nəzərə alsaq onda reaksiyanın sürətini aşağıdakı kimi ifadə etmək olar:

$$-\frac{dc_A}{dt} = \frac{k_1 k_3 c_A c_B c_K}{k_1 c_A + k_3 c_B} \quad (186)$$

$k_1 c_A \gg k_3 c_B$  olduqda axırıcı ifadədən

$$-\frac{dc_A}{dt} = k_3 c_B c_K \quad (187)$$

$k_3 c_B \gg k_1 c_A$  olduqda sə

$$-\frac{dc_A}{dt} = k_1 c_A c_K \quad (188)$$

alınır. (179–181) və (186–188) tənliklərindən görünür ki, homogen katalizdə gedən reaksiyanın mexanizmindən asılı olmayaraq reaksiyanın sürəti katalizatorun qatılığı ilə mütənasib olaraq dəyişir. Bu qayda təcrübədə təsdiq olunur. Qeyd edək ki, homogen kataliz üçün başqa mexanizmlər də təklif etmək olar.

Reaksiyanın kinetik tənliyini təcrübədə təyin edib, onu təklif olunan müxtəlif mexanizmlərdən alınan tənliklərlə müqayisə etməklə reaksiyanın mexanizmi və aktiv kompleksin tərkibi haqqında müəyyən fikir söyləmək mümkündür.

Aralıq birləşmələrin sayı artdıqca alınan kinetik tənliklər mürəkkəbləşir.


Bələliklə, homogen katalizdə kinetik tənliyi tarazlıq və stationar qatılıqlar üsullarından istifadə etməklə almaq olur.

Hidrogen-peroksidin sulu məhlulda  $\text{Cr}_2\text{O}_7^{2-}$ ,  $\text{WO}_4^{2-}$ ,  $\text{MoO}_4^{2-}$ ,  $\text{Fe}^{2+}$ ,  $\text{Fe}^{3+}$  və s. ionlarının katalitik təsirilə parçalanmasından alınan təcrubi nəticələrə əsasən Şpitalski homogen katalizin nəzəriyyəsinin əsaslarını işləyib hazırlamışdır. Bu nəzəriyyəyə görə:

- 1) katalizator reaksiyaya daxil olan maddələri yüksək reaksiya qabiliyyətinə malik aktiv kompleksə çevirir;
- 2) aralıq birləşmənin əmələ gəlməsi dönən və böyük sürətli prosesdir;
- 3) aktiv kompleksin reaksiya məhsullarına və katalizatora parçalanması yavaş sürətli prosesdir;
- 4) reaksiyanın ümumi sürəti aktiv kompleksin qatılığı ilə mütənasib dəyişir.

İndi də baxduğumuz mexanizmlərdən istifadə edərək saxarozanın hidrogen ionlarının iştirakı ilə hidrolizini nəzərdən keçirək.

Qeyd olunduğu kimi, homogen katalizdə əmələ gələn aralıq birləşmələri çox vaxt bilavasitə müşahidə etmək mümkün olmur. Hidrogen ionlarının iştirakı ilə saxarozanın hidrolizini belə katalitik reaksiyalara misal göstərmək olar. Təcrübə göstərir ki, saxaroza suda həll edildikdə uzun müddət dəyişikliyə uğramır. Lakin bu məhlula turşu əlavə etdikdə saxaroza aşağıdakı reaksiya üzrə hidroliz edir.




Müəyyən edilmişdir ki,  $\text{H}^+$  ionlarının qatılığı reaksiya gedisində sabit qalır. Bu  $\text{H}^+$  ionlarının katalizator rolu oynadığını göstərir. Hidrogen ionlarının qatılığı dəyişdikdə (189) reaksiyasının sürəti dəyişir və  $\text{H}^+$  ionlarının müəyyən qatılığında reaksiyanın sürəti sabit qalır.

Təcrübə göstərir ki, bu reaksiyanın sürəti birinci tərtib reaksiyanın kinetik tənliyinə tabe olur.

Bu nəticə reaksiya tənliyinə uyğun gəlmir. Alınan nəticələri saxarozanın hidrogen ionlarının iştirakı ilə hidrolizi reaksiyasının sürətinin qatılıqdan asılılığını tarazlıq, yaxud stasionar qatılıqlar üsulundan istifadə edərək tapmaq olar.

Fərz edək ki, birinci mərhələdə saxapoza protonlaşır və sistemdə ani vaxtdan sonra tarazlıq yaranır.



İkinci mərhələdə protonlaşmış saxaroza molekulları hidrolizə

uğrayır.



(190) reaksiyasının sürəti (191) reaksiyasının sürətindən əsaslı böyük olduğundan, (189) reaksiyasının sürəti (191) reaksiyasının sürətilə təyin olunur.

$$v_1 = k_3[(C_{12}H_{22}O_{11})H^+][H_2O] \quad (192)$$

Sistemdə protonlaşmış saxarozanın qatılığını təyin etmək mümkün deyil. Orada görə (192) tənliyində bu qatılığı təcrübədə ölçülə bilən kəmiyyətlə əvəz etmək lazımdır. Bunun üçün tarazlıq üsulundan istifadə edək. (190) reaksiyası üçün tarazlıq sabitinin ( $K$ ) ifadəsini yazaq

$$K = \frac{k_1}{k_2} = \frac{[(C_{12}H_{22}O_{11})H^+]}{[C_{12}H_{22}O_{11}][H^+]}$$

Buradan protonlaşmış saxarozanın qatılığı

$$[(C_{12}H_{22}O_{11})H^+] = \frac{k_1}{k_2}[C_{12}H_{22}O_{11}][H^+]$$

olar. Bu ifadəni nəzərə alaraq (192) tənliyini aşağıdakı kimi yazımaq olar:

$$v = \frac{k_1 k_3}{k_2}[C_{12}H_{22}O_{11}][H^+][H_2O] \quad (193)$$

Bu tənliyə görə reaksiya üçüncü tərtibdir. İlk baxışda (193) tənliyi təcrübi nəticələrlə ziddiyət təşkil edir (təcrübəyə görə reaksiyanın tərtibi vahidə bərabərdir). Lakin reaksiya gedişində hidrogen ionlarıdır, və su molekullarının qatılığı (su artıq miqdarda götürüldüyündən) sabit qaldığı üçün bu zahiri ziddiyət aradan götürülür. Bunları nəzərə alsaq,

$$v = k[C_{12}H_{22}O_{11}] \quad (194)$$

burada,  $k' = \frac{k_1 k_3}{k_2}[H^+][H_2O]$  reaksiyanın zahiri sürət sabitidir.

Alınmış tənlik  $H^+$  ionlarının qatılığının (189) reaksiyasının sürətinə təsirini aycınlaşdırmağa imkan verir.  $H^+$  ionlarının qatılı-

lığı dəyişdikdə  $k'$ -in qiyməti dəyişir.

(194) tənliyini stasionar qatılıqlar üsulundan istifadə edərək də almaq olar. Bu zaman (189) reaksiyası getdikdə müəyyən vaxt keçdiğindən sonra sistemdə protonlaşmış saxarozanın qatılığının sabit qaldığı qəbul olunur.

Aralıq məhsulun  $[(C_{12}H_{22}O_{11})H^+]$  qatılığının vaxtdan asılı olaraq dəyişməsini (190) və (191) reaksiyalarına görə aşağıdakı kimi yazmaq olar:

$$\frac{d[(C_{12}H_{22}O_{11})H^+]}{dt} = k_1[C_{12}H_{22}O_{11}][H^+] - \\ - k_2[(C_{12}H_{22}O_{11})H^+] - k_3[(C_{12}H_{22}O_{11})H^+][H_2O] \quad (195)$$

Sistemdə stasionar hal yarandıqda aralıq məhsulun qatılığı sabit qaldığından yazmaq olar:

$$\frac{d[(C_{12}H_{22}O_{11})H^+]}{dt} = 0$$

Onda, (195) ifadəsindən

$$k_1[C_{12}H_{22}O_{11}][H^+] - k_2[(C_{12}H_{22}O_{11})H^+] - \\ - k_3[(C_{12}H_{22}O_{11})H^+][H_2O] = 0$$

alınar. Axırıncı ifadədən aralıq məhsulun qatılığını tapaq:

$$[(C_{12}H_{22}O_{11})H^+] = \frac{k_1[C_{12}H_{22}O_{11}][H^+]}{k_2 + k_3[H_2O]} \quad (196)$$

(196) tənliyindən istifadə edərək (192) tənliyini aşağıdakı kimi yaza bilərik:

$$v = \frac{k_1 k_3 [C_{12}H_{22}O_{11}][H^+][H_2O]}{k_2 + k_3[H_2O]} \quad (197)$$

Hidrogen ionlarının qatılığını sabit saxladıqda və suyun artıq miqdardında  $k_2 + k_3[H_2O]$  sabit qalır. Bunu nəzərə alsaq, (197) ifadəsindən (198) tənliyi alınır:

$$v = k'[C_{12}H_{22}O_{11}], \quad (198)$$

burada,

$$k' = \frac{k_1 k_3 [H^+][H_2O]}{k_2 + k_3[H_2O]}$$


Məhlulda gedən reaksiyaların çoxu homogen katalitik reaksiyalardır. Homogen katalizdə katalizatorun molekülləri sistemin bütün hissələrində bərabər paylanır.

Qaz fazasında gedən homogen katalitik reaksiyalara az təsadüf olunur. Bu, katalitik aktivliyə malik maddələri qızdırmaqla qaz fazasına keçirdikdə reaksiya gedən temperaturda həmin maddə moleküllerinin parçalanması ilə əlaqədardır.

Çox vaxt homogen katalitik reaksiyalar qaz fazasında zəncirvari mexanizmlə gedir. Belə reaksiyalara misal olaraq karbon 2-oksidin oksigenlə su buxarının cüzi miqdarının iştirakı ilə oksidləşməsini göstərmək olar. Reaksiya aktiv mərkəzlərin (oksigen atomunun  $\dot{\text{O}}$ ) yaranması ilə gedir.



Sistemdə su buxarı olmadıqda aktiv mərkəz aşağıdakı reaksiya üzrə məhv olur:



burada, M - üçüncü hissəcikdir.

Sistemdə su buxarı olduqda CO və O<sub>2</sub> arasında aşağıdakı zəncirvari reaksiya gedir:

1.  $\text{CO} + \text{O}_2 \rightarrow \text{CO}_2 + \dot{\text{O}}$
2.  $\text{H}_2\text{O} + \dot{\text{O}} \rightarrow 2\text{H}\dot{\text{O}}$
3.  $\text{CO} + \text{H}\dot{\text{O}} \rightarrow \text{CO}_2 + \dot{\text{H}}$
4.  $\text{O}_2 + \dot{\text{H}} \rightarrow \dot{\text{O}}\text{H} + \dot{\text{O}}$
5.  $\text{H}_2 + \dot{\text{O}} \rightarrow \dot{\text{O}}\text{H} + \dot{\text{H}}$
6.  $\text{CO} + \dot{\text{H}}\text{O} \rightarrow \text{CO}_2 + \text{H}$

7.  $\dot{H} + \dot{H} + M \rightarrow H_2 + M$
8.  $\dot{O} + \dot{O} + M \rightarrow O_2 + M$
9.  $\dot{H} + \dot{O}H + M \rightarrow H_2O + M$

Aktiv mərkəzlər ( $\dot{O}$ ,  $\dot{O}H$ ,  $\dot{H}$ ) müasir fiziki üsullarla (elektron paramaqnit rezonansı, infraqırmızı spektroskopiya və s.) müşahidə olunmuşdur. (1-6) reaksiyaları üzrə aktiv mərkəzlər yaranır və sərf olunur. Zəncirin qırılması (7-9) reaksiyaları üzrə gedir.

Qaz fazasında gedən bəzi reaksiyaların sürətinə reaksiya gedən qabın divarı katalitik təsir göstərir. Belə hallarda reaksiya homogen-heterogen reaksiya adlanır.

Reaksiya sürətinə qabın divarı təsir göstəridikdə:

- 1) reaksiya sürətinin temperatur əmsali (aktivləşmə enerjisi də) kiçik olur;
- 2) reaksiya şüşə (kvars) qabda getdikdə həmin qaba narın xırdalanmış şüşə (kvars) daxil etdikdə səthin artması hesabına reaksiyanın sürəti yüksəlir;
- 3) reaksiya gedən qabın divarının kimyəvi tərkibinin dəyişilməsi reaksiyanın sürətini dəyişir.


Məsələn, şüşə qabın divarı etilen və brom arasındaki reaksiyanın sürətinə katalitik təsir göstərir. Qabın divarını parafinla örtdükdə onlar arasında reaksiyanın getməsi müşahidə olunmur.

Bu əlamətlərə əsasən reaksiya gedişinə qədən divarının katalitik təsiri olub-olmamasını təyin etmək mümkündür.


Katalizatlor və reaksiyaya daxil olan maddələrin qarşılıqlı təsirinin təbiətindən asılı olaraq möhlulda gedən katalitik reaksiyləri üç qrupa ayırmak olar: 1) oksidləşmə-reduksiya katalizi, 2) turşu-əsas katalizi, 3) fermentativ kataliz.

Oksidləşmə-reduksiya-homogen katalizə misal sulu möhlulda hidrogen-peroksidin parçalanmasını göstərmək olar.

$H_2O_2$ -nin parçalanmasının yekun reaksiyasını aşağıdakı kimi yazmaq olar:



Sulu məhlulda  $\text{H}_2\text{O}_2$ -nin molibdat ionunun ( $\text{MoO}_4^{2-}$ ) təsirilə katalitik parçalanması




reaksiyaları üzrə gedir.

Reaksiya gedişində əmələ gələn bəzi aralıq maddələri fərdi faza halında ayırmaq mümkün olmuşdur.

### § 24. Turşu – əsas katalizi


Turşu və əsas iştirakı ilə reaksiya sürətinin artması turşu-əsas katalizi adlanır. Belə reaksiyalarda reaksiya sürətinin yüksəlməsi hidrogen (hidroksonium) və hidroksil ionlarının katalitik təsirilə əlaqədardır. Təcrübə göstərir ki, hidrogen ionları reaksiyaya katalitik təsir göstərdikdə onun sürəti hidrogen ionlarının qatılığından asılı olur. Belə hallarda sistemə tərkibində reaksiyaya katalitik təsir göstərən turşunun anionu olan duz əlavə etdikdə reaksiyanın sürəti artır. Bu hadisə ikinci duz effekti adlanır. Şübhəsiz ki, əlavə olunan duz turşunun dissosiasiya dərəcəsini ( $\text{H}^+$  ionlarının qatılığını) azaldır. Bu nəticə  $\text{H}^+$  ionu ilə yanaşı anionun katalitik aktivliyə malik olduğunu göstərir. Bəzən sistemə reaksiyaya katalitik təsir göstərən turşu ilə eyni anionu olmayan duz əlavə etdikdə də reaksiya sürətinin artması müşahidə olunur. Bu təcrubi nəticə birinci duz effekti adlanır.

Turşu – əsas katalitik reaksiyalarında katalizatorun təsiri başlangıç maddələrlə aktiv aralıq birləşmə əmələ gətirməsi və onun energetik cəhətdən elverişli reaksiyaya girərək reaksiya məhsulları və katalizatora çevrilənilə izah olunur. Reaksiyaya turşu katalitik təsir göstərdikdə birinci mərhələdə katalizatordan (turşudan - HA) proton reaksiyaya daxil olan maddələrdən birinə (S) keçərək onu protonlaşdırır.



Protonlaşmış aralıq birləşmə ( $\text{SH}^+$ ) ikinci mərhələdə reaksiya

məhsullarına çevrilir və proton ayrılır.




burada, D və R – reaksiya məhsullarıdır.

Brensted nəzəriyyəsinə görə özündən proton ayıran maddələr ( $\text{HCl}$ ,  $\text{H}_3\text{O}^+$ ,  $\text{CH}_3\text{COOH}$ ,  $\text{NH}_4^+$ ,  $\text{H}_2\text{O}$ ,  $\text{ROH}$ ) turşu, özünə proton birləşdirən maddələr isə ( $\text{OH}^-$ ,  $\text{CH}_3\text{COO}^-$ ,  $\text{NH}_3$ ,  $\text{H}_2\text{O}$ ) əsas adlanır. Beləliklə, Brenstedə görə elektroneytral moleküllər, müxtəlif yüksək kation və anionlar özlərini turşu və əsas kimi apara bilir.

Əsasi katalizdə başlangıç maddə ( $\text{SH}$ ) və əsas ( $\text{B}$ ) arasında protolitik reaksiya nəticəsində başlangıç maddənin deprotonlaşması gedir. Bu zaman proton katalizatora (əsasa) keçir.



Sonra isə maddənin deprotonlaşmış forması reaksiya məhsullarına çevrilir və katalizator (əsas) regenerasiya olunur.



Turşu və əsasların ümumiləşdirilmiş nəzəriyyəsinə görə turşu katalizində özündən proton verən, əsas katalizində özünə proton birləşdirən maddələri katalizator kimi istifadə etmək olar.

Turşu - əsas katalizində reaksiyanın sürəti birinci, eləcə də, ikinci mərhələnin sürətilə təyin oluna bilər.

Fərz edək ki, turşu katalizində birinci mərhələdə reaksiya tərəfləşmiş halına yaxın vəziyyətdə olur və reaksiyanın sürəti ikinci mərhələnin (limit mərhələsinin) sürətilə təyin olunur.



(201) reaksiyasında su artıq miqdarda iştirak etdiyindən reaksiyanın sürəti birinci tərtib reaksiyanın kinetik tənliyinə tabe olur. Bu reaksiyanın sürəti üçün yazmaq olar:

$$v = kc_{\text{SH}^+} \quad (202)$$

burada,  $k$  - turşu-əsas katalitik reaksiyاسının həqiqi sürət sabiti,  $c_{SH^-}$  - işə başlanğıc maddənin protonlaşmamış formasının qatılığıdır.

Reaksiyaya daxil olan maddənin başlanğıc qatılığının müəyyən hissəsi ( $\alpha$ ) protonlaşmış halda ( $SH^+$ ) olur.

$$\alpha = \frac{c_{SH^+}}{c_S^0}, \quad (203)$$

buradan

$$c_{SH^+} = \alpha c_S^0$$

Axırıncı ifadəni nəzərə almaqla (202) tənliyini aşağıdakı kimi yazmaq olar:

$$v = k \alpha c_S^0 = k_1 c_S^0,$$

burada,

$$k_1 = k \alpha, \quad (204)$$

$k_1$ -təcrübədə təyin olunan reaksiyanın effektiv (zahiri) sürət sabitidır.

$\alpha$  - ni başqa kəmiyyətlə ifadə etmək üçün (200) reaksiyاسının tarazlıq halından istifadə edək.

$$K_S = \frac{a_{SH^+} a_{H_2O}}{a_S a_{H_3O^+}} \quad (205)$$

burada,  $K_S$  - başlanğıc maddənin (S) əsaslıq sabiti,  $a_{SH^+}, a_{H_2O}, a_S, a_{H_3O^+}$  uyğun olaraq  $SH^+, H_2O, S$  və  $H_3O^+$ -in aktivliklərdir. S və  $SH^+$ -in aktivliklərini onların aktivlik əmsalları ( $f_S$  və  $f_{SH^+}$ ) ilə ifadə edək:

$$a_{SH^+} = f_{SH^+} c_{SH^+},$$

$$a_S = f_S c_S \quad (206)$$

burada,  $c_S$  - başlanğıc maddənin protonlaşmamış formasının qatılığıdır.

Onda (205) və (206) ifadələrindən alarıq:

$$K_S = \frac{c_{SH^+} f_{SH^+} a_{H_2O}}{c_S f_S a_{H_3O^+}} \quad (207)$$

Bu tənliyi aşağıdakı kimi yazaq:

$$K_S h_o = \frac{c_{SH^+}}{c_S} \quad (208)$$

burada  $h_o$  – mühitin turşuluğu adlanır və mühitin protonvermə qabiliyyətini göstərir.

$$h_o = \frac{f_S a_{H_3O^+}}{f_{SH^+} a_{H_2O}} \quad (209)$$

Duru məhlullarda hidrogen ionlarının qatılığı əvəzinə pH kəmiyyətindən istifadə edilməsinə uyğun olaraq, mühitin turşuluğu əvəzinə turşuluq funksiyasından istifadə olunur.

$$H_o = -\lg h_o \quad (210)$$

+  $H_o - a$  Qammetin turşuluq funksiyası deyilir.

$h_o$ -in böyük qiymətlərində  $\frac{c_{SH^+}}{c_S}$  nisbəti və əsasın protonlaşma dərəcəsi ( $\alpha$ ) yüksək olur.

Duru məhlullarda  $a_{H_2O} \approx 1$ ,  $f_S = f_{SH^+} \approx 1$ ,  $a_{H_3O^+} \approx c_{H_3O^+}$  olduğu üçün (209) tənliyindən

$$h_o = c_{H_3O^+},$$

(210) ifadəsindən isə  $H_o = pH$  alınır.

Başlangıç maddənin məhluldakı ümumi qatılığı

$$c_S^o = c_S + c_{SH^+}$$

olur. Bunu nəzərə alsaq, (203) ifadəsini aşağıdakı kimi yazmaq olar:

$$\alpha = \frac{c_{\text{SH}^+}}{c_S^0} = \frac{c_{\text{SH}^+}}{c_S + c_{\text{SH}^+}}$$

(208) tənliyindən  $c_{\text{SH}^+}$ -i tapaq

$$c_{\text{SH}^+} = K_S h_0 c_S$$

və yuxarıdakı tənlikdə yerinə yazaq

$$\alpha = \frac{K_S h_0 c_S}{c_S + K_S h_0 c_S}$$

Sonuncu ifadərin surət və məxrəcini  $c_s - \alpha$  bölsək, alarıq:

$$\alpha = \frac{K_S h_0}{1 + K_S h_0}$$

$\alpha$ -nın qiymətinin (204) tənliyində yerinə yazmaqla reaksiyanın zahiri sürət sabitinin qiyməti hesablanır.

$$k_1 = k\alpha = \frac{K_S h_0}{1 + K_S h_0} \quad (211)$$


$K_S h_0 \ll 1$  olduqda,  $1 + K_S h_0 \approx 1$  olduğundan

$$k_1 = k K_S h_0$$

olar. Bu ifadəni loqarifmləsək  
alrıq:

$$\lg k_1 = \lg k K_S + \lg h_0 = \lg k K_S + \lg K_S$$

Qəbul olunmuş mexanizm doğru olduqda  $\lg k_1 - H_0$  asılılığı düz xətt verir və bu xəttin bucaq əmsali  $-1 - \alpha$  bərabər olur ( $\operatorname{tg}\alpha = -1$ ) (şəkil 24). Qrafikdən  $\lg k K_S$  təyin edilir ( $\lg k K_S$  düz



Şəkil 24. Zahiri sürət sabitinin turşuluq funksiyasından asılılığı

xəttin ordinat oxundan kəsdiyi parçaya bərabərdir) və  $K_s$ -in məlum qiymətinə görə reaksiyanın həqiqi sürət sabitinin qiyməti hesablanır.  $K_{sh_0} \gg 1$  olduqda (211) tənliyindən alarıq:

$$k_1 \approx k$$


Bu halda təcrübədə tapılan  $k_1$ -in qiyməti əsaslıq sabitinin ( $K_s$ ) qiymətindən və mühitin turşuluğundan ( $h_0$ ) asılı olmur.  $K_{sh_0}$ -in vahidlə müqayisə olunacaq qiymətlərində (211) tənliyini aşağıdakı şəkildə yazaq:

$$\frac{1}{k_1} = \frac{1 + kK_S h_0}{kK_S h_0} = \frac{1}{k} + \frac{1}{kK_S} \frac{1}{h_0} \quad (212)$$

Bu ifadədən göründüyü kimi  $\frac{1}{k_1} - \frac{1}{h_0}$  asılılığı düz xətlə ifadə olunur (şəkil 25). Bu qrafikdən  $k$  və  $K_s$ -in qiymətləri hesablanır ( $\text{tg}\alpha = \frac{1}{kK_s}$ ).

Turşu - əsas katalizin dualistik nəzəriyyəsinə görə hidrogen və hidroksil ionları, anion, dissosiasiya etməmiş turşu, əsas və su molekulları reaksiya gedişinə katalitik təsir göstərir. Bu halda katalitik reaksiyanın sürəti sistemdəki katalizatorların iştirakı ilə gedən paralel reaksiyaların sürətlərinin cəminə bərabərdir.

$$v = [k_{H_3O^+} c_{H_3O^+} + k_{A^-} c_{A^-} + k_{OH^-} c_{OH^-} + k_{HA} c_{HA} + k_B c_B + k_{H_2O} c_{H_2O}] c_s \quad (213)$$



Şəkil 25. Zahiri sürət sabitinin mühitin turşuluğundan asılılığı

burada,  $k_{H_3O^+}$ ,  $k_{A^-}$ ,  $k_{OH^-}$ ,  $k_{HA}$ ,  $k_B$  və  $k_{H_2O}$  hidroksonium və hidroksil ionlarının, anionun, dissosiasiya etməmiş turşu, əsas və su molekullarının iştirakı ilə gedən reaksiyaların sürət sabitlərini,  $c_{H_3O^+}$ ,  $c_{A^-}$ ,  $c_{OH^-}$ ,  $c_{HA}$ ,  $c_B$ ,  $c_{H_2O}$  isə onların qatılığını göstərir. Turşunun böyük qatılıqlarında  $OH^-$ ,  $B^-$  və  $H_2O^-$ -nun təsirini nəzərə

almamaq olar. Onda (213) tənliyindən alarıq:

$$v = [k_{H_3O^+} c_{H_3O^+} + k_{A^-} c_{A^-} + k_{HA} c_{HA}] c_S$$

Turşu katalizində eyni tipli katalizatorların (turşuların) reaksiya sürətinə təsirini tədqiq etdikdə katalitik reaksiyanın sürət sabitilə ( $k_{HA}$ ) turşunun dissosiasiya sabiti ( $K_{HA}$ ) arasında xətti asılılıq olduğu müşahidə olunmuşdur. Bu asılılıq Brensted-Polyani tənliyilə ifadə olunur.

$$k_{HA} = G_{HA} K_{HA}^\alpha \quad (214)$$

və ya

$$\ln k_{HA} = \ln G_{HA} + \alpha \ln K_{HA}$$

$G_{HA}$  və  $\alpha$  eyni növ turşular üçün sabit kəmiyyətlərdir. Buna oxşar asılılıq əsasi katalizdə də müşahidə olunur. Eyni növ əsaslar üçün əsas iştirak edən katalitik reaksiyaların sürət sabitilə ( $k_B$ ) əsasın dissosiasiya sabiti ( $K_B$ ) arasında xətti asılılıq müşahidə olunur.

$$k_B = G_B K_B^\beta \quad (215)$$

və ya




$$\ln k_B = \ln G_B + \beta \ln K_B$$

$G_B$  və  $\beta$  eyni növ əsaslar üçün sabit kəmiyyətlərdir. (214) və (215) ifadələrində  $G_{HA}$ ,  $G_B$ ,  $\alpha$  və  $\beta$ -nin qiymətləri 0–1 arasında dəyişir.

Bu tənliklər reaksiyanın kinetik parametrilə (reaksiyanın sürət sabitilə) onu termodynamik cəhətdən xarakterizə edən turşu və əsasın dissosiasiya sabiti arasında əlaqəni ifadə edir.


Aromatik karbohidrojenlərin alkilləşmə, arenlərin və olefinlərin izomerləşmə reaksiyalarında protonlu turşular katalitik təsir göstərir. Təcrübə göstərir ki, bu reaksiyaların sürəti Lyuis turşulığının da iştirakı ilə ( $məsələn$ ,  $AlCl_3$ ,  $BF_3$ ) artır.

$AlCl_3$  iştirakı ilə benzolun olefinlə alkilləşmə reaksiyasının mexanizmini təxminən aşağıdakı kimi göstərmək olar.



$\text{AlCl}_3$  elektron cütü üçün akseptör olduğundan Luis turşusudur.

Bu reaksiya protonlu turşu iştirakı ilə oxşar mexanizmlə gedir.



## §25. Avtokatalitik reaksiyalar

Qeyd etdiyimiz kimi, reaksiyanın sürəti reaksiya məhsullarından birinin iştirakı ilə artarsa, belə kataliz avtokataliz, reaksiya isə avtokatalitik reaksiya adlanır. Avtokatalitik reaksiyalar ya sistemə reaksiyaya katalitik təsir göstərən reaksiya məhsulu əlavə


etdikdə, ya da bu məhsulun katalizator iştirakı olmadan getməsi mümkün olan reaksiya nəticəsində alınması zamanı müşahidə olunur.

Avtokatalit reaksiyaların ilk andakı sürəti kiçik olur və onu praktik müşahidə etmək olmur. Bu vaxt avtokatalit reaksiyanın induksiya periodu adlanır. Sistemdə reaksiya məhsulu toplanıqca onun sürəti artır və müəyyən vaxtdan sonra reaksiyaya daxil olan maddələrin qatılığının azalması hesabına azalır (şəkil 26).

Göründüyü kimi, avtokatalitik reaksiyaların sürerinin zamanından asılılığı maksimumdan (şəkil 26, 1 əyrisi) keçərək S - ə oxşar əyrilə xarakterizə olunur. Əgər sistemə reaksiyaya katalitik təsir göstərən reaksiya məhsulu qabaqcadan əlavə olunarsa, induksiya periodu müşahidə olunmur. Bu halda reaksiya sürerinin zamanından asılılığı 2 əyrisilə (şəkil 26) ifadə olunur. Avtokatalitik reaksiyalarda zamanından asılı olaraq katalizatorun miqdarı artır.

Avtokataliz həm homogen, həm də heterogen katalizdə müsahidə olunur.



Homogen avtokatalitik reaksiyalara neytral mühitde sirkə turşusunun etil efirinin hidrolizini misal göstərmək olar.



Bu reaksiyada əmələ gələn sirkə turşusundan alınan hidrogen ionları reaksiyaya katalitik təsir göstərir.

Heterogen avtokatalitik reaksiyalara misal olaraq misin nitrat turşusunda həllolma sürətinə reaksiya zamanı alınan azot oksidlərinin avtokatalitik təsirini göstərmək olar.

Fərz edək ki, aşağıdakı homogen avtokatalitik reaksiya iki mərhələdə gedir.



Şekil 26. Avtokatalitik reaksiyaların sürerinin zamandan asılılığı



burada,  $AD^*$  və  $ADB^*$  aktiv komplekslərdir.

Tutaq ki, A maddəsinin başlangıç miqdarı  $a$  mol, reaksiya sürətinə katalitik təsir göstərən reaksiya məhsulu D-nin başlangıç miqdarı  $b$  mol, təqədim etdiyi A maddəsinin reaksiyaya daxil olan miqdarı isə  $x$  moldur. Onda reaksiyanın sürəti üçün yaza bilərik:

$$v = \frac{dx}{dt} = k(a - x)(b + x) \quad (216)$$

Avtokatalitik reaksiyanın sürəti reaksiyaya daxil olan maddənin və reaksiyaya katalitik təsir göstərən reaksiya məhsulunun qatılıqları hasılılıq mütənasib olaraq dəyişir.)

Başlangıç halda sistemdə D maddəsinin miqdarı A maddəsinin miqdardından çox az olduqda ( $a \gg b$ )  $x$  və  $(b+x)$ -in kicik qiymətlərində əvvəlcə reaksiyanın sürəti kiçik olur, sonra artır və müəyyən vaxt keçdikdən sonra isə maksimumdan keçərək azalır.

Reaksiyanın maksimuma uyğun sürəti ( $v_{\max}$ )  $x = x_{\max}$  olduqda müşahidə olunur.

(216) ifadəsindən zamana görə törəmə alaq:

$$\frac{dv}{dt} = \frac{d^2x}{dt^2} = k[-(b+x)\frac{dx}{dt} + (a-x)\frac{dx}{dt}]$$

və ya

$$\frac{dv}{dt} = k \frac{dx}{dt} [(a-x) - (b+x)]$$

Sonuncu ifadədə (216) tənliyini nəzərə alaq:

$$\frac{dv}{dt} = kv(a - b - 2x) \quad (217)$$

Maksimum nöqtəsində  $\frac{dv_{\max}}{dt} = 0$  olduğundan

$$kv_{\max}(a - b - 2x_{\max}) = 0$$

olar.  $kv_{\max} \neq 0$  olduğu üçün

$$x_{\max} = \frac{a - b}{2} \quad (218)$$

alınır. (218) tənliyiñi nəzərə almaqla (216) ifadəsindeñ reaksiya sürətinin maksimal qiyməti üçün alarıq:

$$v_{\max} = k(a - x_{\max})(b + x_{\max}) = k(a - \frac{a - b}{2})(b + \frac{a - b}{2})$$

və ya

$$v_{\max} = \frac{k}{4}(a + b)^2$$

$a \gg b$  olduqda (218) və sonuncu ifadələrdən alarıq:

$$x_{\max} = \frac{a}{2}, \quad v_{\max} = \frac{k}{4}a^2$$

(216) tənliyini dəyişənlərinə ayıraq:

$$\frac{dx}{(a - x)(b + x)} = kdt$$

Bu ifadənin sol tərəfini aşağıdakı kim.i yazmaq olar:

$$\frac{dx}{(a - x)(b + x)} = \frac{dx}{a + b} \left( \frac{1}{a - x} + \frac{1}{b + x} \right)$$

Onda alarıq:

$$\frac{1}{a + b} \left( \frac{dx}{a - x} + \frac{dx}{b + x} \right) = kdt$$

Sonuncu ifadəni integrallayaq:

$$\frac{1}{a + b} \ln \frac{b + x}{a - x} = kt + \text{const}$$

$t=0$  olduqda,  $x=0$  olduğuundan  $\text{const} = \frac{1}{a + b} \ln \frac{b}{a}$  olar. Onda alarıq:

$$\frac{1}{a + b} \ln \frac{b + x}{a - x} = kt + \frac{1}{c + b} \ln \frac{b}{a}$$

Bu ifadənin hər tərəfini  $(a+b)$ - yə vuraq:

$$\ln \frac{b+x}{a-x} = (a+b)kt + \ln \frac{b}{a} \quad (219)$$

Bu tənlik  $x$ -in qiymətinin zamandan asılı olaraq dəyişməsini hesablamaya imkan verir. (216) ifadəsinə aşağıdakı kimi yazaq:

$$\ln \frac{a(b+x)}{b(a-x)} = k(a+b)t$$

Buradan

$$\frac{a(b+x)}{b(a-x)} = e^{k(a+b)t},$$

$$x = \frac{b(e^{k(a+b)t} - 1)}{1 + \frac{b}{a} e^{k(a+b)t}}$$

alınır.

$a > b$  olduqda və A maddəsinin reaksiyaya girən miqdarı çox olduqda ( $b \ll x < a$ ),  $b+x \approx x$ ;  $a+b \approx a$  olar. Onda (219) tənliyindən alarıq:

$$\ln \frac{x}{a-x} = \ln \frac{b}{a} + akt \quad (220)$$

(220)-dən göründüyü kimi  $\ln \frac{x}{a-x}$ -t asılılığı düz xətlə ifadə olunur (Şəkil 27). Düz xəttin bucaq əməsalından reaksiyanın sürət sabiti hesablanır ( $\text{tg}\alpha = ak$ ).


$t = \tau_{1/2}$  olduqda,  $x = \frac{a}{2}$  ol-

duğu üçün (220) tənliyindən yaza bilərik

$$\ln \frac{a/2}{a-a/2} = \ln \frac{b}{a} + akt_{1/2} = 0$$

Buradan alarıq:

$$\ln \frac{b}{a} = -akt_{1/2} \quad \text{və ya} \quad \tau_{1/2} = \frac{\ln a/b}{ak}$$



Şəkil 27. Avtokatalitik reaksiyada

$$\ln \frac{x}{a-x}$$
 - təməndən asılılığı

## § 26. Fermentativ kataliz

Fermentlər və ya enzimlər zülal olub, amin turşularından təskil olunmuş yüksək molekul kütləsinə ( $10^4\text{--}10^7$ ) malik birləşmələrdir (polimerlərdir). Onların xassələri amin turşularının bir-birilə birləşmə ardıcılığından asılıdır.

Təbiətindən asılı olaraq ferment bir yaxud müxtəlif reaksiyaların gedisinə katalitik təsir göstərir.


Kristal fermentlərin nizamlı quruluşunu pozan bütün xarici faktorlar onların katalitik xassələrinin itməsinə səbəb olur. Fermentin katalitik təsiri onun makromolekulunda müəyyən aktiv mərkəzlər rolunu oynayan sahələrin (qrupların) olması ilə əlaqədardır. Ferment molekulundakı turşu və əsas qruplarına belə aktiv mərkəzlər kimi baxmaq olar. Fermentlərin aktivliyi bəzi maddələrin (ingibitorların) təsiri nəticəsində azalır. Bəzən fermentin aktivliyinə ingibitor kimi ya başlangıç maddə (substrat), ya da reaksiya məhsulu təsir göstərir. Belə təsir substratin, yaxud reaksiya məhsulunun fermentin aktiv mərkəzlərini tutması ilə izah olunur. Lakin bütün ferment molekullarında turşu və əsas qruplarının olmasına baxmayaraq onlar həmişə katalitik aktivliyə malik olmur.

Canlı orqanizmlərdə gedən çoxlu sayıda katalitik reaksiyalar fermentlərin iştirakı ilə əlaqədardır. Ona görə fermentlər çox vaxt bioloji katalizatorlar adlanır. Fermentlərin adı katalizatorlardan fərqi onların otaq temperaturunda yüksək katalitik aktivliyə və xüsusən də, yüksək seçiciliyə malik olmasıdır.

Təcrübə fermerlərin iştirakı ilə gedən katalitik reaksiyaların mürəkkəb mexanizmə malik olduğunu göstərir. Fermentativ katalizdə reaksiya başlangıç maddələrin kiçik qatılıqlarında birinci tərtib, yüksək qatılıqlarında isə sisir tərtibli (reaksiya sürəti qatılıqdan asılı olmur) reaksiya nın kinetik tənliyinə tabe olur (şəkil 28).

Fermentativ katalizdə ferment substratla aralıq birləşmə, yaxud kompleks əmələ gətirir. Substratin yüksək qatılıqlarında ferment tamamilə onunla birləşir və reaksiyanın sürəti müəyyən maksimuma qədər artır. Fermentativ katalizdə reaksiyanın sürəti ferment - substrat kompleksinin reaksiya məhsullarına parça-

lanma sürətilə təyin olunur. Substrati S, fermenti E ilə işaret etsək, fermentativ katalizi aşağıdakı reaksiyalarla göstərmək olar.



burada,  $k_1$  və  $k_2$  – düz və eks istiqamətlərdə gedən reaksiyaların sürət sabitləridir. Bu mərhələdə ferment və substrat dönən reaksiya üzrə yüksək reaksiyayağırmə (parçalanma) qabiliyyətinə malik kompleks (ES) əmələ gətirir.

İkinci mərhələdə kompleks dönməyən reaksiya üzrə ferment və reaksiya məhsuluna (P) çevrilir.



burada,  $k_3$  – reaksiyanın sürət sabitidir.

(221) reaksiyasının sürəti (222) reaksiyasının sürətindən əsaslı böyük olduğu üçün reaksiyanın ümumi sürəti ikinci mərhələnin sürətilə təyin olunur.


Fermentativ katalitik reaksiyaların kinetik tənliklərini tarazlıq, yaxud stasionar qatılıqlar üsulundan istifadə edərək almaq olar. Tarazlıq üsulu ilə fermentin iştirakı ilə gedən reaksiyanın kinetik tənliyinin çıxarılışına baxaq.

(222) reaksiyasının sürəti üçün yaza bilərik:

$$\underline{v = \frac{d[P]}{dt} = k_3[ES]} \quad (223)$$

burada,  $[ES]$  – substrat - ferment kompleksinin qatılığıdır.

Axırıncı tənlikdəki substrat - ferment kompleksinin qatılığını təcrübədə təyin etmək mümkün olmadığından onu sistemdə iştii-



Şəkil 28. Fermentativ katalizdə reaksiya sürətinin substratın qatılığından asılılığı

rák edən və təcrübədə asan təyin oluna bilən kəmiyyətlərlə ifadə etmək lazımdır.

(221) reaksiyası üçün tarazlıq sabitinin ( $K$ ) ifadəsini yazaq:

$$K = \frac{k_1}{k_2} = \frac{[ES]}{[E_s][S]}$$

Bu ifadədən kompleksin qatılığı üçün alarıq:

$$[ES] = \frac{k_1}{k_2} [E_s][S] \quad (224)$$

burada,  $[E_s]$  - tarazlıq halında kompleksin tərkibinə daxil olmayan, yəni sistemdə sərbəst halda qalan fermentin qatılığıdır. Bu qatılığı da kompleksin qatılığı kimi təcrübədə təyin etmək olmur.

Tarazlıq halında fermentin ümumi qatılığı  $[E_0]$  onun sərbəst  $[E_s]$  və kompleksin tərkibindəki  $[ES]$  qatılıqları cəminə bərabərdir.

$$[E_0] = [E_s] + [ES]$$

Buradan

$$[E_s] = [E_0] - [ES] \quad (225)$$

Bu ifadəni (224)-də nəzərə alaq:

$$[ES] = \frac{k_1}{k_2} ([E_0] - [ES])[S]$$

Onda

$$[ES] = \frac{\frac{[E_0][S]}{k_2}}{\frac{k_1}{k_2} + [S]}$$

burada,

$$\frac{k_2}{k_1} = \frac{1}{K} = K_M,$$

$K_M$  - ferment - substrat kompleksinin parçalanması reaksiyasının (dissosiasiyasının) tarazlıq sabiti olub, Mixaelis sabiti adlanır. Hər ferment müəyyən Mixaelis sabitilə xarakterizə olunur və  $K_M$  onun qatılığından asılı deyil. Axırıncı iki ifadədən alınar:

$$[ES] = \frac{[E_0][S]}{K_M + [S]}$$

Bu tənliyi nəzərə alsaq, reaksiyanın sürəti üçün (223) ifadə sindən alarıq:

$$v = k_3 \frac{[E_0][S]}{K_M + [S]} \quad (226)$$

Ferment tamamilə ferment - substrat korıpleksinin tərkibinə daxil olduqda  $[E_0] = [ES]$  (222) reaksiyasının sürəti maksimal olur:

$$v_{\max} = k_3 [E_0] \quad (227)$$

$v_{\max}$ -un qiyməti müəyyən reaksiya üçün sabit kəmiyyətdir. Bu halda reaksiya sıfır tərtibli reaksiyanın kinetik tənliyinə tabe olur. (226) və (227) ifadələrinindən alarıq:

$$+ \quad v = v_{\max} \frac{[S]}{K_M + [S]} \quad (228)$$

Bu ifadə Mixaelis - Menten tənliyi adlanır və 28-ci şəkildə verilmiş reaksiya sürəti - qatılıq asılılığını izah etməyə imkan verir. Substratın kiçik qatılıqlarında  $K_M \ll [S]$  olduğundan (228) tənliyindən

$$+ \quad v = v_{\max} \frac{[S]}{K_M} = k' [S]$$

alınır. Bu şəraitdə reaksiyanın sürəti birinci tərtib reaksiyanın kinetik tənliyinə tabe olur (şəkil 28, əyrinin *oa* hissəsi).

Substratın yüksək qatılıqları üçün  $K_M \gg [S]$  olduğundan (228) tənliyindən alınır:

$$v = v_{\max} = \text{const}$$

Reaksiyanın sürəti qatılıqdən asılı olmayıb sıfır tərtibli reaksiyanın kinetik tənliyinə tabe olur (şəkil 28, əyrinin *bc* hissəsi).

(228) tənliyini stasionar qatılıqlar əsaslı tətbiq etməklə də almaq olar. Bunun üçün, əvvəlcə, ferment - substrat kompleksinin əmələgəlmə sürətinin ifadəsi yazılır, sonra isə stasionarlıq şərtin-

dən kompleksin qatılığı hesablanır və (223) tənliyində yerinə yazılır.

(221) və (222) tənliklərindən kompleksin əmələgəlmə sürəti üçün yaza bilərik:

$$\frac{d[ES]}{dt} = k_2[E_s][S] - k_2[ES] - k_3[ES]$$

Bu tənliyin sağ tərəfindəki birinci hədd kompleksin əmələgəlmə, ikinci və üçüncü hədlər isə onun sərf olunma sürətlərini göstərir.

Stasionar şəraitdə  $\frac{d[ES]}{dt} = 0$  olduğunu nəzərə alaraq axırıncı diferensial tənliyi cəbri tənliklə əvəz etmək olar:

$$k_2[E_s][S] - k_2[ES] - k_3[ES] = 0$$

Buradan kompleksin qatılığı üçün alarıq:

$$[ES] = \frac{k_2[E_s][S]}{k_2 + k_3}$$

(225) tənliyini sonuncu ifadədə nəzərə alaq:

$$[ES] = \frac{k_2}{k_2 + k_3} [S]([E_0] - [ES])$$

Buradan

$$[ES] = \frac{\frac{[E_0][S]}{k_2 + k_3}}{1 + \frac{[S]}{k_1}}$$

Axırıncı ifadədən istifadə edərək (223) tənliyini aşağıdakı ki-mi yazmaq olar:

$$v = \frac{d[P]}{dt} = \frac{k_3[E_0][S]}{\frac{k_2 + k_3}{k_1} + [S]}$$

$v_{\max} = k_3 [E_0]$  olduğunu nəzərə alsaq, aləniq:

$$v = v_{\max} \frac{[S]}{\frac{k_2 + k_3}{k_1} + [S]}$$

burada,  $\frac{k_2 + k_3}{k_1} = K_M$  – stasionar şəraitdə Mixaelis sabiti adlanır.

Onda

$$v = v_{\max} \frac{[S]}{K_M + [S]} \quad (229)$$

(228) və (229) tənlikləri ancaq Mixaelis sabitlərinin qiymətlərlə ilə fərqlənir. Bu tənliklər vasitəsilə  $K_M$  və  $v_{\max}$ -un qiymətlərini qrafik yolla təyin etmək çətindir. Ona görə (228), yaxud (229) tənliyi  $K_M$  və  $v_{\max}$ -un qiymətlərini asan hesablamaya imkan verən şəkildə yazılır. Bu tənlikləri tərs halda yazaq:

$$\frac{1}{v} = \frac{K_M + [S]}{v_{\max}[S]}$$


və ya

$$\frac{1}{v} = \frac{K_M}{v_{\max}[S]} + \frac{1}{v_{\max}} \quad (230)$$

(228) və (229) tənliklərinin bu forması Laynuver-Berk tənlikləri adlanır.

Fermentativ katalitik reaksiyalar gedən sistemlərdə əlavə reaksiyalar getmədikdə  $\frac{1}{v} - \frac{1}{[S]}$  koordinatlarındakı asılılıq düz xətt verir (şək. 1.29).

Düz xəttin ordinat oxundan kəsdiyi parçadan



Şəkil 29. Fermentativ katalizdə

$\frac{1}{v}$ -nin  $\frac{1}{[S]}$ -cən asılılığı

$\frac{1}{v_{\max}}$ -un, onun bucaq əmsalından  $\operatorname{tg}\alpha = \frac{K_M}{v_{\max}}$  Mixaelis sabitinin qiymətləri hesablanır.

(Substratın yüksək qatılıqları fermentə ingibitor, yaxud aktivator kimi təsir etdikdə  $\frac{1}{v} - \frac{1}{[S]}$  asılılığında düz xətdən kənaraçıxmama müşahidə olunur. Belə həllarda (230) tənliyinin hər tərəfini  $[S]$ -ə vurmaqla aşağıdakı şəkildə yazmaq daha əlverişlidir:


$$\frac{[S]}{v} = \frac{1}{v_{\max}} [S] + \frac{K_M}{v_{\max}} \quad (231)$$

Bu halda substratin yüksək qatılıqlarında düz xətdən kənaraçıxmama qrafikin sağ hissəsində müşahidə olunur ki, bunu da  $K_M$  və  $v_{\max}$ -un təyinində nəzərə alməməq olar.


(231) tənliyindən göründüyü kimi  $\frac{[S]}{v} - [S]$  asılılığı düz xətlə ifadə olunur (şəkil 30). Düz xəttin ordinat oxundan kəsdiyi parça  $\frac{K_M}{v_{\max}}$ -a, onun bucaq əmsali isə  $\operatorname{tg}\alpha = \frac{1}{v_{\max}}$ -a bərabər olur.

Laynuiver - Berk tənliyi ni başqa formada da yazmaq olar. Bunun üçün (230) tənliyinin hər tərəfini  $v \cdot v_{\max}$ -a vuraq. Onda yekunda alarıq:

$$v = -K_M \frac{v}{[S]} + v_{\max}$$



Şəkil 30. Fermentativ katalizdə  $\frac{[S]}{v}$  - nin substratin qatılığının dən asılılığı.



Şəkil 31. Fermantativ katalizdə reaksiya sıratının  $\frac{v}{[S]}$ -dən asılılığı


Bu tənliyə görə  $v = \frac{v}{[S]}$  asılılığından  $v_{\max}$  və  $\text{tg}\alpha = K_M$ -in qiymətləri asanlıqla hesablanır (şəkil 31).

Adi reaksiyalardan fərqli olaraq fermentativ katalitik reaksiyaların sürətinin temperatur asılılığı maksimumdan keçir (şəkil 32).

Aşağı temperaturlarda ( $0-40^\circ\text{C}$ ) reaksiyanın sürəti temperaturun yüksəlməsilə adi reaksiyalarda olduğu kimi artır və müəyyən temperaturdan ( $T_{\max}$ -dan) sonra isə azalır. Maksimuma uyğun temperaturdan yüksək temperaturlarda ( $60-70^\circ\text{C}$ ) reaksiya sürətinin azalması fermentin aktivliyini təyin edən onun qu-ruluşunun dəyişməsilə (denaturaliyası ilə) izah olunur.

Fermentativ katalizdə ardıcıl mürəkkəb reaksiyalar getdiyindən müxtəlif mərhələlərdəki reaksiyaların aktivləşmə enerjisini həmişə hesablamamaq olmur. Ona görə aşağı temperaturlarda (şəkil 30, əyrinin *ab* hissəsi) reaksiya sürətinin temperatur asılığından ancaq reaksiyanın zahiri aktivləşmə enerjisinin qiyməti hesablanır.

Fermentativ katalitik reaksiyaların sürətini hesablaşdırıqda qatılığın zamandan asılılığını (kinetik əyri) təyin etmək üçün spektrofotometrik (məhlul rəngli olduqda), manometrik (reaksiya tənliyində qaz halında maddə iştirak etdiqdə), elektrokimyəvi (məsələn, reaksiya gedişində  $\text{H}^+$  ionlarının qatılığı dəyişdikdə) və başqa üsullardan istifadə olunur.



Şəkil 32. Fermentativ katalitik reaksiyanın sürətinin temperaturundan asılılığı.

## FƏSİL 6

### HETEROGEN KATALİZ. KATALİZİN NƏZƏRİYYƏLƏRİ

#### §27. Heterogen kataliz

Heterogen katalitik reaksiyalar sənayedə geniş tətbiq tapmışdır. Heterogen katalizdə əsasən bərk cisim – qaz (buxar) və bərk cisim – maye fəzalararası sərhəddə gedən reaksiyalardan istifadə olunur. Belə iklə, heterogen katalizdə katalizator və reaksiyaya daxil olan maddələr müxtəlif fazalar halında olur.

Heterogen katalizdə katalizator kimi duzlar, metallar, onların oksidləri, sulfidləri və ərintiləri geniş tətbiq olunur. Qeyd etmək lazımdır ki, heterogen kataliz homogen katalizə nisbətən da-ha geniş tətbiq sahələri tapmışdır. Bu isə bərk cismi qaz və maye fazalardan asanlıqla ayırmagın mümkün olması ilə əlaqədardır.

Heterogen katalizdə katalizator fərdi faza halında iştirak edir. Müəyyən reaksiya üçün katalizator kimi elə maddələr seçmək lazımdır ki, onlar reaksiyaya daxil olan maddələrlə səthi aralıq birləşmələr əmələ gətirsin və bu birləşmələrin davamlılığı reaksiya məhsullarının davamlılığından kiçik olsun. Səthi birləşmələrin davamlılığı yüksək olduqda həmin birləşmələr katalizatorun səthini örtür və katalizator öz aktivliyini itirir.)

Katalizatorun aktivliyi onun hazırlanma üsulundan və səratindən asılıdır. Bu, heterogen katalizdə katalizatorun aktivliyinin katalizator və reaksiyaya daxil olan maddələrin əmələ gətirdikləri fazalara-rası səthin ölçüsündən, onun tərkibindən və quruluşundan asılı olduğunu göstərir.

Katalizatorun səthi onun hissəciklərinin ölçüsündən asılıdır. Hissəciklərin ölçüs ikiçildikcə katalizatorun səthi artır.


Katalizatorun vahid kütləsinin səthi onun xüsusi səthi ( $S_{xüs}$ ) adlanır.

$$S_{xüs} = \frac{S}{g}$$

burada, S - katalizatorun ümumi səthi, g - katalizatorun kütləsi-dir.

Heterogen katalizdə katalizatoru təşkil edən atom və molekulların ancaq çox az miqdarı reaksiyaya girən maddə molekulları ilə qarşılıqlı təsirdə olur. Katalizatorun xüsusi səthi artdıqda fazalararası səthdə atomların (molekülərin, ionların) sayı artdığı üçün katalizatorun aktivliyi yüksəlir.

(Katalizatorun hazırlanması zamanı onun aktivliyini artırmaq üçün katalizatorun vahid səthində çoxlu sayıda aktiv sahələrin alınmasına çalışmaq lazımdır) Bu məqsədlə səthi bircinsli olmayan katalizatorlar hazırlanır. Səthi bircinsli olmayan katalizator almaq üçün katalizatoru tarazlıqdan uzaq şəraitdə hazırlamaq lazımdır. Məsələn,  $\text{NiO}$  katalizatoru  $\text{NiCO}_3$ -ün termiki parçalanmasından alınır:



Reaksiya zamanı sistemdən inert qaz buraxdıqda onu təşkil edən maddələr arasında tarazlıq yaranır. Bu şəraitdə hazırlanan katalizatorun səthində bircinsli olmayan sahələrin sayı çox olur. Böyük səthə malik metal katalizatorlarını onların oksidlərindən hidrogenlə reduksiya etməklə hazırlamaq olur. Məsələn, dəmir, yaxud nikel oksidlərinin hidrogenlə reduksiyası yüksək katalitik aktivliyə malik dəmir və ya nikel katalizatoru hazırlamağa imkan verir. Lakin belə hazırlanmış katalizatorlar  $300\text{-}500^\circ\text{C}$ -də tətbiq olunduqda hissəciklərin bir-birilə bitişməsi (yapışması) nəticəsində ölçüsü daha böyük olan hissəciklər alınır və katalizatorun aktivliyi aşağı düşür.

Belə güman etmək olardı ki, katalizatorun səthini artırmaq məqsədilə onu narın toz halında istifadə etmək daha məqsədə uyğundur. Lakin bu halda çoxlu miqdar katalizatordan istifadə etdikdə qazın katalizator layından keçməsinə böyük müqavimət yaranır, katalizatorun müəyyən miqdarı qaz axını ilə aparılır və yüksək temperaturlarda isə hissəciklər bir-birinə yapışır. Buna görə çox vaxt katalizator reaksiya gedən şəraitdə davamlı, inert və böyük səthə malik daşıyıcılar, yaxud astar maddələr (pemza, asbest, şamot, koks və b.) üzərinə çəkilir. Daşıyıcılar katalizatorun səthini artırmağa, onun hissəciklərinin bir-birilə yapışmasının qarşısını almağa və katalizatora qənaət etməyə imkan verir.

Katalizatorun səthində gedən reaksiyalarda katalitik aktivlik adsorbsiya hadisəsilə əlaqədardır.

Heterogen katalitik reaksiyaların birinci mərhələsində katalizator səthində reaksiyaya daxil olan maddə molekulları qaz fazasından, yaxud məhluldan adsorbsiya olunur. Səthində adsorbsiya gedən bərk cisim adsorbent, adsorbsiya olunan maddə isə adsorbat adlanır. Heterogen katalizdə katalizator adsorbent, reaksiyaya daxil olan maddə (substrat) isə adsorbatdır.

Adsorbsiya prosesində adsorbat molekulları katalizator səthində cəzb olunur və katalizatorun səthi nazik təbəqə şəklində adsorbatla örtülür. Müəyyən miqdardı adsorbentin adsorbsiya etdiyi qazın, yaxud həll olan maddənin miqdarı temperaturdan, qazın (məhluldakı həll olan maddənin) təbiətindən və təzyiqindən təzyiqdən (qatılıqlıdan) asılıdır. Sabit temperaturda bərk cisim səthində adsorbsiya olunan maddə miqdarının ( $A$ ) qazın təzyiqindən ( $p$ ) asılılığı (adsorbsiya izotermi) 33-cü şəkildə verilmişdir.


Adsorbsiya olunmuş molekulların bərk cismin səthindəki atomlarla qarşılıqlı təsirinin xarakterindən asılı olaraq adsorbsiya fiziki və kimyəvi adsorbsiyaya ayrılır.

Fiziki adsorbsiyada bərk maddə səthindəki atomlarla qaz fazasında kənara, yaxud məhluldakı hissəciklər (atom, molekul) molekullararası qarşılıqlı təsir qüvvələrlə əlaqədə olur. Buna görə də fiziki adsorbsiyada adsorbat molekulları öz fərdi xüsusiyyətlərini saxlayır. Kimyəvi adsorbsiyada isə adsorbat molekulları katalizator səthindəki atomlarla (aktiv mərkəzlərlə) kimyəvi qarşılıqlı təsirdə olub, səthi kimyəvi birləşmələr əmələ gətirir.) Sabit temperaturda qazın təzyiqinin, yaxud məhlulun qatılığının artması ilə adsorbsiya müəyyən maksimuma qədər artır.

Fiziki adsorbsiya dənən, kimyəvi adsorbsiya isə dönməyən proseslərdir.

Təcrübə göstərir ki, reaksiyaya daxil olan maddə molekulları katalizatorun aktiv mərkəzlərində kimyəvi adsorbsiya olunur.

Adsorbsiya özbaşına gedən proses olduğundan, adsorbsiya zamanı Gibbs enerjisi azalır, yəni  $\Delta G < 0$ .



Şəkil 33. Adsorbsiya olunan maddə miqdarının qazın təzyiqindən asılılığı

Qazın katalizatorur səthində adsorbsiyası zamanı qaz faza-sında molekulların xaotik paylanması adsorbsiya təbəqəsində adsorbsiya olunmuş molekulların nisbətən nizainlanmış paylanması ilə əvəz olunduğundan, adsorbsiya entropiyanın azalması istiqamətində ( $\Delta S < 0$ ) gedir. Buna görə Gibbs-Helmholz tənliyindən

$$\Delta H = \Delta G + T\Delta S < 0$$


alınır. Yəni həm fiziki, həm də kimyəvi adsorbsiya istiliyin ayrılması ilə gedir. Buna görə də Le-Şatelye prinsipinə görə hər iki növ adsorbsiya temperaturun yüksəlməsilə azalır.

Kimyəvi adsorbsianın sürəti temperaturun yüksəlməsilə artır, adsorbsiya olunan (udulan) maddənin miqdarı isə azalır. Qazın bərk cismin səthində fiziki adsorbsiyası zamanı müşahidə olunan istilik effekti qazın kondens-

loşmə istiliyinin qiyməti, kimyəvi adsorbsiyanın istilik effekti isə kimyəvi reaksiyanın istilik effektinin qiymətinə yaxın olur.

Adsorbsiya olunmuş maddə miqdarının temperaturdan asılılığı (adsorbsiya izobari) 34-cü şəkildə verilmişdir.

Qeyd olunduğu kimi, heterogen katalizatorun katalitik aktivliyi onun səthindəki aktiv sahələrin (aktiv mərkəzlərin) olması ilə izah olunur. Katalizatorun səthində aktiv mərkəzlərin olması fikrini Teylor təklif etmişdir. Teylora görə katalizatorun səthində çıxıntı halında yerləşən atomlar, yaxud atomlar qrupları aktiv mərkəzləri təşkil edir (şəkil 35).



Şəkil 35. Katalizatorun aktiv mərkəzləri

Teylorun fikrincə katalizatorun aktivliyi aktiv mərkəzlərdəki atomların sərbəst valentliklərinin olması ilə əlaqədardır.

Təcrübə göstərir ki, maddənin kristal qəfəsində nizamlılıq artdıqca onun katalitik aktivliyi azalır. Kristal qəfəsdə defektlər sayının artması katalitik aktivliyi artırır.

Katalizatorun zəhərlənməsi katalizatorun səthində aktiv mərkəzlərin olmasını sübüt edən əsas dəlillərdən biridir. Məlum olduğu kimi, dəmir katalizatoru iştirakı ilə ammonyakın sintezi zamanı hidrogen-azot qarışığında su buxarı olduqda katalizatorun aktivliyi kifayət qədər aşağı düşür. Təcrübə göstərir ki, hidrogen-azot qarışığında katalizator səthinin 10-15%-ni örte bilən miqdarda su buxarı olduqda onun aktivliyi 70%-dən də çox azalır.

Bələ nəticələr katalizator səthinin ancaq müəyyən hissəsinin (aktiv mərkəzlərin) katalitik aktivliyə malik olduğunu göstərir. Deməli, katalizatorun səthi müxtəlifcinslidir.

Aparılan tədqiqatlar göstərir ki, eyni katalizator müxtəlif reaksiyalara katalitik təsir etdikdə onun səthindəki aktiv mərkəzlərin təbiəti müxtəlif ola bilər. Məsələn,



reaksiyasına katalitik təsir göstərən nikel katalizatorunun aktivliyi sistemə metan əlavə etdikdə kifayət qədər azaldığı halda,



reaksiyada isə nikelin katalitik aktivliyinə sistemdə metanın olması təsir göstərmir.

Bu təcrubi nəticələr eyni katalizator səthində müxtəlif reaksiyalar zamanı müxtəlif aktiv mərkəzlərin iştirak etdiyini göstərir.

## § 28. Heterogen katalitik proseslərin əsas xüsusiyyətləri

Bəzi haşlarda iki və daha çox katalizatorun qarışığı ayrılıqda götürülmüş katalizatorlara nisbətən reaksiya sürətinə daha kəskin təsir göstərir. Ona görə çox vaxt iki və daha çox katalizatorun qarışığından istifadə olunur. Bələ katalizatorlar qarışq kataliza-

torlar adlanır. Qarışq katalizatorlara misal  $\text{Al}_2\text{O}_3$ - $\text{Cr}_2\text{O}_3$ ,  $\text{ZnO}$ - $\text{Cr}_2\text{O}_3$  və metal ərintilərini göstərmək olar. Qarışq katalizatorlarda komponentlərin bir-birilə qarşılıqlı təsiri nəticəsində yeni kimyəvi birləşmələr, yaxud bərk məhlullar alına bilər.


Qarışq katalizatorların aktivliyi tərkibdər asılı olaraq dəyişir (şəkil 36). Lakin qarışq katalizatorların ümumi aktivliyi additiv dəyişmir.

Bəzi hallarda müəyyən reaksiya üçün katalitik xassəyə malik olmayan maddəni həmin reaksiya üçün katalitik xassəyə malik olan katalizatora əlavə etdikdə onun katalitik aktivliyini artırır. Belə maddələr promotorlar, yaxud aktivatorlar adlanır. Hadisə özü isə promotorlaşma adlanır.)

Məsələn,  $\text{SO}_2$ -nin oksidləşməsində istifadə olunan  $\text{V}_2\text{O}_5$ -ə qələvi metalların sulfat düzunu əlavə etdikdə oksidləşmənin sürəti nəzərə çarpacaq dərəcədə artır.


Aktivatorları iki qrupa ayırmak olar: 1. Quruluş əmələ gətirən aktivatorlar. Belə aktivatorlar katalizatorun aktiv fazasını sabitləşdirir. Məsələn,  $\text{NH}_3$ -ün alınmasında tətbiq olunan dəmir katalizatoruna  $\text{Al}_2\text{O}_3$  əlavə etdikdə katalizatorun aktivliyi və onun işləmə mürdəti artır.

Promotorlar eksər hallarda katalizatora onun hazırlanması prosesində əlavə olunur. Məsələn, hidrogenin



reaksiyası üzrə alınmasında dəmir katalizatoruna promotor kimi torium və xrom əlavə olunur. Katalizatorun hazırlanmasında dəmir 2-nitrat məhluluna lazımlı olan məqdarda ammonium-xromat və torium-nitrat məhlulu əlavə olunur və buxarlandırılır. Sonra isə alınmış duz çarşığı közərdilərək oksidlərə çevrilir və hidrogenlə metala kimi reduksiya olunur. Bu yolla alınmış yüksək aktivliyə malik katalizatorun səthində hər üç element olur.

2. Katalizatora əlavə olunan maddənin miqdardından asılı



Şəkil 36. A və B katalizatorları qarışığının katalitik aktivliyinin tərkibdən asılılığı

olaraq katalizatorun aktivliyi ya azalır (katalizator zəhərlənir), ya da artır (şəkil 37). Sonuncu halda katalizatora əlavə olunan maddələr modifikasiyaçı promotorlar adlanır.


Bu hadisə birinci dəfə Roqinski tərəfindən müşahidə olunmuşdur və katalizatorun modifikasiya eçilməsi adlanır. Katalizatorun maksimal aktivliyi promotorun müəyyən miqdarında müşahidə olunur. Katalizatora əlavə olunan maddə katalizatorun aktiv fazasının kimyəvi tərkibini və quruluşunu dəyişir.

Bəzi maddələrin reaksiya gedən sistemdə olması katalizatorun aktivliyini kəskin azaldır və ya onun aktivliyinin tam itməsinə səbəb olur. Belə maddələr katalitik zəhərlər, hadisə isə katalizatorun zəhərlənməsi adlanır. Məsələn, sulfat turşusunun kontakt üsulu ilə alınmasında tətbiq olunan platin katalizatorunun aktivliyi kolçedandan  $\text{SO}_2^-$  - nin alınmasında əmələ gələn arser birləşmələrinə həssasdır. Bu zaman katalizator tezliklə öz aktivliyini itirir.

Başqa misal kimi platin iştirakı ilə hidrogen-azot qarışığından ammonyakin sintezini göstərmək olar. Bu sistemdə kükürdlü birləşmələrin olması platin katalizatorunu zəhərləyir.

Ümumiyyətlə, kükürdlü birləşmələr platin və nikel katalizatorlarını zəhərləyir. Katalizatorun zəhərlənməsi katalizatoru zəhərləyən maddə molekullarının katalizator səthində adsorbsiyası nəticəsində baş verir.

Bir sıra maddələr müəyyən katalizatorları zəhərlədiyi halda başqalarını zəhərləmər. Bəzi hallarda katalizatorun zəhərlənməsi reaksiyanı məqsədə uyğun istiqamətdə aparmağa imkan verir. Məsələn, platin katalizatorunu tətbiq etməklə aşağıdakı reaksiyaları aparmaq olar:




Benzoil xlorid

Benzaldehid

Benzil spirti

Toluol



Şəkil 37. Katalizatorun aktivliyinin ona əlavə olunan maddənin qatılığından asılılığı

Sistemə kükürdlü birləşmə əlavə edib platini zəhərləməklə reaksiyanı benzaldehidin alınma mərhələsində saxlamaq mümkündür.

(Adsorbsiya dönen və dönməyən olduğundan katalizatorun zəhərlənməsi də dönen və dönməyən olur.

Sistemdən katalitik zəhəri çıxardıqda zəhərlənən katalizatorun aktivliyi bərpa olunarsa, katalizatorun zəhərlənməsi dönen zəhərlənmə adlanır. Dönməyən zəhərlənmədə sistemdən katalitik zəhər kənar edildikdə katalizatorun aktivliyi bərpa olunmur. Belə hallarda katalizatorun aktivliyi xüsusi üsullarla bərpa edilir.

Homogen katalizdə zəhərlənmə katalitik aktivliyi az olan birləşmələrin əmələ gəlməsilə əlaqədardır. Heterogen katalizdə də zəhərlənmə katalizator səthində belə proseslərin getməsilə izah olunur.

Katalizatorun işləmə müddətini artırmaq üçün reaksiyaya daxil olan maddələri katalizator üçün zəhər olan qarışqlardan təmizləmək lazımdır.

Katalizatorun zəhərlənmə izotermi (şəkil 38) aşağıdakı tənliklə ifadə olunur:

$$A_{zəh} = A_0 e^{-\alpha c}$$

burada,  $A_{zəh}$ ,  $A_0$ , - zəhərlənmiş və zəhərlənməmiş katalizatorun aktivliyi,  $c$ -katalizator səthində adsorbsiya olunmuş zəhərin miqdarı,  $\alpha$ - zəhərlənmə əmsalıdır.

Katalitik zəhərin kiçik miqdarlarında

$$e^{-\alpha c} \approx 1 - \alpha c$$

olduğundan, alarıq:

$$A_{zəh} = A_0 (1 - \alpha c)$$


Buradan da

$$\alpha = \frac{A_0 - A_{zəh}}{A_0 c}$$

olar.

Zəhərlənmə əmsali katalizatorun, reaksiyada iştirak edən maddələrin və katalitik zəhərin təbiətindən və xassələrindən asılıdır.

Katalizator səthinin ancaq müəyyən hissəsi reaksiya gedisin-



Şəkil 38. Katalizatorun nisbi aktivliyinin katalistik zəhərin miqdardından asılılığı

də iştirak etdiyindən promotor və katalitik zəhərin az miqdarı katalizatorun aktivliyini əsaslı dəyişə bilir.

Heterogen katalizdə katalizator reaksiya gedişinə ancaq səthilə təsir edir. Katalizatorun səthilə onun ümumi kütləsi arasında bilavasitə əlaqə olmадığından, katalizatoru xarakterizə etmək üçün onun vahid ki. tləsinin və vahid səthinin aktivliyi anlayışından istifadə olunur.

Vahid zamanda katalizatorun vahid kütləsinin təsirilə reaksiyaya daxil olan maddənin miqdarı (mol) katalizatorun ümumi aktivliyi ( $A$ ) adlanır. Bu halda katalizatorun aktivliyinin ölçü vahidi  $\frac{\text{mol}}{\text{q} \cdot \text{san}}$  olur. Katalizatorun xüsusi aktivliyi ( $a$ ) katalizatorun vahid səthində ( $\text{sm}^2, \text{m}^2$ ) vahid zamanda (san, dəqiqə, saat) reaksiyaya daxil olan maddənin miqdarını (mol) göstərir.

$$a = \frac{A}{S} = \frac{v_K}{S}$$

burada,  $v_K$  - katalizator iştirakı ilə reaksiyanın sürəti,  $S$  - katalizatorun səthidir. Katalizatorun xüsusi aktivliyinin ölçü vahidi  $\frac{\text{mol}}{\text{sm}^2 \text{ san}} \left( \frac{\text{mol}}{\text{m}^2 \text{ san}}, \frac{\text{nmol}}{\text{m}^2 \text{ saat}} \right)$ -dir.

## §29. Heterogen katalitik prosesin kinetik və diffuziya sahələri

(39)

Heterogen katalizdə reaksiyalar ən azı üç mərhələdə gedir. Birinci mərhələdə reaksiyaya daxil olan maddələr reaksiya zonasına (fazalararası səthə) diffuziya edir. İkinci mərhələdə katalizatorun səthində baş anğıc maddələr kimyəvi reaksiya nəticəsində reaksiya məhsullarına çevrilir. Üçüncü mərhələdə isə reaksiya məhsulları reaksiya zonasından diffuziya yolu ilə kənar olunur.

Ümumi prosesin sürəti ən kiçik sürətlə gedən mərhələnin sürətilə təyin olunur. Ən kiçik sürətlə gedən mərhələ reaksiyaya daxil olan maddələrin reaksiya zonasına diffuziyası, yaxud reaksiya məhsullarının reaksiya zonasından kənar olması ola bilər. Belə hallarda heterogen reaksiyanın sürəti başlangıç və ya reaksiya

məhsullarının diffuziya sürətilə təyin olunur və reaksiya diffuziya sahəsində gedir.

Heterogen katalizdə gedən reaksiyanın sürəti kimyəvi reaksiyanın sürətilə təyin olunduqda heterogen proses kinetik sahədə gedir. Diffuziya sürəti kimyəvi reaksiyanın sürətinə yaxın olduqda reaksiya keçid sahədə gedir.

Reaksiya diffuziya sahəsində getdikdə onun aktivləşmə enerjisi  $30 \text{ kC/mol}$ -dan kiçik, kinetik sahədə getdikdə isə  $40 \text{ kC/mol}$ -dan böyük olur. Bundan əlavə reaksiya diffuziya sahəsində getdikdə reaksiyanın sürəti sistemi təşkil edən komponentlərin qarışdırılma sürətindən asılı olur. Kinetik sahədə isə belə təsir müşahidə olunmur. Bu əlamətlərə görə reaksiyanın diffuziya, yaxud kinetik sahədə getməsi təyin olunur.


Prosesin hansı sahədə getməsi sistemi təşkil edən maddələrin təbiətindən, temperaturdan və s. amillərdən asılıdır. Temperaturun azalması ilə heterogen prosesin gedişi diffuziya sahəsindən kinetik sahəyə keçir. Bu, temperatur  $10^{\circ}\text{C}$  dəyişdikdə diffuziya sürətinin 1,2, reaksiya sürətinin isə 2-4 dəfə dəyişilməsilə əlaqədardır. Temperatur aşağı düşdükdə kimyəvi reaksiyanın sürəti daha kəskin azaldıqından heterogen prosesin sürəti kimyəvi reaksiyanın sürətilə təyin olunacaqdır (reaksiya kinetik sahədə gedəcək). Heterogen proses üçün

$\ln k - \frac{1}{T}$  asılılığı 39-cu şəkildə verilmişdir.

Reaksiya diffuziya sahəsində (şəkil 39 əyrinin AB hissəsi) getdikdə reaksiyanın zahiri sürət sabiti temperaturdan zəif, kinetik sahədə (şəkil 39, əyrinin CD hissəsi) isə kəskin asılı olur. Şəkil 39-da əyrinin BC hissəsi isə keçid sahəsinə uyğun gelir.

Məlumdur ki, diffuziya sürəti ( $v_1$ ) qatılığın qradientilə ( $c - c_1$ ) düz mütonasib dəyişir.

$$v_1 = \beta(c - c_1)$$



Şəkil 39. Reaksiyanın zahiri sürət sabitinin logarifminin temperaturun tərs qiymətindən asılılığı

burada,  $c$  - maddənin həcmindəki,  $c_1$  - isə onun katalizatorun səthindəki qatılığı,  $\beta$  - difuziyanın sürət sabitidir.

Kimyəvi reaksiyanın sürəti ( $v_2$ ) maddənin səthdəki qatılığından asılıdır.

$$v_2 = f(c_1)$$

Sistemin stasionar halında  $v_1=v_2$  olduğundan, yaza bilərik:

$$\beta(c - c_1) = f(c_1)$$

Səthdə birinci tərtib reaksiya getdikdə

$$v_2 = kc_1 \quad (232)$$

olar. Burada,  $k$  - səthdə gedən reaksiyanın sürət sabitidir.

Axırıncı iki tənlikdən alarıq:

$$\beta(c - c_1) = kc_1$$

Buradan

$$c_1 = \frac{\beta}{\beta + k} c \quad (233)$$

Onda (232) tənliyindən reaksiyanın sürəti üçün alarıq:

$$v_2 = \frac{k\beta}{\beta + k} c = k_1 c$$

burada,

$$k_1 = \frac{k\beta}{\beta + k} \quad (234)$$

$k \gg \beta$  olduqda (234) ifadəsindən  $k_1 = \beta$ , (233) tənliyindən

$$c_1 = \frac{\beta}{k} c$$

və sonuncu ifadədən isə  $c_1 \ll c$  alınır, yəni maddənin həcmindəki qatılığı onun səthdəki qatılığından çox olur. Bu halda reaksiya difuziya sahəsində gedir.

$\beta \gg k$  olduqda isə (233) tənliyindən  $c_1 = c$  və (234) ifadəsindən  $k_1 = k$  alınır. Bu halda maddənin həcmindəki qatılığı onun səthdəki

qatılığı ilə eyni olur. Heterogen prosesin sürəti kimyəvi reaksiyanın sürətilə təyin olunduğundan reaksiya kinetik sahədə gedir.

### §30. Heterogen katalitik reaksiyaların kinetikası

(35) Statik şəraitdə bərk katalizatorun səthində gedən heterogen katalitik reaksiyaları nəzərdən keçirək. Tutaq ki, başlanğıc maddələr və reaksiya məhsulları qaz halindadır. Əvvəlcə, bir maddənin reaksiyaya daxil olduğu və reaksiya məhsullarının prosesi tormozlamadığı hala baxaq. Belə reaksiyalara misal olaraq platin üzərində ammonyakın, kömür üzərində metanın parçalanmasını göstərmək olar.

Qeyd edildiyi kimi, tipik hetrogen katalitik reaksiyalarda səthdə adsorbsiya olunmuş molekullar çevrilməyə məruz qalır. Ona görə heterogen katalitik reaksiyanın sürəti katalizatorun vahid səthində adsorbsiya olunmuş maddənin miqdardından asılıdır. Belə hallarda heterogen katalitik reaksiyanın sürəti, adətən, adsorbsiya olunmuş maddənin miqdarı ilə deyil, ona mütənasib olan səthin dolma dərəcəsi deyilən kəmiyyətə ifadə olunur. Katalizatorun ümumi səthinin adsorbsiya olunmuş molekullarla tutulan hissəsi səthin dolma dərəcəsi adlanır.

Heterogen reaksiyanın sürəti ( $v$ ) vahid zamanda katalizatorun vahid səthində reaksiya məhsuluna çevrilən maddə miqdarı ilə təyin olunur. Onda kinetikanın əsas postulatına əsasən yazıbilərik:

$$v = \frac{dx}{Sdt} = k_1 \theta$$

burada,  $x$  - t anına uyğun çevrilmiş maddə miqdarı,  $k'$  - reaksiyanın sürət sabiti,  $S$  - katalizatorun səthi (reaksiya zamanı sabit qalır),  $\theta$  - isə katalizatorun ümumi səthinin adsorbsiya olunmuş molekullarla tutulan hissəsidir (səthin dolma dərəcəsidir).

$k'S=k$  ilə işaret edək, onda yuxarıdakı ifadədən alıq

$$+ \frac{dx}{dt} = k\theta \quad (235)$$

Səthin dolma dərəcəsinin ifadəsini tapac. Katalizatorun səthində qazın adsorbsiya sürəti ( $v_1$ ) onun təzyiqi və səthin adsor-

bsiya olunmamış hissəsilə (qatılığı) mütənasib olub,

$$v_1 = k_1 p(1 - \theta) \quad (236)$$

tənliyilə ifadə olunur. Burada  $k_1$  - adsorbsiyanın sürət sabiti,  $p$  - adsorbsiya olunan qazın təzyiqi,  $(1-\theta)$  - katalizatorun səthinin adsorbsiya olunmamış hissəsidir.

Səthdən qaz molekullarının desorbsiya sürəti ( $v_2$ ) adsorbsiya olunmuş molekulların sayı ilə mütənasib dəyişir:

$$v_2 = k_2 \theta \quad (237)$$

burada,  $k_2$  - desorbsiyanın sürət sabitidir.

Bu tənliklərdən göründüyü kimi, qazın adsorbsiya sürəti katalizator səthinin tutulmamış hissəsi və qazın təzyiqindən, desorbsiya sürəti isə katalizator səthinin adsorbsiya olunmuş hissəsindən asılıdır.

Tarazlıq halında

$$v_1 = v_2$$

olduğunu nəzərə almaqla, (236) və (237) ifadələrinən yaza bilərik:

$$k_1 p(1 - \theta) = k_2 \theta \quad (238)$$

Buradan

$$\theta = \frac{k_1 p}{k_2 + k_1 p}$$

ü ifadənin sürət və məxrəcini  $k_2$ -yə bölib,  $k_1/k_2$  nisbətini b ilə işaret etsək, alarıq:

$$\theta = \frac{bp}{1 + bp} \quad (239)$$

burada,  $b$  - adsorbsiyanın tarazlıq əmsalıdır. (239) ifadəsi Lənqmyurun adsorbsiya izotermi tənliyi adlanır. Lənqmyur düsturunun çıxarılışında:

- 1) bərk cismin səthində hər adsorbsiya oluna biləcək yerdə (adsorbsiya mərkəzində) maddənin yalnız bir molekulunun adsorbsiya olunduğu;

- 2) səthdə adsorbsiya yerləri eyni olub bir-birindən fərqlənmədiyi, yəni bərk cismin səthinin bircinsli olduğu;  
 3) adsorbsiya olunmuş molekullar arasında qarşılıqlı təsirin olmaması qəbul olunur.

Lakin adsorbsiya istiliyinin bərk cismin səthi:in adsorbsiya olunmuş hissəsindən ( $\theta$ ) asılı olması adsorbsiya olunmuş molekulların qarşılıqlı təsirdə olduğunu və bərk cismin səthinin bircinsli olmadığını göstərir. Qeyd edək ki, (239) tənliyi kiçik və yüksək təzyiqlərdə təcrübi alınan nəticələrlə uyğunluq təşkil edir.

Səthin dolma dərəcəsinin qazın təzyiqindən asılılığı 40-cı şəkildə verilmişdir.

(Kiçik təzyiqlərdə  $bp \ll 1$  olduğundan (239) tənliyindən alınır:

$$\theta = bp$$

$\theta - p$  asılılığı düz xətlə ifadə olunur (şəkil 40, əyrinin *oa* hissəsi). Bu hissə adsorbsiyanın xətti sahəsi adlanır. Bu halda Henri qanunu gözlənilir və səthin adsorbsiya olunan maddə ilə tutulan hissəsi təzyiqin yüksəlməsilə düz mütənasib artır.

Yüksək təzyiqlərdə  $bp \gg 1$  olduğundan (239) ifadəsindən


$$\theta = 1$$

alınır. Bu halda katalizatorun səthi tamamilə adsorbsiya olunmuş molekullarla tutulur (şəkil 40, əyrinin *bc* hissəsi). Ona görə yüksək təzyiqlərdə  $\theta$  təzyiqdən asılı olmur. Aralıq hal üçün yazmaq olar:

$$\theta = bp^{1/n}$$

burada,  $n$  - vahiddən böyük olan tam ədəddir. Bu ifadə Freyndlix tənliyi adlanır (şəkil 40, əyrinin *ab* hissəsi).

(239) ifadəsini nəzərə alaraq (233) tənliyini aşağıdakı kimi yazmaq olar:



Şəkil 40. Lət qymurun adsorbsiya izotermi

$$\frac{dx}{dt} = k \frac{bp}{1 + bp} \quad (240)$$

Kiçik təzyiqlərdə  $bp \ll 1$  olduğu üçün (240) tənliyindən alınır:

$$\frac{dx}{dt} = kbp = k^* p$$

burada,  $k^* = kb$

Reaksiyaya daxil olan maddəyə görə onun tərtibi vahidə bərabər olur. Sonuncı kinetik tənliyə tabe olan reaksiyalara şüşə üzərində  $\text{AsH}_3$  və  $\text{PH}_3$ -ün, qızıl üzərində  $\text{NO}_2$ -nin, platin üzərində  $\text{HJ}$ -un parçalanmasını misal göstərmək olar.

Yüksək təzyiqlərdə  $bp \gg 1$  olduğundan (240) tənliyindən alınır:

$$\frac{dx}{dt} = k$$

Bu haldə reaksiyanın tərtibi sıfıra bərabər olur. Axırıncı tənliklərdən göründüyü kimi qazın təzyiqində asılı olaraq eyni reaksiyanın tərtibi sıfırla vahid arasında dəyişir. Alınan ifadələr yalnız reaksiyaya daxil olan maddənin katalizator səthində adsorbsiya olunduğu hal üçün doğrudur.

Reaksiya məhsullarının prosesi tormozladığı hala baxaq. Sadəlik üçün reaksiya məhsullarından birinin adsorbsiya olunduğu və prosesi tormozladığı hali nəzərdən keçirək.

Həm başlanğıc maddə (A), həm də reaksiya məhsulu (B) katalizatorun səthində adsorbsiya olunduqda (238) tənliyi aşağıdakı ifadələr şəkilində yazılır:

$$k_1 p_A (1 - \theta_A - \theta_B) = k_2 \theta_A$$

$$k_1' p_B (1 - \theta_A - \theta_B) = k_2' \theta_B$$

burada,  $\theta_A$ ,  $\theta_B$  və  $(1 - \theta_A - \theta_B)$  – uyğun olaraq katalizatorun səthinin A, B komponentlərlə tutulmuş və tutulmamış hissələridir.

Bu tənliklərdən alınır:

$$\theta_A = \frac{b_A p_A}{1 + b_A p_A + b_B p_B} \quad (241)$$

$$\theta_B = \frac{b_B p_B}{1 + b_A p_A + b_B p_B} \quad (242)$$

burada,  $b_A = \frac{k_1}{k_2}$ ;  $b_B = \frac{k_1'}{k_2'}$  - uygun olaraq A və B maddələrinin adsorbsiyasının tarazlıq əmsallarıdır.

Bu halda reaksiyanın sürəti  $\theta_A$ -dan asılı olduğundan (235) və (241) tənliklərinə əsasən yazmaq olar:

$$\frac{dx}{dt} = k \frac{b_A p_A}{1 + b_A p_A + b_B p_B} \quad (242)$$

Xüsusi hallar üçün (242) tənliyindən alınan nəticələrə baxaq.

1. Başlangıç maddə katalizator səthində zəif ( $b_A P_A \ll 1$ ), reaksiya məhsulu nisbətən güclü adsorbsiya olunarsa, yəni vahidlə müqayisə olunacaq qiymət alarsa, (242) ifadəsindən aşağıdakı tənlik alınır:

$$\frac{dx}{dt} = k \frac{b_A p_A}{1 + b_B p_B} \quad (243)$$

Buradan göründüyü kimi reaksiya məhsulunun miqdarı artırıqca reaksiyanın sürəti azalır.

(243) tənliyi reaksiyanın başlangıç maddəyə görə tərtibinin vahidə bərabər olduğunu göstərir.  $N_2O$ -nın platin üzərində parçalanmasının kinetikası (243) tənliyinə tabe olur. Alınan  $O_2$  reaksiyanın sürətini aşağı salır, yəni parçalanma prosesi oksigenlə tormozlanır.

2. Reaksiya məhsulu güclü, başlangıç maddə zəif adsorbsiya olunarsa,  $b_B p_B \gg 1$  və  $b_A p_A \ll 1$  olar. Onda (242) tənliyindən alınır:

$$\frac{dx}{dt} = k \frac{b_A}{b_B} \frac{p_A}{p_B} = k^* \frac{p_A}{p_B}$$

burada,  $k^* = k \frac{b_A}{b_B}$ .

Reaksiyanın sürəti reaksiya məhsulunun təzyiqilə (qatılığı ilə) tərs mütənasib dəyişir. Belə asılılıq ammonyakın platin kataliza-

toru iştiraki ilə parçalanmasında müşahidə olunur. Bu reaksiya nəticəsində alınan hidrogenin platin səthində güclü adsorbsiyası reaksiyanın sürətini azaldır, başqa sözlə prosesi tormozlayır.

3. Əgər həm başlanğıc maddə, həm də reaksiya məhsulu güclü adsorbsiya olunarsa,  $b_A p_A \gg 1$  və  $b_B p_B \gg 1$  olduğundan (242) tənliyindən alınır:

$$\frac{dx}{dt} = k \frac{b_A p_A}{b_A p_A + b_B p_B}$$

Etil spirtinin  $\text{Al}_2\text{O}_3$  iştirakında dehidratlaşmasının kinetikası bu tənliyə tabe olur. Belə ki, həm etil spirti, həm də su molekulları katalizatorun səthində güclü adsorbsiya olunur və su reaksiyanı tormozlayır.

Qeyd etmək lazımdır ki, reaksiyaya girən maddələr və reaksiya məhsullarının sayı arttıkca reaksiyanın kinetik tənliyi mürəkkəbləşir.

### §31. Heterogen katalitik reaksiyaların zahiri sürət sabitinin temperatur asılılığı


Heterogen katalitik reaksiyanın zahiri sürət sabitinin ( $k^*$ ) loqarifmlə temperaturun tərs qiyməti ( $\frac{1}{T}$ ) arasında asılılıq (şəkil 41) Arrenius tənliyindən alınan asılılıqda olduğu kimi düz xət verir.

Bu asılılığı Arrenius tənliyinə oxşar aşağıdakı kimi yazmaq olar:

$$\ln k^* = -\frac{E^*}{RT} + \text{const}$$

Bu ifadəni temperatura görə diferensiallayaq:

$$\frac{d \ln k^*}{dt} = \frac{E^*}{RT^2} \quad (244)$$



Şəkil 41. Heterogen katalitik reaksiyanın zahiri sürət sabitinin loqarifminin temperaturun tərs qiymətindən asılılığı

burada,  $E^*$  - zahiri aktivləşmə enerjisi adlanır.

Yuxarıda (§28) göstərilmişdir ki, reaksiyanın zahiri sürət sabiti onun həqiqi sürət sabitilə ( $k$ ) adsorbsiyanın tarazlıq əmsali ( $b$ ) hasilinə bərabərdir:

$$k^* = bk \quad (245)$$

Məlumdur ki, adsorbsiyanın tarazlıq əmsali adsorbsiya ( $k_1$ ) və desorbsiyanın ( $k_2$ ) sürət sabitlərinin nisbəti kimi təyin olunur.

$$b = \frac{k_1}{k_2} \quad (246)$$

(245) və (246) ifadələrindən alınır:

$$k^* = k \frac{k_1}{k_2} \quad (247)$$

(247) tənliyindəki bütün kəmiyyətlər temperaturun funksiyasıdır.

Adsorbsiyanın sürət sabitinin temperaturdan asılılığı aşağıdakı tənliklə ifadə olunur.

$$k_1 = \frac{C}{\sqrt{T}}$$

burada,  $C$  - sabit kəmiyyətdir. Göründüyü kimi,  $k_1$  temperaturdan zəif asılıdır. Onun temperatur asılılığını nəzərə almamaq olar.

Məlumdur ki,  $k_2$ -nin temperatur asılılığı aşağıdakı kimidir:

$$k_2 = C_1 e^{-\lambda / RT} \quad (248)$$

burada,  $C_1$ -temperaturdan asılı olmayan sabit kəmiyyət,  $\lambda$  - işə adsorbsiya istiliyiidir.

Reaksiyanın həqiqi sürət sabitinin temperatur asılılığı Arrhenius tənliyilə ifadə olunur:

$$k = k_0 e^{-E / RT} \quad (249)$$

(248) və (249) tənliklərini nəzərə alsaq, (247) ifadəsini aşağıdakı kimi yazmaq olar:

$$k^* = k_0 e^{-E / RT} \frac{k_1}{C_1 e^{-\lambda / RT}}$$

Bu ifadəni loqarifmləyək:

$$\ln k^* = -\frac{E}{RT} + \frac{\lambda}{RT} + \ln C_2$$

burada,

$$C_2 = \frac{k_0 k_1}{C_1} \quad (250)$$

(250) tənliyini temperatura görə diferensiallayaq:

$$\frac{d \ln k^*}{dT} = \frac{E - \lambda}{RT^2}$$

Bu ifadənin (244) tənliyi ilə müqayisəsindən alarıq:

$$E^* = E - \lambda \quad (251)$$

(251) tənliyi reaksiyanın zahiri və həqiqi aktivləşmə enerjiləri arasında asılılığı və zahiri aktivləşmə enerjisinin həqiqi aktivləşmə enerjisindən kiçik olduğunu göstərir.

Həqiqi aktivləşmə enerjisini hesablamaq üçün təcrübədən zahiri aktivləşmə enerjisinin, başlangıç maddələrin və reaksiya məhsullarının katalizator səthində adsorbsiya istiliklərinin qiymətlərini bilmək lazımdır.

### §32. Heterogen katalizin nəzəriyyələri haqqında qısa məlumat

36

Aktiv mərkəzlərin təbiətinin aydınlaşdırılması heterogen katalizin nəzəriyyələrinin əsasını təşkil edir. Heterogen katalizin müasir nəzəriyyəsinə görə katalizator və reaksiyaya daxil olan maddələr səthi aralıq birləşmələr əmələ gətirir. Heterogen katalizin mövcud nəzəriyyələri bir-birindən bu birləşmələrin və katalizator səthindəki aktiv mərkəzlərin təbiətinə yaxınlaşma ilə fərqlənir.

A.A.Balandinin multiplet nəzəriyyəsinə görə səthi birləşmənin (multiplet kompleksinin) əmələ gəlməsində səthin müəyyən həndəsi və energetik xassəyə malik bir qrup atomları (multipleti)

iştirak edir.


Katalizatorun kristal qəfəsinin quruluşuna uyğun müəyyən konfiqurasiyaya malik bir neçə atom, yaxud iondan (2, 3, 4, 6) ibarət kristal səthindəki sahə multiplet (duplet, triplet, kvadruplet, sekstet) adlanır və katalizatorun aktiv mərkəzini təşkil edir.

Bu nəzəriyyə həndəsi və energetik uyğunluq prinsiplərinə əsaslanır.


Heterogen katalizin həndəsi uyğunluq prinsipinə görə bərk cismin katalitik aktivliyə malik olması üçün katalizator səthində aktiv mərkəzin həndəsi düzülüyü reaksiyaya uğrayan molekulda atomların düzülüyü ilə uyğunluq təşkil etməlidir. Bundan əlavə multipletdə atomlar arasındaki məsafə reaksiyaya daxil olan molekuldakı atomlararası məsafəyə uyğun gəlməlidir.

Reaksiyaya daxil olan maddə molekularının atomları multipletin müxtəlif atom, yaxud ionları ilə əlaqədə olarsa, adsorbsiya olunmuş molekul parçalanmaya, multipletin eyni atomu ilə əlaqədə olduqda isə tsikləşməyə (qapanmaya) meyl göstərir.

Məlum olduğu kimi,  $\text{Al}_2\text{O}_3$ -ün iştirakı i.ə etil spirtindən su, mis katalizatorundan istifadə olunduqda isə hidrogen ayrılır. Multiplet nəzəriyyəsinə görə  $\text{Al}_2\text{O}_3$ -ün səthindəki dupletlə etil spirti molekulu multiplet kompleksi əmələ gətirir. Kompleksdə etil spirtinin iki karbon atomu dupletin bir atomu, hidrogen və oksigen atomları isə onun başqa atomu yaxınlığında yerləşir. Bunu sxem şəklində aşağıdakı kimi göstərmək olar:




Multiplet kompleksin AB xətti boyunca C – H və C – O rabi-tələri qırılır, su və etilen əmələ gəlir. Mis katalizatorundan istifadə olunduqda onun səthindəki dupletdəki atomlararası məsafə və onların kimyəvi xassəleri,  $\text{Al}_2\text{O}_3$ -ün səthindəki dupletdən fərqli olduğundan, mis katalizatoru səthində etil spirti başqa multiplet kompleksi əmələ gətirir. Burada karbon və oksigen atomları dupletin bir atomu ilə, iki hidrogen atomu isə onun digər atomu ilə əlaqədə olur. Bunu sxem şəklində aşağıdakı kimi yazmaq olar:




Burada rabitələr AB xətti boyunca qırılır, nəticədə H<sub>2</sub> və asetat aldehydi alınır. Bu misallardan göründüyü kimi, katalizatorun seçiciliyi başlangıç maddələrin müxtəlif katalizatorlar səthində müxtəlif multiplet kompleksləri əmələ gətirmələri və onların müxtəlif reaksiya möhsullarına çevrilməsilə izah olunur.

Reaksiyaya daxil olan maddənin molekulunda kimyəvi rabitənin uzunluğu multipletdə atomlararası məsafə ilə uyğunluq təşkil etməlidir.

Etilenin nikel katalizatoru iştirakı ilə hidrogenləşməsinə baxaq:




Nikel katalizatoru səthində multiplet kompleksi əmələ gəldikdə etilen molekulunda ikiqat rabitə qırılıraq birqat rabitəyə çevrilir və iki karbon atomu iki sərbəst valentliyilə katalizatorun səthində dupletin iki atomu ilə birləşir:



Buradan göründüyü kimi, həndəsi uyğunluq prinsipinə görə dupletdə atomlararası məsafə kimyəvi rabitənin uzunluğundan böyük olmalıdır.

Həndəsi uyğunluq prinsipi bəzi hallarda müəyyən reaksiya üçün qabaqcadan katalizator seçməyə imkan verir. Məsələn, bu prinsipə görə tsikloheksanın dehidrogenləşmə reaksiyası



katalizatorun səthində sekstetdə getməlidir. Ona görə qəbul etmək olar ki, dehidrogenləşmə reaksiyalarında sekstetdə atomlararası məsafəsi 0,25 nm-ə yaxın olan heksaqaonal qəfəsə malik metallardan istifadə etmək olar. Bu metallarda (Ni, Rh, Ru, Re,

Ir, Pd, Pt, Co, Zn, Os, Cu) atomlararası məsafə 0,25 – 0,28 nm arasında dəyişir. Doğrudan da mis müstəsnə olmaqla göstərilən metallar tsikloheksanın dehidrogenləşməsinə katalitik təsir göstərir.

Qeyd etmək lazımdır ki, reaksiyaya daxil olan molekulların quruluşu ilə multipletdə aktiv atomların düzülüşü arasında həndəsi uyğunluq olduqda belə həmişə katalitik aktivlik müşahidə olunmur.

Həndəsi uyğunluqdan əlavə energetik uyğunluq prinsipi də ödənilməlidir. Bu prinsipə görə bərk cismin müəyyən reaksiyada katalitik aktivlik göstərməsi üçün reaksiyaya daxil olan maddə molekullarında rabitə enerjisi multiplet kompleksindəki rabitə enerjisilə uyğunluq təşkil etməlidir.

Multiplet nəzəriyyəsinə görə promotorların katalizatorların katalitik aktivliyinə təsiri multipletdəki atomların sayının və quruluşunun dəyişməsilə izah olunur. Katalizatorun zəhərlənməsi katalizatoru zəhərləyən maddə molekullarının multiplet atomlarında adsorbsiyası ilə əlaqədardır.

N.İ. Kobozevin aktiv ansambllar nəzəriyyəsinə görə katalizatorun aktivliyi onun səthindəki kristal qələbə daxil olmayan amorf fazadakı müəyyən sayıda atomlar yığı mi (ansambllar) ilə əlaqədardır.

Real bərk cismin səthində mikrokatların (yarıqların), aşqarların və başqa müxtəlifcinsli sahələrin olması bərk cismin səthini ayrı-ayrı bloklara (hissələrə) bölür.

Katalizatorun səthi bircinsli olmadığından ansamblı təşkil edən atomlar ancaq hər blokun daxilində sərbəst hərəkət edə bilir. Ona görə bu ansamblların bir-birilə birləşmə imkanı olmur.

Dəmir katalizatoru kömür daşıyıcısı üzərinə çəkildikdə daşıyıcı üzərində bir neçə atomdan ibarət ansarlıbllar yaranır. Adətən, ansambllardakı atomların sayı çox olmur. Məsələn, amonyakin sintezində tətbiq olunan dəmir katalizatorunda ansambl üç dəmir atomundan, benzolun hidrogenləşməsi zamanı palladiumdan istifadə etdiqdə isə ansambl iki palladium atomundan ibarət olur. Buradan göründüyü kimi, hər reaksiya üçün ansamblın katalitik aktivliyi onda ancaq müəyyən sayıda atomlar olduqda müşahidə olunur.


Katalizin multiplet və aktiv ansamblar nəzəriyyələrindəki oxşarlıq (yaxınlıq) hər iki nəzəriyyədə katalitik aktivliyin katalizator səthindəki ayıı-ayrı atomlarla deyil, atomlar qrupu (yığımı) ilə əlaqədar olduğu qəbul olunur. Bu nəzəriyyələri fərqləndirən əsas cəhət isə katalizator səthindəki atomlar qruplarının təbiətinə baxışdan ibarətdir.

Kobozev nəzəriyyəsi başlangıç halda müxtəlif daşıyıcılar (astarlar) (kömür, peniza, silikagel) üzərinə çəkilmiş çox az sayıda katalizator üçün inkişaf etdirilmişdir. Bu nəzəriyyəyə görə daşıyıcılar üzərinə çəkilmiş maddə atomları kristal qəfəs əmələ gətirməyib, amorf həda ansamblar halında qruplaşır. Ansambla daxil olmayan atomlar katalizatorun kristal qəfəsini təşkil edir və katalitik aktivliyi olmayan astar rolunu oynayır.

Katalizatorun katalitik aktivliyi daşıyıcının səthində katalizator atomlarının sayının artması ilə müəyyən hüduda kimi artır, sonra isə azalır. Katalizatorun aktivliyinin daşıyıcının səthinin katalizator atomları ilə tutulma dərəcəsi arasındaki asılılığın maksimumdan keçnəsi müəyyən növ ansamblar sayının dəyişməsilə izah olunur. Bu nəzəriyyəyə görə promotorların, katalitik zəhərin və eləcə də katalizatorun alınma şəraitinin katalizatorun aktivliyinə təsiri ansamblada olan atomlar sayının dəyişməsilə əlaqədardır.

Kataliz elektron təsəvvürleri Pisarjevski tərəfindən daxil edilmişdir. Tamamlanmamış d-elektron təbəqəli kecid elementləri, valent və keçirici ik zonaları, eləcə də aşqar səviyyələri arasında elektron keçidi o an yarımkəcirici maddələr müxtəlif reaksiyaların gedişinə katalitik təsir göstərir.

Metalın katalitik aktivliyilə metaldan elektronun çıxış işi arasında müəyyən asılılıq müşahidə olunur. Məsələn,  $H_2O_2$ -nin katalitik parçalanmasında mərhələlərdən birincisi aşağıdakidir:




Bu reaksiyada rəis nikelə nisbətən dəha yüksək katalitik aktivlik göstərir. Bu rəisdən elektronun çıxış işinin (4,1 eV) nikel-dən elektronun çıxış işindən (4,9 eV) kiçik olması ilə izah olunur. Yəni reaksiyanın gəlməsi üçün tələb olunan elektronu mis nikelə nisbətən asan verdiyindən onun katalitik aktivliyi nikelə nisbətən

yüksək olur.

Volkenşteyn yarımkəçiricilərdə katalizin elektron nəzəriyyəsini təklif etmişdir. Yarımkəçirici maddələrin elektrik keçiriciliyi onların katalitik xassələri arasında müəyyən asılılıq müşahidə olunur. Yarımkəçirici maddələrin aşqar keçiriciliyi və katalitik aktivliyi onlara əlavə olunmuş aşqarın (promotorun) miqdarının artması ilə yüksəlir.


Məlum olduğu kimi, mütləq sıfır temperaturdan yüksək temperaturlarda müəyyən sayıda elektron valent zonasından (eləcə də aşqar səviyyəsindən) keçiricilik zonasına keçir. Müəyyən temperaturda valent zonasından keçiricilik zonasına keçən elektronların sayı yarımkəçiricinin qadağan olunmuş zolağının enindən asılıdır. Məxsusi keçiriciliyə malik yarımkəçirici maddələrin katalitik aktivliyi onların qadağan olunmuş zolağının eninin azalması ilə artır.

Temperaturun yüksəlməsilə keçiricilik zonasında elektronların sayı artır və katalizatorun səthində sərbəst valentlik yaranır. Bu elektronlar katalizatorla onun səthində adsorbsiya olunmuş molekullar arasında rabiə əmələ gətirir. Reaksiyaya girən maddə molekulları katalizatorun sərbəst valentliyilə qarşılıqlı təsir nəticəsində yüksək reaksiyagirmə qabiliyyətinə malik sərbəst atom, yaxud radikal halında adsorbsiya olunur. Məsələn, oksigenin adsorbsiyasını aşağıdakı kimi göstərmək olar:




Belə adsorbsiya olunmuş hissəciklər reaksiya məhsuluna çevrilir.


Yarımkəçiricilərin və bəzi metalların oksidləşmə-reduksiya reaksiyalarına katalitik təsiri bu reaksiyalarda elektronların xüsusi rol oynadığını göstərir. Müasir təsəvvürlərə görə platin katalizatoru iştirakı ilə



reaksiyasının aşağıdaki mexanizmlə getdiyi fərz olunur. Platin səthindən elektronlar oksigen molekuluna keçir və oksigen ion hallında adsorbsiya olunur:



Bunun nəticəsində platinin səthi müsbət yüklenir. Eyni zamanda bu proseslə paralel olaraq platinin səthində adsorbsiya olunmuş hidrogen molekulu öz elektronlarını platinə verərək hidrogen ionu halında adsorbsiya olunur:



Qeyd edək ki, (a) və (b) reaksiyaları Pt iştirakında asanlıqla gedir. Adsorbsiya olunmuş hidrogen və oksigen ionlarının qarşılıqlı təsiri nəticəsində reaksiya məhsuları alınır:



## **ƏDƏBİYYAT**

1. Babanlı M.B., Allahverdova N.X. Fiziki və kolloid kimya. Bakı, BDU, 1978, 272 s.
2. Əcəməv K.Y. Kinetika və kataliz. Bakı, 2004, 346 s.
3. Qurbanəliyev T.H. Kimyəvi texnoloji proseslər. Bakı, Azərtədrisnəşr, 1968, 144 s.
4. Şamilov N.İ., Əhmədov E.İ., Zamanı İ.S. Kimyəvi kinetika və kataliz. 2003, 100 s.
5. Əliyev A.S., İmanov F.M., Qəmbərov D.M. Fiziki kimya. Bakı, Çəşioğlu, 2002, 260 s.
6. Курс физической химии. Под ред. Я. И. Герасимова. М.: Химия, 1973, т.2, 624 с.
7. Физическая химия. Под ред. К.С. Краснова. М.: Высшая школа, 1995, кн. 2. 319 с.
8. Физическая химия в вопросах и ответах. Под общей редакцией К. В. Топчиевой и Н.В. Федорович. М.: Моск. Унив. 1981, 264 с.
9. Стромберг А.Г., Семченко Д.П. Физическая химия. М.: Высшая школа, 1999, 527 с.
10. Жуховицкий А.А., Шварцман Л.А. Физическая химия. М.: Металлургия, 1976, 544 с.
11. Филиппов Ю.В., Попович М.П. Физическая химия. М.: Моск.Унив., 1980, 399 с.
12. Даниельс Ф., Ольберти Р. Физическая химия. М.: Мир, 1978, 638 с.
13. Голиков Г.А. Руководство по физической химии. М.: Высшая школа, 1988, 383 с.
14. Киреев В.А. Краткий курс физической химии. М.: Химия, 1978, 624 с.
15. Еремин Е.Н. Основы химической кинетики. М.: Высшая школа, 1976, 375 с.
16. Эмануэль Н.М., Кнопре Д.Г. Курс химической кинетики.: Высшая школа, 1984, 463 с.
17. Байрамов В.М. Основы химической кинетики. М.: Академия, 2003, 256 с.

18. Панченков Г.М., Лебедев В.П. Химическая кинетика и катализ. М.: Химия, 1985, 519 с.
19. Денисов Е.Т., Саркисов О.М., Лихтейнштейн Г.И., Химическая кинетика, М., Химия, 2000, 560 с.
20. Боресков Г.П. Катализ. Новосибирск, Наука, 1971, ч. 1,2, 264 с.
21. Боресков Г.П. Гетерогенный катализ. М.: Наука, 1988, 304 с.
22. Крылов О.В. Гетерогенный катализ. М.: Высшая школа, 2004, 679 с.
23. Сокольский Д.В., Друзь В.А. Введение в теорию гетерогенного катализа. М.: 1968, 215 с.
24. Семиохин И.А., Страхов Б.В., Осипов А.И., Кинетика химических реакций, М.: Изд-во МГУ, 1995, 351с.
25. Кубасов А.А., Химическая кинетика и катализ. (Избранные главы из книги), Интернет, Copyright (C), 1998, 67 с.

# MÜNDƏRİCAT

Ön söz .....	3
<b>Fəsil 1. Formal kinetika .....</b>	4
§ 1. Reaksiyanın sürəti, onun tərtibi və molekulyarlığı...	4
Statik şəraitdə (sabit həcmidə) gedən reaksiyaların kinetikası ..	13
§ 2. Birinci tərtib dönməyən reaksiyalar.....	13
§ 3. İkinci tərtib dönməyən reaksiyalar.....	21
§ 4. Üçüncü tərtib dönməyən reaksiyalar.....	26
§ 5. Dönməyən sıfır tərtibli reaksiyalar.....	28
§ 6. Reaksiya tərtibinin təyini üsulları.....	29
§ 7 Reaksiyanın sürətinə temperaturun təsiri. Arrhenius tənlifi ..	36
<b>Fəsil 2. Mürəkkəb reaksiyalar.....</b>	45
§ 8. Birinci tərtib dönen reaksiyalar.....	45
§ 9. İkinci tərtib dönen reaksiyalar.....	47
§ 10. Paralel reaksiyalar.....	49
§ 11. Ardıcıl reaksiyalar.....	52
§ 12. Axında gedən reaksiyaların kinetikası.....	61
<b>Fəsil 3. Kimyəvi kinetikanın nəzəriyyələri .....</b>	64
§ 13. Aktiv toqquşmalar nəzəriyyəsi.....	64
§ 14. Aktiv kompleks nəzəriyyəsi.....	70
§ 15. Molekulyar reaksiyaların bimolekulyar aktivləşmə mexanizmi.....	73
<b>Fəsil 4. Fotokimyəvi və zəncirvari reaksiyalar .....</b>	78
§ 16. Fotokimyəvi reaksiyalar.....	78
§ 17. Zəncirvari reaksiyalar.....	83
§ 18. Şaxələnən zəncirvari reaksiyalar .....	89
§ 19. Hidrogen-bromidin bəsit maddələrdən əmələgəlmə reaksiyasının kinetikası.....	95
§ 20. Məhlullarda gedən reaksiyalar.....	99
§ 21. Əlaqəli (qoşulmuş) reaksiyalar. Kimyəvi induksiya..	101
<b>Fəsil 5. Katalitik reaksiyalar. Homogen kataliz.....</b>	103
§ 22. Kataliz haqqında ümumi məlumat.....	103

§ 23. Homogen kataliz.....	106
§ 24. Turşu-əsas katalizi.....	117
§ 25. Avtokatalitik reaksiyalar.....	124
§ 26. Fermentativ kataliz.....	129
<b>Fəsil 6. Heterogen kataliz. Katalizin nəzəriyyələri .....</b>	<b>137</b>
§ 27. Heterogen kataliz.....	137
§ 28. Heterogen katalitik proseslərin əsas xüsusiyyətləri...	141
§ 29. Heterogen katalitik prosesin kinetik və diffuziya sahələri.....	145
§ 30. Heterogen katalitik reaksiyaların kinetikası.....	148
§ 31. Heterogen katalitik reaksiyaların zahiri sürət sabiti- nin temperatur asılılığı.....	153
§ 32. Heterogen katalizin nəzəriyyələri haqqında qısa məlumat.....	155
<b>Ədəbiyyat.....</b>	<b>162</b>

Baş redaktor:  
Mətbəə üzrə direktor  
müavini:

Məmməd Əlizadə  
Ələs Qasimov

Çapa imzalanmışdır: 18.05.2005.  
Formatı 60x84 1/16. Həcmi 10,4 ç.v.  
Sifariş 37. Sayı500.

---

Bakı Universiteti nəşriyyatı,  
Bakı - 370148, Z.Xəlilov küçəsi, 23.  
BDU Nəşriyyatının mətbəəsi